

AAA_0809#01#Q15#01eduman testinin sualları

Fənn : 0809 Biznesin təşkili və idarəedilməsi 2

1 İnsan resurslarının idarə edilməsi zamanı rəhbərin ümumi qabiliyyətinə nə aid edilir?

- biliklər
- intellekt
- bacarıqlar
- düzgün variant yoxdur
- təcrübə

2 İnsan resurslarının idarə edilməsi zamanı menecerlərə qarşı irəli sürülən tələb hansıdır?

- özünü idarə etmək qabiliyyəti
- yaradıcılıq
- dəqiq şəxsi məqsədlər
- bütün variantlar doğrudur
- daim şəxsi artım

3 Vakant yer üzrə işçi seçimi şirkətin daxilində namizədlərin axtarışı necə həyata keçirilir?

- xaotik olaraq
- düzgün variant yoxdur
- öz şirkətinin və ya qiz (törəmə) müəssisənin əməkdaşı dəvət olunur
- heç bir əməkdaş dəvət olunmadan
- iyerarxik olaraq

4 Xaricdən namizədlərin seçimi necə həyata keçirilir?

- xaotik olaraq
- öz şirkətinin və ya qiz (törəmə) müəssisənin əməkdaşı dəvət olunur
- kadrlar şöbəsində söhbəti və namizədin verilənləri ilə ideal modelin verilənlərinin müqayisəsi nəticəsində
- iyerarxik olaraq
- düzgün variant yoxdur

5 İri kompaniyalarda namizədlər seçimi zamanı kimlə əməkdaşlıq edirlər?

- politoloqla
- düzgün variant yoxdur
- filosofla
- linqvist ilə
- psixoloqla

6 Kiçik firmada işçilərin seçilməsi necə həyata keçirilir?

- kadrlar şöbəsinin namizədin verilənləri ilə ideal modelin verilənlərinin müqayisəsi nəticəsində
- kadr işçinin intuisiyasına istinad edərək və axtarılan şəxsin zəruri keyfiyyətlə dəsti haqqında stereotip təsəvvürə orientasiyası nəticəsində
- düzgün variant yoxdur
- iyerarxik olaraq
- psixoloqun köməkliliyi ilə

7 Situativ söhbət çərçivəsində namizədin seçimi necə həyata keçirilir?

- axtarılan şəxsin ümumi bilikləri yoxlanılır
- axtarılan şəxsin tərcümeyi-halı yoxlanılır
- axtarılan şəxsə problemlə situasiya təqdim edilir və ondan bu situasiyadan çıxış yolu tapmaq tələb olunur.
- axtarılan şəxs heç bir situasiya ilə qarşılaşmadan işə qəbul olunur
- düzgün variant yoxdur

8 Situativ söhbət çərçivəsində kadrlar şöbəsi nədən istifadə edir?

- anketləşdirmədən
- testləşdirmədən
- intuisiyadan
- iqtisadi modellərdən
- düzgün variant yoxdur

9 Verilənlərin qeyri-düzgünlüyünü təyin etmək və insan haqqında ilk fikri korreksiya etmək nəyin nəticəsində mümkün olur?

- testləşdirmənin
- anketləşdirmənin
- iqtisadi modellərin
- düzgün variant yoxdur
- intuisiyanın

10 İnsan resurslarının idarə edilməsi zamanı rəhbərlik üsulunu nə əks etdirir?

- işçilərin mənəvi motivasiya ehtiyaclarının ödənməsi
- səlahiyyətlərin bölüşdürülməsi dərəcəsi, istifadə olunan hakimiyyət tipləri, insan münasibətlərinə və vəzifələrin yerinə yetirilməsinə qayğı
- attestasiya
- düzgün variant yoxdur
- anketlərin doldurulması

11 İnsan resurslarının idarə edilməsi zamanı rəhbər şəxsin xarakteristikasını hansı 3 qrupa ayırmaq olar?

- düzgün variant yoxdur
- cinsi xüsusiyyətlər, bioqrafik və qabiliyyət
- bioqrafik, qabiliyyət və şəxsi xüsusiyyətlər
- milli mənsubiyyəti, nəzakətlik və cinsi xüsusiyyətlər
- fiziki xüsusiyyətlər, nəzakətlik və ümumi xüsusiyyətlər

12 İnsan resurslarının idarə edilməsi zamanı rəhbərlik üsulu dedikdə nə başa düşülür?

- rəhbərin fond birjasında özünü aparma manerasıdır
- rəhbərin maliyyə əməliyyatlarına təsir göstərmək manerasıdır
- rəhbərin valyuta bazarında təsir göstərmək manerasıdır
- rəhbərin tabelikdə olanlar təsir göstərmək və təşkilatın qarşısındakı məqsədə çatmaqda onları həvəsləndirmək məqsədilə onlara münasibətdə davranış manerasıdır.
- düzgün variant yoxdur

13 İnsan resurslarının idarə edilməsi zamanı rəhbərin bioqrafik xarakteristikasına nə aid edilir?

- yaradıcılıq (kreativlik)
- rəhbərin yaşı, cinsi
- özünə inam
- məsuliyyətlilik

dominantlıq

14 İnsan resurslarının idarə edilməsi zamanı şəxsiyyətin spesifik xüsusiyyətlərinə nəyi aid etmək olar?

- xüsusi bilikləri
- səriştəliliyi
- bacarıqları
- bütün variantlar düzdür
- informasiyalılığı

15 İnsan resurslarının idarə edilməsi zamanı emosional tarazlıq necə ifadə olunur?

- rəhbərin bütün emosional təzahürlərini büruzə etməkdə
- düzgün variant yoxdur
- rəhbərin bütün emosional təzahürlərini nəzarətdə saxlamaq imkanına malik olmamaqda
- rəhbərin bütün emosional təzahürlərinin azad olmasında
- rəhbərin bütün emosional təzahürlərinin nəzarətdə saxlanmasında

16 İnsan resurslarının idarə edilməsi zamanı rəhbərin müstəqilliyi nə ilə ifadə edilir?

- kolleqa və ya tabelikdə olanların məsləhətlərinə qulaq asmaması ilə
- rəhbər ortaya çıxmış problemlə bağlı öz nöqtəyi-nəzərinə sahib olmaması
- rəhbər özünü nə qədər sərbəst aparırsa, onun müstəqilliyi də bir o qədər çox təzahür edir
- bütün variantlar düzdür
- rəhbərin öz peşəkar və insani simasına malik olması ilə və bu xüsusiyyətləri tabelikdə olan insanlar dəstəkləsin

17 İnsan resurslarının idarə edilməsi zamanı rəhbərlik stili dedikdə nə başa düşülür?

- rəhbərin informasiya ilə işləmə üsulu
- rəhbərin gələcəyi proqnozlaşdırma üsulu
- rəhbərin maliyyə vəsaitləri ilə işləmə üsulu
- düzgün variant yoxdur
- rəhbərin öz tabeliyində olanları idarə etmə üsulu

18 İnsan resurslarının idarə edilməsi zamanı Üç klassik rəhbərlik stili hansılardır?

- avtoritar, demokratik, neytral
- patriarxal, demokratik, neytral
- xarizmatik, demokratik, neytral
- bürokratik, demokratik, neytral
- düzgün variant yoxdur

19 K.Levin tərəfindən seçilmiş rəhbərlik tərzlərin adı nəyə əsasən seçilmişdir?

- həmin əsrin siyasi hadisələri ilə bağlı şəkildə seçilmişdi
- həmin əsrin ədəbi cərəyanları ilə bağlı şəkildə seçilmişdi
- həmin əsrin iqtisadi hadisələri ilə bağlı şəkildə seçilmişdi
- həmin əsrin mədəni hadisələri ilə bağlı şəkildə seçilmişdi
- düzgün variant yoxdur

20 Terminoloji dəyişikliklərə əsasən rəhbərlik stilləri həmçinin necə adlanırlar?

- direktiv, kollegial və səhlənkər
- patriarxal, neytral, kolleqial
- neytral, xarizmatik, direktiv

- patriarxal, xarizmatik, səhlənkar
- düzgün variant yoxdur

21 İnsan resurslarının idarə edilməsi zamanı avtoritar (direktiv) tərz rəhbərliyinin formal tərəfi hansıdır?

- qrupdakı işlər rəhbər tərəfindən əvvəlcədən planlaşdırılır
- rəhbərin səsi həlledicidir
- qısa işgüzar göstərişlər
- düzgün variant yoxdur
- yalnız birbaşa məqsədlər müəyyən olunur, daha uzaqlar məlum deyil

22 İnsan resurslarının idarə edilməsi zamanı neytral (səhlənkar) tərzin formal tərəfi hansıdır?

- rəhbərin mövqeyi hiss edilmədən qrupdan kənardadır.
- rəhbərin mövqeyi qrupun daxilindədir
- rəhbərin səsi həlledicidir
- düzgün variant yoxdur
- dəqiq dil, soyuq ton

23 İnsan resurslarının idarə edilməsi zamanı neytral (səhlənkar) tərzin tərkib tərəfi hansıdır?

- işin bölmələri ayrı-ayrı maraqlardan ibarətdir və altqrupların liderlərinə məxsusdur
- mərhəmətsiz, hədəli qadağalar
- emosiyalar hesaba alınmır
- düzgün variant yoxdur
- göstərişlər müzakirələrlə birlikdədir

24 İnsan resurslarının idarə edilməsi zamanı idarəetmədə rəhbərlik stili nədir?

- rəhbərin öz tabeliyində olanlara təsir göstərmək, təşkilatın və şirkətin qarşısında duran məqsədə çatmaqda onları həvəsləndirmək məqsədilə onlara qarşı münasibətdə dayanıqlı davranış manerasıdır
- rəhbərin informasiya ilə davranış manerasıdır
- rəhbərin maliyyə vəsaitləri ilə davranış manerasıdır
- rəhbərin fond birjasında davranış manerasıdır
- düzgün variant yoxdur

25 İnsan resurslarının idarə edilməsi zamanı avtoritar stil nə zaman məqsədəuyğun olur?

- rəhbərin və tabelikdə olanların təhsil və səriştəsizliyində böyük fərqin olması zamanı, habelə onların müstəsna olaraq maddi motivasiya sisteminə və hər şeydən əvvəl pulla mükafatlandırılmaya orientasiyası zamanı tətbiq edilir
- tabelikdə olanları pul mükafatı az maraqlandıranda
- rəhbərin və tabelikdə olanların təhsil səviyyəsinin yüksək olduğunda
- rəhbər və tabelikdə olanlar yaradıcı insan olduqda
- düzgün variant yoxdur

26 İnsan resurslarının idarə edilməsi zamanı demokratik (kollegial) tərzin formal tərəfinə hansı aiddir?

- quru nitq yox, yaradıcı ton
- düzgün variant yoxdur
- işin bütün bölmələri tək-cə təklif olunmur, həm də müzakirə edilir
- rəhbər göstərişlər vermir
- qrupdakı işlər özbaşına gedir

27 İnsan resurslarının idarə edilməsi zamanı demokratik (kollegial) tərzin tərkibi tərəfinə hansı aiddir?

- tədbirlər əvvəlcədən planlaşdırılır, qrupda isə təkliflərin reallaşdırılması üzrə hər kəs cavabdehdir
- qrupdakı işlər özbaşına gedir
- rəhbər göstərişlər vermir
- rəhbərin səsi həlledicidir
- düzgün variant yoxdur

28 Maliyyə planlaşdırılmasına əsasən maliyyənin iki əsas istiqamətləri:

- geniş təkrar istehsalın maliyyə təminatı və bütövlükdə iqtisadiyyatın inkişafının maliyyə tənzimlənməsi
- sosial və dövlət tələbatlarının ödənilməsi
- rəqabətin və inhisarçılığın inkişafı
- düzgün variant yoxdur
- kapital qoyuluşu və iqtisadiyyatın ləngiməsi

29 Ölkənin maliyyə sistemi hansı elementlərdən ibarətdir?

- əsas və təminədiçi elementlər
- mərkəzləşdirilmiş və təminədiçi elementlər
- aktiv və passiv elementlər
- düzgün variant yoxdur
- aktiv və təminədiçi elementlər

30 Mülkiyyət formasından və sahə mənsubiyyətindən asılı olmayaraq istənilən müəssisədə çalışan menecer üçün neçə baza əməliyyatı mövcuddur:

- 2
- 4
- 3
- 6
- 5

31 Menecer birinci baza əməliyyatında nəyi icra etməlidir:

- məqsədin müəyyən edilməsidir
- qruplar və işçilər arasında əlaqələr yaradır, cavabdeh şəxsləri təyin edir.
- əməliyyat zamanı fəaliyyət sahələrini təmin edir, münasibətlərin yaxşılaşdırılması və vəzifələrin yerinə yetirilməsi üçün lazım olan hər şeylə tanış olur
- menecer özü də daim inkişafda olmaqla ətrafdakılara təsir göstərir.
- müxtəlif işçi qruplarının əməyinin qiymətləndirilməsi üçün ölçü vahidi müəyyənləşdirir

32 Menecer ikinci baza əməliyyatında nəyi icra etməlidir:

- məqsədin müəyyən edilməsidir
- qruplar və işçilər arasında əlaqələr yaradır, cavabdeh şəxsləri təyin edir.
- əməliyyat zamanı fəaliyyət sahələrini təmin edir, münasibətlərin yaxşılaşdırılması və vəzifələrin yerinə yetirilməsi üçün lazım olan hər şeylə tanış olur
- menecer özü də daim inkişafda olmaqla ətrafdakılara təsir göstərir
- müxtəlif işçi qruplarının əməyinin qiymətləndirilməsi üçün ölçü vahidi müəyyənləşdirir

33 Menecer üçüncü baza əməliyyatında nəyi icra etməlidir

- məqsədin müəyyən edilməsidir
- qruplar və işçilər arasında əlaqələr yaradır, cavabdeh şəxsləri təyin edir.

- əməliyyat zamanı fəaliyyət sahələrini təmin edir, münasibətlərin yaxşılaşdırılması və vəzifələrin yerinə yetirilməsi üçün lazım olan hər şeylə tanış olur
- menecer özü də daim inkişafda olmaqla ətrafdakılara təsir göstərir
- müxtəlif işçi qruplarının əməyinin qiymətləndirilməsi üçün ölçü vahidi müəyyənləşdirir

34 Menecer dördüncü baza əməliyyatında nəyi icra etməlidir

- menecer özü də daim inkişafda olmaqla ətrafdakılara təsir göstərir.
- müxtəlif işçi qruplarının əməyinin qiymətləndirilməsi üçün ölçü vahidi müəyyənləşdirir
- qruplar və işçilər arasında əlaqələr yaradır, cavabdeh şəxsləri təyin edir.
- əməliyyat zamanı fəaliyyət sahələrini təmin edir, münasibətlərin yaxşılaşdırılması və vəzifələrin yerinə yetirilməsi üçün lazım olan hər şeylə tanış olur
- məqsədin müəyyən edilməsidir

35 Menecer beşinci baza əməliyyatında nəyi icra etməlidir

- məqsədin müəyyən edilməsidir
- qruplar və işçilər arasında əlaqələr yaradır, cavabdeh şəxsləri təyin edir.
- əməliyyat zamanı fəaliyyət sahələrini təmin edir, münasibətlərin yaxşılaşdırılması və vəzifələrin yerinə yetirilməsi üçün lazım olan hər şeylə tanış olur
- menecer özü də daim inkişafda olmaqla ətrafdakılara təsir göstərir.
- müxtəlif işçi qruplarının əməyinin qiymətləndirilməsi üçün ölçü vahidi müəyyənləşdirir

36 Menecerin özünün funksional-proses yanaşması aşağıdakıları ifadə edir:

- Menecer tərəfindən öz funksiyalarının fiksasiyası və onların mümkün qədər müfəssəl şəkildə dərk edilməsi;
- əvvəlcədən hər bir fiksə edilmiş funksiya üzrə iş əməliyyatlarının dərk olunması;
- Menecerin öz vəzifə funksiyalarının effektiv şəkildə həyata keçirməsi üçün istifadə edə biləcəyi konkret formaların dərk olunması,
- hamısı
- İş əməliyyatının, yəni real rejimdə konkret real fəaliyyətlərin menecerə təhkim olunmuş konkret funksiyaların icrası forması kimi həyata keçirilməsi.

37 Menecer idarəetmə sahəsində işin peşəkarcasına icra edilməsinə daxil edilir:

- yüksək dinamiklik və qeyri-müəyyənlik xas olan situasiyalarda qərarları əsaslandırmaq və qəbul etmək bacarığı;
- başqa firmalarda və sahələrdə menecerlərin təcrübəsi ilə tanış olmaq;
- müəssisənin işlədiyi sahədə inkişaf məsələləri üzrə məlumatlılıq (texnikanın, texnologiyanın və rəqabətin vəziyyəti, məhsul və xidmətlər üzrə tələbin dinamikası və s.);
- hamısı
- resursları idarə etmək, müəssisənin işini planlaşdırmaq və proqnozlaşdırmaq bacarığı, idarəetmənin effektivliyini artırmaq qabiliyyətlərinə malik olmaq;

38 Menecerlərin peşəkarlıq səviyyəsinə qarşı irəli sürülən ikinci qrup tələbə aiddir:

- yüksək dərəcədə borcluluq hissini və işə sədaqətin olması;
- öz fikirlərini dəqiq ifadə etmək və inandırmaq bacarığının olması;
- insanlarla münasibətdə səmimi və düzgün olmaq, tərəfdaşlara etibar etmək;
- hamısı
- insanların təşkilati ierarxiyadakı yerindən asılı olmayaraq onlara hörmətlə və qayğı ilə münasibət göstərmək;

39 əməliyyat büdcəsində nə əks etdirilir?

- balansın proqnozu
- idarəetmə xərcləri büdcəsi
- kommərsiya xərcləri büdcəsi

- düzgün variant yoxdur
- istehsal ehtiyatları büdcəsi

40 Müəssisənin maliyyə-iqtisadi vəziyyətinin təhlilinin tamamlayıcı mərhələsi nədir ?

- təsərrüfat fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsidir
- şirkət sahiblərinin mülkiyyətinin qiymətləndirilməsidir
- satışın maksimumlaşdırılması
- bütün variantlar doğrudur
- düzgün variant yoxdur

41 Müəssisə maliyyəsinin təşkili hansı prinsiplər əsasında həyata keçirilir?

- maliyyə fəaliyyəti sahəsində müstəqillik
- maliyyə fəaliyyətinin nəticəsinə görə məsuliyyət
- özünümaliyyələşdirmə
- bütün variantlar doğrudur
- müəssisənin maliyyə - təsərrüfat fəaliyyətinə nəzarət

42 Gömrük eksteritorialı prinsip dedikdə nə başa düşülür?

- fiskal-vergi stimullaşdırılması ilə bağlı güzəştlər
- XİZ-də əmtəələrə milli gömrük ərazisinin sərhədləri daxilində obyektlər kimi baxılır
- düzgün variant yoxdur
- XİZ-də əmtəələrə milli gömrük ərazisinin sərhədləri kənarındakı obyektləri kimi baxılır, bu şərtliliyindən irəli gələrək həmin əmtəələrin adı gömrük nəzarətinə və vergiqoymaya məruz qalmır
- əmtəələrin adı gömrük nəzarətinə və vergiqoymaya məruz qalır

43 XİZ-da mənfəəft normasında güzəşt neçə faiz olur?

- 30-35
- 50-55
- 40-45
- 20-25
- 10-15

44 Dünya təsərrüfat XİZ-rin funksional cəhətlərinə hansı aid deyil?

- iqtisadi artımın sürətləndirilməsi
- investisiyaların mobilləşməsi
- beynəlxalq əmtəə dövriyyəsinin aktivləşməsi
- özəlləşdirmə prosesinin məhdudlaşdırılması
- iqtisadi inteqrasiya proseslərinin dərinləşməsi

45 Prezident Fərmanında qarşıya qoyulmuş əsas prioritet vəzifələrinə hansı aid deyil?

- ölkə iqtisadiyyatının və onun ayrı-ayrı regionlarının inkişafı üçün əlverişli şəraitin yaradılması
- rəqabətqabiliyyətli mal və xidmətlərin təşkili
- xarici və daxili investisiyaların prioritet sahələrə yönəldilməsinin sürətləndirilməsi
- elmi-texniki tərəqqinin zəiflənməsi
- ölkəyə müasir texnologiyaların gətirilməsi

46 Azərbaycan Respublikası XİZ-lərin yaradılması haqqında fərman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən nə zaman imzalanmışdır?

- fevral 2, 2009

- aprel 7, 2005
- may 5, 2008
- mart 6, 2007
- iyun 4, 2006

47 Texnopolislər nəyə xidmət edirlər?

- innovasiya prosesinin və fəaliyyətinin genişləndirilməsinə
- bank sisteminin inkişafına
- özəlləşdirmə prosesinin genişləndirilməsinə
- əmək bazarının inkişafına
- qiymətli kağızlar bazarının məhdudlaşdırılmasına

48 Körfəz – vergi zonası ofşor zonadan nə ilə fərqlənir?

- ofşor zonadan fərqli olaraq körfəz – vergi zonasında güzəştlər yalnız xarici şirkətlərə şamil edilir
- ofşor zonadan fərqli olaraq körfəz – vergi zonasında güzəştlər yerli şirkətlərə də şamil edilir
- ofşor zonadan fərqli olaraq körfəz – vergi zonasında güzəştlər yalnız vençur şirkətlərə şamil edilir
- ofşor zonadan fərqli olaraq körfəz – vergi zonasında güzəştlər yalnız səhmdar cəmiyyətlərinə şamil edilir
- ofşor zonadan fərqli olaraq körfəz – vergi zonasında güzəştlər yalnız xidmət göstərən şirkətlərə şamil edilir

49 Xüsusi iqtisadi zonaların yaradılması və onların fəaliyyətinin idarə edilməsində qismən dönrli valyuta istifadə olunan ölkələrdə nə baş verir?

- Bu ölkələrdə valyuta qadağaları mövcuddur
- Bu ölkələrdə valyuta mübadiləsi qadağandır
- Bu ölkələrdə valyuta mübadiləsi sərbəstdir
- Bütün variantlar doğrudur
- Düzgün variant yoxdur

50 Xüsusi iqtisadi zonaların yaradılması və onların fəaliyyətinin idarə edilməsi zamanı valyuta risklərini öyrənərkən valyuta statusunu eldə etməyin obyektiv şərtlərinə hansılar aid deyil?

- İnkişaf etmiş kredit bank sistemi
- Valyuta əməliyyatlarının liberallaşması
- Təşkil edilmiş və tutumlu borc kapitalı
- Qapalı valyuta siyasətinin tətbiq edilməsi
- Qızıl-valyuta ehtiyatlarında dünyada aparıcı mövqeyə malik olması

51 Xüsusi iqtisadi zonaların yaradılması və onların fəaliyyətinin idarə edilməsi valyuta riskləri nədən asılıdır?

- Qızıl-valyuta ehtiyatlarından
- SDR ilə hesablaşmalardan
- BVF ehtiyat kreditlərindən
- Bütün variantlar doğrudur
- Avro ilə hesablaşmalardan

52 Xüsusi iqtisadi zonaların yaradılması və onların fəaliyyətinin idarə edilməsində aktiv tədiyyə balansını milli valyuta məzənnəsinə necə təsir edir?

- Yüksəlməsinə kömək edir
- Borclular milli valyutanı xarici valyutaya dəyişməyə can atırlar
- Azalmasına kömək edir
- Düzgün variant yoxdur

- Ucuzlaşmasına səbəb olur

53 Xüsusi iqtisadi zonaların yaradılması və onların fəaliyyətinin idarə edilməsi zamanı bir firmanın ölkədən kənar investisiya qoymaq istədiyini düşünək , investisiya qoyuluşunun həyata keçirməzdən öncə hansı addımı atardınız?

- Həmin ölkənin iqtisadi, sənaye və firma analizini aparardım.
 Həmin ölkədəki inflyasiya səviyyəsini müəyyənləşdirərdim.
 Birbaşa investisiya qoyuluşunun həyata keçirməyi qərara alardım.
 Investisiya qoyulması nəzərdə tutulan sahəyə tələbatı müəyyənləşdirərdim.
 Həmin ölkədəki alıcıların mövcud alıcılıq qabiliyyətini müəyyənləşdirərdim.

54 Xüsusi iqtisadi zonaların yaradılması və onların fəaliyyətinin idarə edilməsi zamanı aşağıdakılardan hansı xarici ticarətin kreditləşməsi formasıdır?

- Aksept
 Kommersiya krediti
 Akkreditiv
 Beynəlxalq kredit
 Aksent krediti

55 Xüsusi iqtisadi zonaların yaradılması və onların fəaliyyətinin idarə edilməsi zamanı bunlardan hansı bazar modelinə aid deyil?

- Oliqopoliya
 İnhisarçı rəqabət
 Xalis gəlir
 Xalis inhisar
 Xalis rəqabət

56 Xüsusi iqtisadi zonaların yaradılması və onların fəaliyyətinin idarə edilməsi zamanı rəqabətdə qalib gəlmək üçün xarici bazarda əmtənin daxili bazardakına nisbətən ucuz satılması necə adlanır?

- Dempler
 Rentinq
 Klirinq
 Mal dempinqi
 Mal dövriyyəsi

57 M.D. Aitsova restrukturizasiyanı necə başa düşülməsini təklif edir?

- təssərrüfat təşkilatının strukturunun radikal şəkildə dəyişdirilməsi
 təssərrüfat təşkilatının strukturunun cüzi şəkildə dəyişdirilməsi
 daxili və xarici mühitin təsiri ilə dəyişdirilmə
 vergilərin azaldılması yolları ilə
 təssərrüfat təşkilatının strukturunun orta şəkildə dəyişdirilməsi

58 Müəssisənin restrukturizasiyasını bazarın xarici şərtlərinə və onun inkişaf strategiyasına uyğun olmağını kim müəyyən etmişdir?

- İ.İ. Mazur; V.D. Şapiro
 Q.V.Buthovskaya
 L.P.Straxova
 düzgün variant yoxdur
 M.V.Odinçov

59 Müəssisənin restrukturizasiyasına həm onun yenidən təşkilini, həm də islahatını aid edirlər

- M.V. Odinçov və L.V. Eekin
- düzgün variant yoxdur
- L.P. Straxova
- M.D.Aitstova
- İ.İ. Mazur və V.D.Şapiro

60 Kimin sözlərinə görə restrukturizasiya müəssisənin islahatı proqramının bir hissəsidir?

- M.V. Odinçov və L.V.Eekin
- Q.V.Buliçeva; L.P. Straxova
- V. D. Şapiro, İ.İ.Mazur
- düzgün variant yoxdur
- M.D.Aistova, L.P. Straxova

61 Roland Berqer və Partner firmasına görə birinci mərhələyə nəyə aiddir?

- operativ tədbirlər planı üzrə restrukturizasiya
- maliyyə restrukturizasiyası
- mülkiyyət hüququnun yenidən təşkili
- düzgün variant yoxdur
- biznes proseslərinin optimallaşdırılması

62 Roland Berqer və Partner firmasına görə ikinci mərhələyə nə daxildir?

- biznes proseslərinin optimallaşdırılması
- maliyyə restrukturizasiyası
- operativ tədbirlər planı üzrə restrukturizasiya
- düzgün variant yoxdur
- mülkiyyət hüququnun yenidən təşkili

63 Planlaşdırma sisteminin ehtimal variantlarına aiddir:

- Sərt öhdəliklər sisteminə əsaslanan planlaşdırma.
- Təsadüfi şəraitə uyğunlaşan planlaşdırma
- Şəxsi məsuliyyət altında planlaşdırma.
- Heç biri
- hamısı

64 Reaktiv planlaşdırma:

- (keçmişə qayıtmaq) nümayəndələr öz idealları və üsullarının mövcudluğunu keçmişdə tapırlar
- əsasən gələcək dəyişikliklərə hədəflənir.
- keçmişə qayıtmaq və irəli doğru hərəkətə cəhd etmək lazım bilinmir. Planlaşdırmanın bu tipi mövcud şəraiti kifayət qədər yaxşı və münasib kimi qəbul edir.
- heç biri
- iştirak prinsipinə əsaslanır və təşkilatın iştirakçılarının yaradıcı qabiliyyətini maksimum səfərbərliyə alır

65 İnaktiv planlaşdırma:

- (keçmişə qayıtmaq) nümayəndələr öz idealları və üsullarının mövcudluğunu keçmişdə tapırlar
- əsasən gələcək dəyişikliklərə hədəflənir.
- keçmişə qayıtmaq və irəli doğru hərəkətə cəhd etmək lazım bilinmir. Planlaşdırmanın bu tipi mövcud şəraiti kifayət qədər yaxşı və münasib kimi qəbul edir.
- heç biri

- iştirak prinsipinə əsaslanır və təşkilatın iştirakçılarının yaradıcı qabiliyyətini maksimum səfərbərliyə alır

66 Preaktiv planlaşdırma:

- (keçmişə qayıtmaq) nümayəndələr öz idealları və üsullarının mövcudluğunu keçmişdə tapırlar
- əsasən gələcək dəyişikliklərə hədəflənir.
- keçmişə qayıtmaq və irəli doğru hərəkətə cəhd etmək lazım bilinmir. Planlaşdırmanın bu tipi mövcud şəraiti kifayət qədər yaxşı və münasib kimi qəbul edir.
- heç biri
- iştirak prinsipinə əsaslanır və təşkilatın iştirakçılarının yaradıcı qabiliyyətini maksimum səfərbərliyə alır]

67 İnteraktiv planlaşdırma:

- (keçmişə qayıtmaq) nümayəndələr öz idealları və üsullarının mövcudluğunu keçmişdə tapırlar
- əsasən gələcək dəyişikliklərə hədəflənir.
- keçmişə qayıtmaq və irəli doğru hərəkətə cəhd etmək lazım bilinmir. Planlaşdırmanın bu tipi mövcud şəraiti kifayət qədər yaxşı və münasib kimi qəbul edir.
- heç biri
- iştirak prinsipinə əsaslanır və təşkilatın iştirakçılarının yaradıcı qabiliyyətini maksimum səfərbərliyə alır

68 Reaktiv planlaşdırmanın nöqsan cəhətlərinə aiddir:

- hamısı
- planlaşdırma bu günün obyektiv şəraiti və gələcək dəyişiklikləri kifayət qədər nəzərə alınmadan aparılır;
- reaktiv planlaşdırma müəssisələrin təsərrüfat fəaliyyətinin effektivliyini aşağı salır.
- Ona sistem kimi baxılmır, yalnız sadə vahid elementlərin məcmusu kimi baxılır;
- reaktiv planlaşdırma əsasən yalnız ali rəhbərin funksiyasıdır;

69 Preaktiv planlaşdırmanın nöqsan cəhətlərinə aid deyil:

- qazanılmış təcrübədən zəif istifadə olunması;
- müəssisənin gündəlik ehtiyaclarına kifayət qədər diqqət yetirilməməsi;
- futurologiya və tədqiqatın yeni metodlarına həddindən ziyadə meyil göstərməsi.
- Hamısı
- planlaşdırma bu günün obyektiv şəraiti və gələcək dəyişiklikləri kifayət qədər nəzərə alınmadan aparılır

70 Planlar sisteminin kompleks elementlərinə aiddir:

- Strateji planın davamı kimi tərtib edilən ümümfırma planıdır. O, firmanın inkişafının başlıca vəzifəsini müəyyənləşdirir və onun əsasında inkişaf planı tərtib edilir.
- Operativ plan. Bu firmanın və onun bölmələrinin cari fəaliyyət planıdır.
- Planlarla yanaşı planlaşdırma prosesinin nəticəsi kimi proqram və layihələr tərtib olunur
- hamısı
- Strateji plan, bu firmanın baş planı adlanır.

71 əmtəə bazarında strateji təsir zonalarına aiddir:

- hamısı
- "İt"
- "Sağlam inək"
- "Çətin uşaq"
- "Ulduz"

72 Planlaşdırmanın əsas mərhələlərinə aiddir:

- Daxili və xarici mühitin təhlili və qiymətləndirilməsi

- Planın reallaşdırılması
- Nəticələrə nəzarət
- hamısı
- Strateji məqsədlərin müəyyən edilməsi

73 Restrukturizasiya sözünün mənası nə deməkdir?

- yenidən planın qurulması
- yenidən qurulma
- idarəetmənin dəyişməsi
- yenidən bölgü
- əmək haqqının bölüşdürülməsi

74 Müəssisənin mülkiyyətinin strukturunun dəyişməsi nəyin növlərindən biridir?

- marketinq
- kontrollinq
- düzgün variant yoxdur
- reinjiring
- korporativ restrukturizasiya

75 Restrukturizasiyadan fərqli olan reinjiring nə deməkdir?

- müəssisənin fəaliyyətinin radikal şəkildə sıçrayışla yaxşılaşdırılması üçün biznes proseslərinin köklü şəkildə yenidən qurulması
- düzgün variant yoxdur
- təsərrüfat təşkilatının strukturunun radikal şəkildə dəyişdirilməsi
- müəssisənin kompleks şəkildə dəyişdirilməsi
- idarəetmənin dəyişməsi

76 Biznesin restrukturizasiyasında kim maraqlıdır?

- bazara adaptasiya olunmuş və onun tələblərinə hələ uyğunlaşmamış
- inkişaf etmiş müəssisələr
- bazara adaptasiya olunmuş və maliyyə iqtisadi vəziyyəti pis olan bütün müəssisələr
- düzgün variant yoxdur
- vəziyyəti yaxşı olan müəssisələr

77 Restrukturizasiyada əgər kreditor borclarının məbləği artırsa və müəssisənin maliyyə vəziyyəti pisləşirsə, onda müəssisənin investisiya cəlb etmək imkanları necə dəyişir

- xeyli məhdudlaşır
- dəyişilməz qalır
- inkişaf edir
- əvvəl dəyişilməz qalır, sonra inkişaf edir
- düzgün variant yoxdur

78 Restrukturizasiya nə zaman müsbət nəticə verir?

- kapitalın azalması zamanı
- kapitalın dəyişməməsi zamanı
- heç bir cavab düzgün deyil
- kapitalın olmadığı zaman
- kapitalın artımı təmin ediləndə

79 Restrukturizasiya zamanı müəssisələrin inteqrasiyası necə həyata keçirilir?

- bir-birilə əlaqəli istehsalların və bir-birilə əlaqəsi olmayan istehsalların birləşməsi əsasında
- yalnız bir-birilə əlaqəsi olmayan istehsalların birləşməsi əsasında
- bütün cavablar düzgündür
- heç bir variant düzgün deyil
- bir-birilə əlaqəli istehsalların birləşməməsi əsasında

80 Restrukturizasiya zamanı ödəmə qabiliyyəti olmayan hansı müəssisə sayılır?

- borclu müəssisə qanunvericiliyə müvafiq surətdə həyata keçirməli olduğu ödənişləri vaxtı çatdıqca həyata keçirməyə qadir deyildir
- borclu müəssisə kreditörün irəli sürdüyü qanuni ödəmə tələbinin bu cür tələb verildikdən sonra iki ay ərzində yerinə yetirməmişdir
- borclu öz borclarını vaxtı çatdıqca ödəməyə qadir deyildir?
- bütün variantlar düzdür
- borclu müəssisə borcu ödəməyə qadir deyil

81 Ölkədə yerli müəssisələrin restrukturizasiyasını şərtləndirən amillərdən biri

- qiymət amili
- insan amili
- idarəetmə amili
- siyasi amil
- modernləşmə amili

82 Restrukturizasiya zamanı istehsal gücündən tam istifadə olunmaması nəticəsində nə baş verir?

- əmlak vergisinin həcmi dəyişməz qalır
- məhsul vahidinə düşən amortizasiya ayırımlarının və əmlak vergisinin həcmi artır
- məhsul vahidinə düşən amortizasiya ayırımlarının və əmlak vergisinin həcmi azalır
- düzgün cavab yoxdur
- heç bir dəyişiklik baş vermir

83 Restrukturizasiya zamanı müflisləşmə institutu nəyin ayrılmaz tərkib hissəsidir?

- korporativ idarəetmənin
- inzibati idarəetmə sisteminin
- liberal idarəetmə modelinin
- mühasibat uçotunun
- bazar iqtisadiyyatının

84 Kiçik müəssisələrin özəlləşdirilməsi necə həyata keçirilir?

- hərracda satış və müsabiqələr keçirmək yolu ilə
- xarici ölkələrə satmaq ilə
- müflisləşmə nəticəsində
- hərracda satış keçirməmək yolu ilə
- heç bir variant düzgün deyil

85 Aşağıdakı fikirlərdən hansı düzdür?

- Planlaşdırmanın hər iki mənası öz aralarında sıx əlaqəlidir
- hamısı
- Planlaşdırma firmanın daxili fəaliyyətində baş verən hərəkətlərə nəzarət etməyə imkan yaradır
- Planlaşdırma sahibkarlıq fəaliyyətinin mühüm tərkib hissəsidir
- Ümumiqtisadi baxımdan planlaşdırma qiyməti və bazarı əvəz edən mexanizmdir

86 Korporasiyanın direktorlar şurası seçilməsi necə həyata keçirilir?

- düzgün variant yoxdur
- 5 ildən bir səhmdarlar tərəfindən seçilir
- hər il səhmdarlar tərəfindən seçilir
- 3 ildən bir dövlət tərəfindən seçilir
- hər il dövlət tərəfindən seçilir

87 Səhmdar cəmiyyətinin dividend siyasəti nədir?

- düzgün variant yoxdur
- səhmləri buraxanların və onları satanların qeydiyyat prosesidir
- səhmdarların dividend alması sahəsində əmlak iddialarının ödənilməsinə rəğmən cəmiyyətin mövqeyini əks etdirən fəaliyyət proqramıdır
- müxtəlif məqsədlər üçün xüsusi səhmlərin alınması
- səhmdar kapitalının strukturunun dəyişdirilməsi üzrə konkret nəticənin əldə olunmasına yönəldilmiş emissiyanın məcmusu

88 Azərbaycanda səhmdar cəmiyyətlərin dividend siyasətinin qurulmasının ən geniş yayılmış üsulu hansıdır?

- “tək pəncərə” prinsipi
- “açıq qapı” prinsipi
- “qalıq” prinsipi
- düzgün variant yoxdur
- vergi eksteritorialı

89 Səhmdar cəmiyyətlərində Qalıq prinsipi necə həyata keçirilir?

- müəssisənin potensial imkanının müəyyənləşdirilməsindən sonra
- ödəmə cəmiyyətin sosial və investisiya proqramlarının maliyyələşdirilməsi təmin edildikdən sonra
- maliyyə riskləri müəyyənləşdirildikdən sonra
- reklam xərclərinin maliyyələşdirilməsi təmin edildikdən sonra
- əsas fondların istismara buraxılmasından sonra

90 Birjanın fəaliyyəti haqqında ilk nəzəriyyə kim tərəfindən yazılmışdır?

- A.Smit
- B.Seyə
- R.Kantilon
- F.Engels
- K.Marks

91 Səhmdar cəmiyyəti hansı halda dividend ödəyə bilər?

- səhmdar cəmiyyətin nizamnamə kapitalını tam ödəyə qədər
- səhmlərin qiymətinin nizamnamədə göstərilən qiymətdən az olması zaman
- əgər ödənişdə müəyyən olar ki, müflisləşmə
- əlavə səhmlər buraxılan zaman
- bütün borclarını ödədikdən sonra

92 ən fəal alınıb satılan səhmlər hansı siyahıya salınır?

- Nyu-York birja siyahısına
- Nyu-York Maliyyə korporosiyası siyahısına
- Nyu-York Səhm Mübadiləsi siyahısına

- Nyu-York Banklar siyahısına
- Nyu-York İnvestisiya Fondları siyahısına

93 Səhmdar cəmiyyətin qərarı neçə gündən geçəlməyərək rəsmiləşir?

- 1
- 3
- 2
- 5
- 4

94 Risk Komitəsinə hansı orqan seçir?

- səhmdarların ümumi yığıncağı
- idarə heyəti
- direktorlar şurası
- maliyyə komitəsi
- inzibətçi heyət

95 Səhm hansı hüququ verir?

- qərarların verilməsi hüququ
- dividend alma hüququ
- nəzarət etmə hüququ
- icra etmə hüququ
- məlumat alma hüququ

96 Səhmdarlar öhdəliklərə görə necə məsuliyyət daşıyırlar?

- bütün əmlakı ilə
- əmlakın beşdə biri ilə
- əmlakın yarısı ilə
- qoyduğu vəsaitlə
- bütün vəsaitləri ilə

97 Səhmdar cəmiyyətinin iştirakçılarının əsas öhdəliyi nədir?

- cəmiyyətin işlərini idarə etmək
- qərar qəbul etmək
- idarə heyətində iştirak etmək
- nizamnaməni imzalamaq
- sərmayə qoymaq

98 Hansılar səhmdar cəmiyyətin tiplərinə aiddir?

- açıq və qapalı
- kommərsiya və qapalı
- dövlət və açıq
- qapalı və məhdud
- gizli və açıq

99 Səhmdar cəmiyyətin əsas sənədi nədir?

- səhm
- nizamnamə kapitalı
- nizamnamə

- illik hesabat
- nizamnamə fondu

100 Səhmdar cəmiyyətin strategiyasına hansı aid deyil?

- məhsulun diversifikasiyası
- birləşmələr
- yeni bazarlara çıxış
- maliyyə hesabatının keyfiyyətinə nəzarət
- strateji alyansların formalaşdırılması

101 Səhmdar cəmiyyətin yaradılmasında neçə nəfər tələb olunur?

- 3
- 5
- 4
- 10
- 7

102 Səhmdar cəmiyyətin yaradılmasında təsisçilər nəyi müəyyən etmirlər?

- nizamnamə kapitalının həcmi
- səhmlərin yerləşdirilməsini
- buraxılan səhmlərin kateqoriyasını
- səhmin bazar qiymətini
- birgə fəaliyyəti

103 Səhmdar cəmiyyətdə mənfəətin əldə bölüşdürülməsinə kim qərar verir?

- idarə heyəti
- səhmdarların ümumi yığıncağı
- inzibati heyət
- menecerlər
- korporasiyanın prezidenti

104 Səhmdar cəmiyyətin xalis mənfəəti necə formalaşır?

- dividendləri ödədikdən sonra
- vergilər və digər ödənişləri ödədikdən sonra
- işçilərin əmək haqqını ödədikdən sonra
- təqaüd fonduna ayırmalardan sonra
- amortizasiya fonduna ayırmalardan sonra

105 Səhmlər hansı müddətə buraxılır?

- 1 il
- 3 il
- 2 il
- müddətsiz
- 4 il

106 Səhmdar cəmiyyət necə fəaliyyət göstərir?

- fiziki şəxs kimi
- hüquqi şəxs kimi
- firma kimi

- holdinq kimi
- fərdi müəssisə kimi

107 Səhmdarların ümumi yığıncağının hazırlanması və təşkilində aşağıdakı hansı pilə yoxdur?

- yığıncağın iştirakçılarının qeydiyyatının aparılması
- səsvermə prosedurası
- yığıncağın aparılması qaydalarının müəyyən edilməsi
- yığıncağın hazırlanması
- səhmdarların şəxsiyyət vəərəqəsi əsasında qeydiyyatına alınması

108 Səhm neçə hüquq verir?

- 1
- 3
- 2
- 5
- 4

109 Səhmlərin emissiyası nə deməkdir?

- səhmlərin yerləşdirilməsi
- səhmlərin buraxılışı
- səhmlərin dövriyyəsi
- səhmlərin satışı
- səhmlərin ləğvi

110 Bunlardan hansı səhmin növünə aid deyil?

- adi
- imtiyazlı
- adlı
- xüsusi
- güzəştli

111 İmtiyazlı səhmlərin payı nizamnamə kapitalının həcmində nə qədərdən çox olmamalıdır?

- 10%
- 25%
- 15%
- 50%
- 30%

112 Bunlardan hansı səhmin növünə aid deyil? 1. Adi 2. İmtiyazlı 3. Adlı

- 1
- 1,2
- 2,3
- düzgün cavab yoxdur
- 1,2,3

113 Sistemli-məqsədli yanaşmay zamanı vençur biznesinin çatışmamazlığının müəyyən edilməsi

- şirkətlərin sahibi kimi rəhbərliyin onun üzərində real nəzarəti itirməkdən ehtiyatlanması
- xarici maliyyələşdirmə mənbələrinin asan cəlb edilməsi
- müxtəlif maliyyə alətlərinə pul qoyuluşunun diversifikasiya etmək imkanı

- satış bazarının əhəmiyyətli dərəcədə genişlənməsi
- düzgün variant yoxdur

114 Biznesin idarə edilməsinə sistemli-məqsədli yanaşmaya əsasən vençur biznesinin üstünlüyü:

- satış bazarının əhəmiyyətli dərəcədə genişlənməsi
- xarici maliyyələşdirmə mənbələrinin asə cəlb edilməsi
- müxtəlif maliyyə alətlərinə pul qoyuluşunun diversifikasiya edilməsi
- bütün variantlar doğrudur
- xarici maliyyələşdirmə mənbələrinin ucuz cəlb edilməsi

115 Biznesin idarə edilməsinə sistemli-məqsədli yanaşmaya əsasən kiçik biznes fəaliyyətinin genişləndirilməsi hansı müsbət təsirlə nəticələnə bilər?

- məhsulun və xidmətin keyfiyyətinin artırılması
- əhalinin işsizlik səviyyəsinin aşağı düşməsi ilə
- iqtisadiyyatın strukturunun yenidən qurulmasına təsiri ilə
- bütün variantlar doğrudur
- elmi-texniki tərəqqinin artması

116 Biznesin idarə edilməsinə sistemli-məqsədli yanaşmaya əsasən firmaların yaranması neçə mərhələdə keçirilir?

- 4
- 3
- 2
- düzgün variant yoxdur
- 5

117 Biznes-plana əsasən layihə maliyyələşdirməsinin neçə forması var ?

- 2
- 3
- 5
- düzgün variant yoxdur
- 4

118 İnvestisiya layihələrinin səmərəliliyinin hesablanması üçün istifadə olunan əsas göstəricilərə aiddir:

- xalis gəlir;
- daxili gəlirlilik norması;
- xalis diskontlaşdırılmış gəlir;
- hamısı
- əlavə maliyyələşdirməyə tələbat;

119 Lizinq çərçivəsində investisiyanın maliyyələşdirməsi mənbələrinə aiddir:

- bank krediti – əgər lizinq müqaviləsi üzrə verilən əmlak lizinq verən tərəfindən bank krediti hesabına alınmışsa;
- bank krediti və lizinq verənin xüsusi vəsaiti – əgər müqavilə predmeti hər iki mənbədən istifadə etməklə əldə olunubsa;
- lizinq verənin öz vəsaiti – əgər lizinq müqaviləsi üzrə verilən əmlak lizinq verənin öz vəsaiti hesabına alınmışsa;
- hamısı
- lizinq alanın xüsusi vəsaiti - əgər söhbət qaytarılmış lizinqdən gedirsə

120 Maliyyə planlaşdırılmasına əsasən Qandanı sistemi ni nə təşkil edir?

- banklar
- düzgün variant yoxdur
- qeyri-material aktivlər
- əsas fondlar
- pul vəsaitləri, kapital və qiymətli kağızlar

121 Maliyyə planlaşdırılmasına əsasən maliyyənin rolu adətən neçə istiqamətdən ibarətdir?

- 2
- 4
- 3
- düzgün variant yoxdur
- 5

122 Maliyyə planlaşdırılması neçə mərhələdən ibarətdir?

- 2
- 4
- 3
- düzgün variant yoxdur
- 5

123 Maliyyə planlaşdırılmasının vəzifəsinə hansı aid deyil?

- qarşıya qoyulmuş məqsədlərin reallaşdırılması
- müəssisənin maliyyə vəziyyətinə nəzarətin gücləndirilməsi
- müəssisənin müxtəlif bölmələrinin qarşılıqlı hərəkətinin reallaşdırılması
- düzgün variant yoxdur
- öz daxili tələbatını ödəmək və xarici agentlər qarşısında öhdəliklərini yerinə yetirmək üçün müəssisənin potensial imkanlarının aşkara çıxartmaqdır

124 Rentabellik mənfəətin əsas normalaşdırılan dövriyyə necə hesablanır?

- xalis mənfəətin aktivlərə nisbətidir
- istehsal fondlarına olan nisbəti kimi hesablanır
- xalis mənfəətin əsas fondlara nisbəti hesablanır
- mənfəət və daimi xərclərin satışdan alınan gəlirdə payıdır
- düzgün variant yoxdur

125 Maliyyə ehtiyatının hesablanması düsturu:

- $Z_m = (V_s - V_{(s,z,n)}) / V_s$
- $Z_p = (V_s - V_{(s,z,n)}) / m$
- $Z_n = (V_s - V_{(s,z,n)}) / V_s$
- düzgün variant yoxdur
- $Z_m = (V_s - V_{(s,z,n)}) / V_m$

126 Maliyyə planlaşdırılmasına əsasən qiymət siyasəti nəyi müəyyən edir?

- məhsulun qiymətinin müəyyən edilməsi
- müəssisənin istehsal edəcəyi məhsulların müəyyən edilməsi
- müəssisənin üzləşəcəyi kənar təsirləri və ya imkanları tam təfəsilatı ilə təyin edilməsi
- fəaliyyət məqsədinin və bu məqsədə nail olmaq üçün marketinqin istiqamətlərinin müəyyən edilməsidir
- düzgün variant yoxdur

127 Qrupun formalaşmasının birinci mərhələsinə aiddir:

- qrup yenidən yaradılır, onun üzvlərinin qarşılıqlı şəkildə tanışlığı baş verir. Rəhbər işçiləri müşahidə etməli və onların arasından ən nüfuzlu və avtoritetli olanını seçməli, onları öz tərəfinə keçirməli və qrupda düzgün yerləşdirməlidir
- mərhələdə işçilərin qavrama qabiliyyəti və fəallığı eyni yüksək səviyyəyə çatır, tabelikdə olanlar öz rəhbərlərini yaxşı başa düşürlər və inzibati təzyiqlərdən öz öhdəliklərini yerinə yetirirlər.
- qrup üzvlərinin qarşılıqlı tanışlığı və öyrənilməsi başa çatır. İnsanların maraq və meyllərinə uyğun olaraq bir-birilə dostcasına yaxınlaşması baş verir
- hamısı
- bu mərhələdə qrup dağılır

128 Qrupun formalaşmasının ikinci mərhələsinə aiddir:

- qrup yenidən yaradılır, onun üzvlərinin qarşılıqlı şəkildə tanışlığı baş verir. Rəhbər işçiləri müşahidə etməli və onların arasından ən nüfuzlu və avtoritetli olanını seçməli, onları öz tərəfinə keçirməli və qrupda düzgün yerləşdirməlidir
- mərhələdə işçilərin qavrama qabiliyyəti və fəallığı eyni yüksək səviyyəyə çatır, tabelikdə olanlar öz rəhbərlərini yaxşı başa düşürlər və inzibati təzyiqlərdən öz öhdəliklərini yerinə yetirirlər.
- qrup üzvlərinin qarşılıqlı tanışlığı və öyrənilməsi başa çatır. İnsanların maraq və meyllərinə uyğun olaraq bir-birilə dostcasına yaxınlaşması baş verir
- hamısı
- bu mərhələdə qrup dağılır

129 Qrupun formalaşmasının üçüncü mərhələsinə aiddir:

- qrup yenidən yaradılır, onun üzvlərinin qarşılıqlı şəkildə tanışlığı baş verir. Rəhbər işçiləri müşahidə etməli və onların arasından ən nüfuzlu və avtoritetli olanını seçməli, onları öz tərəfinə keçirməli və qrupda düzgün yerləşdirməlidir
- mərhələdə işçilərin qavrama qabiliyyəti və fəallığı eyni yüksək səviyyəyə çatır, tabelikdə olanlar öz rəhbərlərini yaxşı başa düşürlər və inzibati təzyiqlərdən öz öhdəliklərini yerinə yetirirlər.
- qrup üzvlərinin qarşılıqlı tanışlığı və öyrənilməsi başa çatır. İnsanların maraq və meyllərinə uyğun olaraq bir-birilə dostcasına yaxınlaşması baş verir
- hamısı
- bu mərhələdə qrup dağılır

130 Menecerlərə qarşı irəli sürülən tələblərə aiddir:

- özünü idarə etmək qabiliyyəti;
- dəqiq şəxsi məqsədlər
- ağıllı şəxsi dəyərlər
- hamısı
- daim şəxsi artım (inkışaf);

131 Menecerlərə qarşı irəli sürülən tələblərə aiddir:

- problemləri həll etmək bacarığı
- ətrafdakılara təsir göstərmək qabiliyyəti
- yaradıcılıq və innovasiya qabiliyyəti
- hamısı
- müasir idarəetmə yanaşmalarını bilmək

132 Heyətin seçilməsinə hansı işlərin görülməsi vacibdir:

- tələbatların qiymətləndirilməsi və heyətin seçilməsi meyarlarının müəyyən edilməsi;
- kadrların öyrədilməsi
- kadrların seçilməsi və işə qəbulu
- hamısı
- kadrlara rəhbərlik

133 Heyətin seçilməsi meyarlarına aid edilir:

- Fiziki verilənlər (yaş, sağlamlıq, xarici görünüş, ədəb qaydaları);
- İntellekt (problemin mahiyyətini tez tutmaq, öz fikirlərini sərbəst ifadə etmək qabiliyyəti, qulaq asmaq bacarığı və öyrənmək arzusu);
- Təhsil və təcrübə (ixtisas və təhsil səviyyəsi, iş stajı, xüsusi biliklər);
- hamısı
- Şəxsi cəhətlər (əməksevərlik, təşəbbüs, inadkarlıq, şöhrətpərəstlik və həyata qarşı müsbət münasibət);

134 Dispozisiya aid deyil

- liderlik,
- ünsiyyətçilik,
- məsuliyyət hissi,
- iş stajı
- insanlara qarşı yaxşı münasibət

135 Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən səhmdar cəmiyyət hansı cəmiyyət adlanır?

- nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət
- bir sıra ölkələrdə fəaliyyət göstərən şirkətlərin ixracat əməliyyatlarına kömək etmək üçün yaradılan xarici ticarət forması
- müstəqil müəssisələrin kapitalda, maliyyə əlaqələrində iştirak sistemi ilə bağlı birləşmə forması
- müvəqqəti ittifaq
- düzgün variant yoxdur

136 Dövlət mülkiyyətinin özəlləşdirilməsinin I proqramı çərçivəsində nə nəzərdə tutulmuşdur?

- səhmlərin satış növü üzrə bölgüsünə görə ixtisaslaşdırılmış sahə və sahələrarası investisiya fondlarının yaradılması
- səhmdar səmiyyətlərinin səhmlərinin satılması
- iri müəssisələrin səhm cəmiyyətinə çevrilməsi
- düzgün variant yoxdur
- bütün cavablar düzdür

137 Qapalı səhmdar cəmiyyətlərində əsasən üzvlərin sayı nə qədər olur?

- həddindən artıq çox
- müəyyən edilmiş həddə
- həddindən artıq az
- az
- çox

138 Səhmdar cəmiyyətləri necə adlana bilər?

- müəssisə
- korporasiya
- holdinq
- vençur kompaniyası
- firma

139 Açıq səhmdar cəmiyyətinin aksiyaları kimlərə satıla bilər?

- fiziki şəxslərə
- firmaya

- hamıya
- şirkətə
- hüquqi şəxslərə

140 Səhmdar cəmiyyət bu hüquqlardan hansına malik deyil

- təsərrüfat qərarlarının qəbul edilməsi
- mənfəətin bölüşdürülməsi
- əməyin ödənilməsi
- qanunla məhdudlaşdırılmış fəaliyyət
- qiymətlərin müəyyənləşdirilməsi

141 Korporasiyalar və səhmdar cəmiyyətlər hansı halda oxşardılar?

- bazarda məhdud məsuliyyət daşıyırlar
- qoyduğu vəsaitlərlə məhdud məsuliyyət daşıyırlar
- qeyri-məhdud məsuliyyət daşıyırlar
- istehlak bazarında məhdud məsuliyyət daşıyırlar
- investisiya resurslarında məhdud məsuliyyət daşıyırlar

142 Mülkiyyətin səhmdar formasının inkişafı bu şərtlərdən hansıdır?

- büdcə kapitalının cəlb edilməsi
- fərdi şəxslərin pul vəsaitlərinin cəlb edilməsi imkanı
- investisiya resurslarının cəlb edilməsi
- vençur kapitalının cəlb edilməsi
- innovasiya kapitalının cəlb edilməsi

143 Bazar iqtisadiyyatı şəraitində birjalar hansı itəşkilat iformaya aiddirlər?

- şirkət
- korporasiya
- səhmdar cəmiyyəti
- konsern
- holdinq

144 Səhmdar cəmiyyəti əsasən idarəetmənin neçə pilləli strukturu geniş yayılmışdır?

- inzibatçı heyəti
- səhmdarların ümumi yığıncağı
- direktorlar şurası
- auditorların yığıncağı komitəsi
- idarə heyəti

145 Səhmdarların ümumi yığıncağına hansı səlahiyyət aiddir?

- direktorlar şurasının tərkibini idarə heyətini, maliyyə və təftiş komitəsini seçmək
- dividendlərin həcmi müəyyənləşdirmək
- cəmiyyətin fəaliyyətinin əsas istiqamətinin müəyyənləşdirmək
- səhmlərin satılmasına nəzarət etmək
- cəmiyyətin nizamnaməsi və nizamnamə kapitalını dəyişdirmək

146 Direktorlar Şurasının daxili üzvü kimdir?

- bank nümayəndəsi
- vəkillər

- investisiya kompaniyası
- böyük aksionerlər
- cəmiyyətin prezidenti və direktorlar şurasının sədri

147 Səhmdar cəmiyyətlərin də səsvermə Prinsipi necə həyata keçirilir?

- əl ilə (açıqsəsvermə)
- işarə ilə (gizliylə)
- səs ilə (bülletenlə)
- bölmələr üzrə
- qruplar üzrə

148 Direktorlar Şurası hansı funksiyaları həyata keçirir

- inzibatçı heyəti təyin etmək
- təcrübəli rəhbərləri təyinetmək
- vacib aktların baxılması və qəbul edilməsi
- istehsal bölmələrinin büdcə xərclərinin təsdiqi
- kapitalın istifadəsi

149 Real nəzarət paketi üçün neçə faiz səhm olmalıdır?

- 15 %
- 10 %
- 5 %
- 55 %
- 40 %

150 . Səhmdar cəmiyyəti haqqında qanun neçənci ildə qəbul edilib?

- 1996
- 2001
- 1999
- 1995
- 1994

151 Məhdud məsuliyyətli cəmiyyət dedikdə nə başa düşülür?

- Başqa bir şirkətin səhmdar nəzarət paketinə sahib olan şirkət
- Fiziki və hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birlik.
- Bir və ya birneçə şəxs tərəfindən təsis edilən, nizamnamə kapitalı ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyətdir.
- Nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyətdir.
- Fiziki şəxslərin gəlir əldə etmək məqsədilə göstərilən sahibkarlıq fəaliyyətinin bir növüdür.

152 Məhdud məsuliyyətli cəmiyyətin çatışmamazlıqlarına nə daxildir?

- iştirakçıların məhdud məsuliyyəti
- bir nəfərdən artıq şəxsin təcrübə qabiliyyətlərinin birləşməsi
- mülkiyyət hüququnun müəyyənləşməsi imkanı
- vergi planlaşdırılmasında çeviklik
- dövlət tənzimlənməsinin güclənməsi

153 Səhmdar cəmiyyətlərin nöqsanları:

- əvvəlcədən bir çox xırda payçıların arasında parçalanmış iri kapitalın birləşməsi

- səhmdarların məhdud məsuliyyəti
- birjaların köməyiylə səhmlərin tez öz kəninkləşdirilməsi və əldə edilməsi
- səhmdar cəmiyyətlərinin idarə olunmasında səhm sahiblərinin hamısının iştirak etmək imkanının olmaması
- kapitalın bir sahədən digərinə sürətlə axını

154 Azərbaycan Respublikası qanununa görə direktorlar şurasının üzvlərinin sayı ən az sayı neçə nəfər olmalıdır?

- 1 nəfər
- 3 nəfər
- 2 nəfər
- 5 nəfər
- 4 nəfər

155 Direktorlar şurası adətən neçə ilə seçilir?

- 1
- 3
- 2
- 5
- 4

156 İntestisiya qoyuluşlarının səhmdar cəmiyyətlərində neçə mərhələdən ibarətdir?

- 3
- 5
- 4
- 7
- 6

157 Holding şirkətləri nədir?

- səhmdar cəmiyyətinin xüsusi tipi olub, digər şirkətlərin fəaliyyətinə nəzarət etmək və onları idarə etmək məqsədilə bu şirkətlərin səhm nəzarət paketlərinə sahib olmaq üçün yaradılır
- müstəqil şirkətlərin koordinasiya olunmuş sahibkar fəaliyyətinin müxtəlif məqsədi olan bilən müvəqqəti ittifaqdır
- müstəqil müəssisələrin kapitalda, maliyyə əlaqələrində iştirak sistemi vasitəsilə bağlı birləşmə forması
- bir sıra ölkələrdə fəaliyyət göstərən şirkətlərin ixracat əməliyyatlarına kömək etmək üçün yaradılan xarici ticarət birliyidir
- düzgün variant yoxdur

158 Özəlləşdirmənin başlıca məqsədlərinə hansı aid deyil?

- iqtisadiyyatın liberallaşdırılması, xüsusi mülkiyyətçilər təbəqəsinin və azad sahibkarlığın inkişaf etdirilməsi
- müəssisələrə investisiyaların cəlb edilməsi
- iqtisadiyyatın strukturunun yenidən qurulması
- monopolizmin inkişafı
- əhəlinin həyat səviyyəsinin yaxşılaşdırılması

159 Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı çərçivəsində nə həyata keçirilmişdir?

- orta və iri müəssisələrin kütləvi özəlləşdirilməsi
- iri müəssisələrin kütləvi özəlləşdirilməsi
- orta və iri müəssisələrin səhmdar cəmiyyətlərinə çevrilməsi
- bütün variantlar doğrudur
- səhmdar cəmiyyətlərinin səhmlərinin çek və pul hərraclarında satılması

160 Azərbaycan respublikasının Mülki Məcəlləsinə əsasən səhmdar cəmiyyətlərinin səhmlərinin kütləvi təşkili üsulu ilə yerləşdirilməsi nəyin vasitəsilə həyata keçirilir?

- fond birjası
- əmtəə birjası
- əmək birjası
- daşınmaz əmlak birjası
- düzgün variant yoxdur

161 Səhmlərin emissiyası pulun emissiyasından nə ilə fərqlənir?

- pulun emissiyası yalnız dövlətə məxsusdur
- səhmdar emissiyası yalnız dövlətə mənsubdur
- pulun emissiyası həm də səhmdar cəmiyyətləri tərəfindən buraxılır
- pulun emissiyası bütün banklar tərəfindən buraxılır
- düzgün variant yoxdur

162 ERP (Enterprise Resource Planinq) dedikdə nə başa düşülür?

- maliyyə, investisiya və rekonstruksiyanı nəzərdə tutan kompleks idarəetmə strategiyasıdır
- müəssisənin spesifik xüsusiyyətlərini və konkret biznes-məsələlərini, onun fəaliyyət infrastrukturunu, miqyasını və coğrafiyasını nəzərə alan kompleks idarəetmə strategiyasıdır.
- müəssisənin yalnız fəaliyyət infrastrukturunu nəzərə alan kompleks idarəetmə strategiyasıdır
- bütün cavablar düzdür
- düzgün variant yoxdur

163 İdarəetmə stilinin seçilməsi zamanı mülkiyyət formasından və sahə mənsubiyyətindən asılı olmayaraq istənilən müəssisədə menecer üçün neçə əsas baza əməliyyatı mövcuddur?

- 1
- 15
- 7
- 3
- 5

164 İdarəetmə stilinin seçilməsi zamanı menecerlərin peşəkarlıq səviyyəsinə qarşı irəli sürülən tələbləri neçə qrupa ayırmaq olar?

- 3
- 5
- 2
- 7
- 10

165 İdarəetmə stilinin seçilməsi zamanı menecerlərin peşəkarlıq səviyyəsinə qarşı irəli sürülən ikinci qrup tələblərə hansı aiddir?

- insanlarla işləmək və özünü idarəetmə qabiliyyətinə malik olmaq
- başqa firmalarda və sahələrdə menecerlərin təcrübəsi ilə tanış olmaq
- avadanlıqlarla işləmək qabiliyyətinə malik olmaq
- yüksək dinamiklik
- düzgün variant yoxdur

166 İdarəetmə stilinin seçilməsi zamanı menecerlər qrupunun formalaşması və inkişafı neçə əsas mərhələdən keçir?

- 1
- 7
- 5
- 3
- 9

167 İdarəetmə stilinin seçilməsi zamanının birinci mərhələsi necə həyata keçirir?

- xaotik olaraq işçi seçilir
- işçilər iyerarxik olaraq seçilir
- rəhbər işçiləri müşahidə edir və onların arasında ən nüfuzlu və avtoritetli olanını seçir
- rəhbər işçiləri müşahidə etmədən seçir
- düzgün variant yoxdur

168 Məncər qrupunun fikrinə əsasən kiçik müəssisələr üçün kontrolinqin hansı əlamətlərindən istifadə tövsiyə edilir?

- ABC təhlil
- ətraf mühitin analizi
- itkisizlik nöqtəsində müqdar təhlili
- düzgün variant yoxdur
- keyfiyyət analizi

169 Məncər qrupunun fikrinə əsasən Yaponiyada işlənib hazırlanmış keyfiyyət dərnəkləri dedikdə nə başa düşülür?

- müəssisənin əməkdaşlarından ibarət hər hansı istehsal problemini həll etmək üçün yaradılan qrup
- məhsulun istehsalı üçün yaradılan qrup
- xaricdən dəvətli olan işçilərdən ibarət qrup
- düzgün variant yoxdur
- maliyyə vəsaitlərinin cəlbə üçün kənarından dəvətli olan qrupu

170 Məncər qrupunun fikrinə əsasən operativ kontrolinq hansı iqtisadi göstəricilərə nəzarət edir?

- rentabellik
- mənfəət
- məhsuldarlıq
- likvidlik
- bütün variantlar düzgündür

171 Məncərin fikrinə əsasən bunlardan hansı kontrolinq alətinə aiddir?

- düzgün variant yoxdur
- müəssisənin proqnozlaşdırma sistemi
- müəssisənin yalnız büdcələşdirmə sistemi
- müəssisənin planlaşdırma və büdcələşdirmə sistemi
- müəssisənin maliyyələşdirmə sistemi

172 Məncər qrupunun fikrinə əsasən bunlardan hansı kontrolinqin əsas funksiyası və vəzifələrinə aiddir?

- analitik informasiya təminatı
- subyektivlik
- istehsal təminatı
- düzgün variant yoxdur

- maliyyə təminatı

173 Mencer qrupunun fikrinə əsasən ilk dəfə kontrolinq nə üçün istifadə edilib?

- cari uçot vəzifələrinin həlli üçün
 strateji məsələlərin həlli üçün
 ətraf mühitin təhlili üçün
 düzgün variant yoxdur
 taktiki məsələlərin həlli üçün

174 Mencer qrupunun fikrinə əsasən Yapon firmaları istehsalın inkişaf vasitələri arasında əsas üstünlüyü nəyə verirlər?

- müştərək kommersiya müəssisələrinin yaradılması
 transmilli müəssisələrin yaradılması
 inhisarçı müəssisələrin yaradılması
 bütün cavablar düzdür
 düzgün variant yoxdur

175 Mencer qrupunun fikrinə əsasən Yapon firmalarının istehsal gücünün genişləndirilməsində özge kompaniyaları almaqdan çəkinməklərinə səbəb nədir?

- düzgün variant yoxdur
 heyətin idarə edilməsində işçilərin ömürlük işə götürülməsi və qərarların qrup şəklində qəbul edilməsi
 bazar iqtisadiyyatı
 qərarların bir şəxs tərəfindən qəbul edilməsi
 heyətin idarə edilməsində işçilərin kontraktlı işə götürməsi

176 Kontrolinq idarəetmə sisteminin konsepsiyasına əsasən adaptasiya üsulu hansı deviz altında həyata keçirilir?

- "Roma birdən tikilməyib"
 "1 addım irəliyə, 2 addım geriye"
 bütün variantlar düzdür
 düzgün variant yoxdur

177 Kontrolinq idarəetmə sisteminin konsepsiyasına əsasən adaptasiya üsulunun müsbət cəhəti nədədir?

- az müqavimətə, həmçinin rəhbərliyin az diqqət etməsi və daha az resursların sərf olunmasında
 rəhbərliyin çox diqqət etməsi tələb edilir
 daha çox müqavimətlə qarşılaşır
 düzgün variant yoxdur
 daha çox resursların sərf olunması

178 Kontrolinq idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq planın yerinə yetirilməsinə səmərəli nəzarət etmək üçün əvvəlcədən nəyi müəyyən etmək lazımdır?

- nəzarət funksiyalarını
 proqnozlaşdırılmanı
 idarəetmə funksiyalarını
 cavabların hamısı doğrudur
 düzgün variant yoxdur

179 Kontrolinq idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq sistemli-məqsədli yanaşma nəyə

yönəlib?

- tətbiq olunan obyektin bütün spesifik xassələrinin öyrənilməsinə və onun quruluşu və təşkilinin müəyyən edilməsinə
- planda nəzərdə tutulan xərclərə
- planlaşdırılmış və ya gözlənilən nəticələrlə yanaşı təsadüfi hallara
- düzgün variant yoxdur
- müəssisənin rentabelliyyəsinin qiymətləndirilməsinə

180 Kontrolinq idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq iqtisadi təhlil nədir?

- xərclərin və gəlirinn qiymətləndirilməsi metodlarının məcmusudur
- ətraf mühitin təhlili
- layihənin təhlili
- düzgün variant yoxdur
- SWOT-təhlil

181 Kontrolinq idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq bunlardan hansı istehsal resurslarına aiddir?

- təbii resurslar
- maliyyə resursları
- əmək resursları
- bütün variantlar düzdür
- maddi resurslar

182 Kontrolinq idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq sistemli təhlilin məqsədi nədən ibarətdir?

- istehsalın səmərəliliyinin artırılmasına yönəldilmiş məqsədlərin və strategiyasının seçilməsi üçün tələb olunan məsləhətləri və tapşırıqları menecerlərə verməkdən
- restrukturizasiyadan
- istehsalın səmərəliliyinin artırılmasına yönəldilmiş məqsədlərin seçilməsi üçün tələb olunan məsləhətləri mühasibatlara verməkdən
- məhsul və xidmətlərin reallaşdırılmasından
- düzgün variant yoxdur

183 Kontrolinq idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq Məqsədli idarəetmə termininin istifadəsi nəyi göstərir?

- firmanın fəaliyyətinin idarə edilməsində sistemli yanaşma metodologiyasından istifadəsini
- firmanın fəaliyyətinin idarə edilməsində xaoslu yanaşma metodologiyasından istifadəsini
- firmanın fəaliyyətinin idarə edilməsində iyerarxik yanaşma metodologiyasından istifadəsini
- cavabların hamısı doğrudur
- düzgün variant yoxdur

184 Kontrolinq idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq istehsal vahid birliyi nədən ibarətdir?

- eyni istehsal tapşırığının yerinə yetirilməsi ilə məşğul olan fəhlələrdən
- yalnız avadanlıqlardan
- eyni istehsal tapşırığının yerinə yetirilməsi ilə məşğul olmayan fəhlələrdən
- düzgün variant yoxdur
- eyni istehsal tapşırığını yerinə yetirməyən istehsal sahələrindən

185 Kontrollinq hansı amillərdən asılıdır:

- müəssisənin ölçüsü (məşğulların sayı, istehsalın həcmi);
- yaranmış rəqabət səviyyəsi;
- istehsalın diversifikasiya səviyyəsi, buraxılan məhsulların nomenklaturası;
- hamısı
- idarəetmə heyətinin ixtisaslaşdırılması;

186 Konrollinq hansı amillərdən asılı deyil:

- müəssisənin ölçüsü (məşğulların sayı, istehsalın həcmi);
- yaranmış rəqabət səviyyəsi
- istehsalın diversifikasiya səviyyəsi, buraxılan məhsulların nomenklaturası;
- əmək bazarı
- idarəetmə heyətinin ixtisaslaşdırılması;

187 Kontrollinqin fazalarına aiddir:

- qərar qəbulu
- Möhkəm mövqelərin tutulması
- Kontrollinqin müəssisə «qapısından» içəri daxil ol-ma-sı
- hamısı
- Kontrollinq funksiyalarının əhəmiyyətinin və həc-mi-nin artması fazası

188 Kontrollinqin fazalarına aid deyil:

- Kontrollinq funksiyalarının əhəmiyyətinin və həcmnin artması fazası
- qərar qəbulu
- biznes planın hazırlanması
- Möhkəm mövqelərin tutulması
- Kontrollinqin müəssisə «qapısından» içəri daxil olması

189 Qərar qəbuluna nələr aiddir:

- müəssisənin fəaliyyət effektivli-yi-nin əsas göstəricilərinin (mənfəət, dövriyyə və kapitalın rentabelliği, likvidlik və s.) pisləşməsi;
- müəssisədə rəhbərliyin suallarına kifayətləndirici cavab verməyə imkan verməyən mövcud uçot və təhlil metodları (məsələn, ayrı-ayrı məhsullar və ya onların qruplarının satışının real effektivliyi haqqında aydın təsəvvür, yaxud müəssisənin ayrı-ayrı bölmələrinin effektivliyi ilə bağlı görülən işlərin və-ziiyyəti barəsində real mənzərə mövcud deyil və s.);
- planlaşdırma, kalkulyasiya və təhlilin müəssisənin me-necmentinə qarşı irəli sürülən müasir tələblərə cavab verə bil-məyən köhnəlmiş metodları;
- bütün variantlar
- müəssisədə ayrı-ayrı bölmələr arasında yerinə yetirilən funksiyalar üzrə və uzlaşdırılmış məqsədlərin olmaması üzün-dən «çəkişmələrin» mövcud olması;

190 Qərar qəbuluna nələr aid deyil:

- müəssisənin fəaliyyət effektivliyinin əsas göstəricilərinin (mənfəət, dövriyyə və kapitalın rentabelliği, likvidlik və s.) pisləşməsi;
- müəssisədə rəhbərliyin suallarına kifayətləndirici cavab verməyə imkan verməyən mövcud uçot və təhlil metodları (məsələn, ayrı-ayrı məhsullar və ya onların qruplarının satışının real effektivliyi haqqında aydın təsəvvür, yaxud müəssisənin ayrı-ayrı bölmələrinin effektivliyi ilə bağlı görülən işlərin və-ziiyyəti barəsində real mənzərə mövcud deyil və s.);
- planlaşdırma, kalkulyasiya və təhlilin müəssisənin menecmentinə qarşı irəli sürülən müasir tələblərə cavab verə bilməyən köhnəlmiş metodları;
- müəssisədə planlaşdırma və büdcələşdirmə sistemi (həm strateji, həm də operativ planlaşdırma nəzərdə tutulur);
- müəssisədə ayrı-ayrı bölmələr arasında yerinə yetirilən funksiyalar üzrə və uzlaşdırılmış məqsədlərin olmaması üzündən «çəkişmələrin» mövcud olması;

191 Kontrollinqin müəssisə qapısından içəri daxil olmasına nələr aiddir:

- müəssisədə planlaşdırma və büdcələşdirmə sistemi (həm strateji, həm də operativ planlaşdırma nəzərdə tutulur);
- məsrəflərin növlər, yaranma mənbələri və məhsullar üzrə hesablanması metodları;
- bütünlükdə müəssisə, ayrıca bölmələr, məhsullar, müştərilər və bazarlar üzrə marjinal mənfəətin hesablanması metodu;
- hamısı
- müəssisə daxilində konkret istifadəçilərə oriyentasiya edən hesabdarlıq sistemi;

192 Kontrollinqin müəssisə qapısından içəri daxil olmasına nələr aid deyil:

- müəssisədə planlaşdırma və büdcələşdirmə sistemi (həm strateji, həm də operativ planlaşdırma nəzərdə tutulur);
- məsrəflərin növlər, yaranma mənbələri və məhsullar üzrə hesablanması metodları;
- bütünlükdə müəssisə, ayrıca bölmələr, məhsullar, müştərilər və bazarlar üzrə marjinal mənfəətin hesablanması metodu;
- planlaşdırma, kalkulyasiya və təhlilin müəssisənin menecmentinə qarşı irəli sürülən müasir tələblərə cavab verə bilməyən köhnəmiş metodları;
- müəssisə daxilində konkret istifadəçilərə oriyentasiya edən hesabdarlıq sistemi;

193 Möhkəm mövqelərin tutulmasına aiddir:

- menecerlərin kontrollerlərin fəaliyyətinin nəticələrindən məmnun qalmaları nəzərəcarpacaq dərəcədə artır;
- kontrollerlərin xidmətlərindən istifadə edən bölmələrin işlərinin nəticələrinin yaxşılaşması nəzərə çarpan olur;
- qarşılıqlı inam yaranır, müştərək iş və kommunikasiyaların həcmi artır;
- hamısı
- müəssisənin bölmələrinin rəhbərləri öz operativ fəaliyyətlərində artıq kontrollerlərin köməyi olmadan işləyə bilmirlər;

194 Möhkəm mövqelərin tutulmasına aid deyil:

- müəssisə daxilində konkret istifadəçilərə oriyentasiya edən hesabdarlıq sistemi;
- müəssisənin bölmələrinin rəhbərləri öz operativ fəaliyyətlərində artıq kontrollerlərin köməyi olmadan işləyə bilmirlər;
- menecerlərin kontrollerlərin fəaliyyətinin nəticələrindən məmnun qalmaları nəzərəcarpacaq dərəcədə artır;
- qarşılıqlı inam yaranır, müştərək iş və kommunikasiyaların həcmi artır;
- kontrollerlərin xidmətlərindən istifadə edən bölmələrin işlərinin nəticələrinin yaxşılaşması nəzərə çarpan olur;

195 Kontrollinq funksiyalarının əhəmiyyətinin və həcmnin artması fazasına aiddir:

- kontroller plan dövrü üçün müəssisənin fəaliyyətinin əsas göstəricilərinin formalaşdırılması zamanı lider və moderator (nizamlayıcı) kimi çıxış edir;
- müəssisənin uzunmüddətli məqsədlərinin işlənilib hazırlanması zamanı yuxarı menecerlərlə əməkdaşlıq münasibətləri qaydaya düşür;
- kontrollerlər müəssisədə yeni fəaliyyət sferalarını mənimsəyirlər, məsələn, kontrollinq funksional bölmələrdə yayılır: marketinq kontrollinqi, logistika kontrollinqi, ETİ (elmi-tədqiqat işləri) və TKİ (təcrübə-konstruksiya işləri) kontrollinqi meydana çıxır;
- hamısı
- kontrollinq xidməti çərçivəsində strateji kontrollinq bölməsi yaranır.

196 Kontrollinq funksiyalarının əhəmiyyətinin və həcmnin artması fazasına aid deyil:

- kontroller plan dövrü üçün müəssisənin fəaliyyətinin əsas göstəricilərinin formalaşdırılması zamanı lider və moderator (nizamlayıcı) kimi çıxış edir
- müəssisənin uzunmüddətli məqsədlərinin işlənilib hazırlanması zamanı yuxarı menecerlərlə əməkdaşlıq münasibətləri qaydaya düşür;

- kontrolerlər müəssisədə yeni fəaliyyət sferalarını mənimsəyirlər, məsələn, kontroliinq funksional bölmələrdə yayılır: marketinq kontroliinqi, logistika kontroliinqi, ETİ (elmi-tədqiqat işləri) və TKİ (təcrübə-konstruksiya işləri) kontroliinqi meydana çıxır;
- müəssisənin bölmələrinin rəhbərləri öz operativ fəaliyyətlərində artıq kontrolerlərin köməyi olmadan işləyə bilmirlər;
- kontroliinq xidməti çərçivəsində strateji kontroliinq bölməsi yaranır.

197 Kontroliinqin kiçik addımlarla tətbiq edilməsi nəyi nəzərdə tutur:

- köhnə idarəetmə strukturunda qarşıya qoyulmuş məqsədə yavaş irəliləmə ilə kiçik dəyişikliklərin edilməsini nəzərdə tutur.
- müəyyən dərəcədə yuxarıda adları çəkilən yanaşmaların üstünlüklərindən istifadə etməyə, həmçinin, kontroliinqin tətbiq edilməsi prosesinə qarşı müqaviməti azaltmağa imkan verir
- köhnə idarəetmə sisteminin intensiv və qəti dəyişdirilməsi deməkdir
- bütün variantlar
- müəssisənin uzunmüddətli məqsədlərinin işlənilib hazırlanması zamanı yuxarı menecerlərlə əməkdaşlıq münasibətləri qaydaya düşür;

198 Bomba atma nəyi nəzərdə tutur:

- köhnə idarəetmə strukturunda qarşıya qoyulmuş məqsədə yavaş irəliləmə ilə kiçik dəyişikliklərin edilməsini nəzərdə tutur.
- müəyyən dərəcədə yuxarıda adları çəkilən yanaşmaların üstünlüklərindən istifadə etməyə, həmçinin, kontroliinqin tətbiq edilməsi prosesinə qarşı müqaviməti azaltmağa imkan verir
- köhnə idarəetmə sisteminin intensiv və qəti dəyişdirilməsi deməkdir
- bütün variantlar
- müəssisənin uzunmüddətli məqsədlərinin işlənilib hazırlanması zamanı yuxarı menecerlərlə əməkdaşlıq münasibətləri qaydaya düşür;

199 Planlaşdırılan təkamül prinsipləri: nəyi nəzərdə tutur:

- köhnə idarəetmə strukturunda qarşıya qoyulmuş məqsədə yavaş irəliləmə ilə kiçik dəyişikliklərin edilməsini nəzərdə tutur.
- müəyyən dərəcədə yuxarıda adları çəkilən yanaşmaların üstünlüklərindən istifadə etməyə, həmçinin, kontroliinqin tətbiq edilməsi prosesinə qarşı müqaviməti azaltmağa imkan verir
- köhnə idarəetmə sisteminin intensiv və qəti dəyişdirilməsi deməkdir
- bütün variantlar
- müəssisənin uzunmüddətli məqsədlərinin işlənilib hazırlanması zamanı yuxarı menecerlərlə əməkdaşlıq münasibətləri qaydaya düşür;

200 Kontroliinqin növlərinə aiddir:

- operativ
- sistemli
- faktiki
- heç biri
- taktiki

201 Kontroliinqin növlərinə aiddir:

- heç biri
- faktiki
- strateji
- taktiki
- sistemli

202 Strateji kontroliinqin analizinin başlıca istiqamətlərinə aiddir:

- xarici və daxili mühitin analizi;
- uğurun mühüm amillərinin analizi;
- rəqabətin analizi;
- hamısı
- fəaliyyətin strateji planlarının və nəzarət göstəricilərinin analizi;

203 Strateji kontrollinqin analizinin başlıca istiqamətlərinə aid deyil:

- seqmqləşdirmə
- rəqabətin analizi;
- xarici və daxili mühitin analizi;
- fəaliyyətin strateji planlarının və nəzarət göstəricilərinin analizi;
- uğurun mühüm amillərinin analizi;

204 Şəxsi istehsal – kəndən təchiz olunma nədir:

- Bu zaman istehsal xərclərini, istehsal güclərindən istifadəni, anbar xərclərini, hazırlama keyfiyyətini, logistikanı (daşınma), vaxta qənaəti, ekoloji amilləri və bir çox başqa şeyləri nəzərə almaq lazımdır
- Bunun əsasını məhsulun təcrübə və həyat tsikli əyrisinin effekti konsepsiyası təşkil edir. Müəssisə malların faktiki vəziyyətindən və inkişaf perspektivlərindən asılı olaraq istehsal etdiyi məhsulları 4 strateji biznes seqmentinə bölür: «yeni» mal, «inkişaf edən» mal, «uçuşda olan» mal və «ölməkdə olan» mal.
- Bu, şəxsi müəssisənin müxtəlif xarakteristikalarının daim rəqib müəssisənin analoji göstəriciləri ilə tutuşdurulmasıdır.
- Müəssisənin uzunmüddətli strategiyasını yerinə yetirməsi analizi: planlaşdırılmış və real keyfiyyət, həm də kəmiyyət göstəricilərinin tutuşdurulmasıdır
- Bu metod rəqabət analizini xatırladır, lakin müəssisənin xarakteristikalarının müqayisəsi yalnız bazar lideri ilə baş verir.

205 Kontrollinq idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq istehsal sisteminin alt sistemlərinə hansılar aiddir?

- müəssisə
- sahə
- sex
- bütün variantlar düzdür
- “insan-maşın” sahəsi

206 Kontrollinq idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq sistemin mahiyyətini əks etdirmək üçün hansı vasitələrdən istifadə olunur?

- qrafik
- həlletmə ağacı
- matrisa
- bütün variantlar doğrudur
- riyazi metodlar

207 Kontrollinq idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq sistemli yanaşma əsasında kompyuterlərin istifadəsi nəyə imkan verir?

- istehsalın idarəetmə metodlarını və quruluşunu təkmilləşdirməyə
- informasiyanın ləng alınmasına
- insanların idarəetmə metodlarını çətinləşdirməyə
- düzgün variant yoxdur
- resurs çatışmamazlığına

208 Kontrollinq idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq təşkilatlar xarici mühitlə dinamik

əlaqədə olduğuna görə necə sistem kimi qəbul olunurlar?

- açıq
- xaotik
- qapalı
- düzgün variant yoxdur
- iyerarxik

209 Kontrolinq idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq idarəetmənin qərarlarının qəbulu hansı mərhələlər üzrə aparılır?

- variantların təhlili
- hər variantla bağlı itkilərin qiymətləndirilməsi
- hər variantla bağlı nailiyyətlərin qiymətləndirilməsi
- bütün variantlar düzdür
- reallaşdırılan qərarların faktiki nəticələrinin qiymətləndirilməsi

210 Kontrolinq idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq rəşional (səmərəli) qərar dedikdə nə başa düşülür?

- obyektiv təhlilə əsaslanmış seçim
- heç bir təhlilə əsaslanmış seçim
- subyektiv təhlilə əsaslanmış seçim
- düzgün variant yoxdur
- yalnız intuisiyaya əsaslanmış seçim

211 Kontrolinq idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq bunlardan hansı təhlil prosesinin mərhələsinə aiddir?

- alternativ variantın qiymətləndirilməsi
- tədqiqat-məlumatların toplanması
- problemlərin formalaşması
- bütün variantlar doğrudur
- alternativ variantların hazırlanması

212 Kontrolinq idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq əməliyyatların tədqiqi metodlarından fərqli olaraq sistemli təhlil nə üçün istifadə edilir?

- daha geniş, mürəkkəb məsələlərin həlli üçün
- mürəkkəb olmayan məsələlərin həlli üçün
- geniş olmayan məsələlər üçün
- cüzi məsələlərin həlli üçün
- düzgün variant yoxdur

213 Kontrolinq idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq idarəetmədə sistemli yanaşmanın əsasını hansı sistem təşkil edir?

- informasiya sistemi
- marketinq sistemi
- maliyyə sistemi
- cavabların hamısı doğrudur
- düzgün variant yoxdur

214 Kontrolinq idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq təşkilatın qeyri-formal quruluşu dedikdə nə başa düşülür?

- insanlararası münasibətlər
- yazılmamış etik qaydalar
- ən-ənələr
- bütün variantlar doğrudur
- normalar

215 Kontrolinq idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq istehsal sözü altında nə başa düşülür?

- əmtənin istehsalı və xammalın emalı
- əmtənin reklamı və reallaşdırılması
- əmtənin bazarda satışı
- əmtənin rəqabətqabiliyyətinin çoxaldılması
- düzgün variant yoxdur

216 Kontrolinq idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq əməliyyat terminin istehsaldan fərqi nədədir?

- “əməliyyat” termini daha genişdir, çünki o, həm əmtənin istehsalına, həm də xidmətin göstərilməsinə aiddir
- “əməliyyat” termini ancaq əmtənin istehsalına aiddir
- istehsal “əməliyyat” terminindən daha genişdir
- “əməliyyat” termini dardır, çünki ancaq xidmət göstərilməsinə aiddir
- düzgün variant yoxdur

217 Kontrolinq idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq bunlardan hansı istehsal sisteminin idarə edilməsinə aiddir?

- istehsal sisteminin işlənilib hazırlanması haqqında qərarların qəbulu
- istehsal güclərinin yerləşdirilməsi haqqında qərarların qəbulu
- istehsal proseslərinin hazırlanması haqqında qərarların qəbulu
- bütün variantlar doğrudur
- istehsal sisteminin tətbiqi haqqında qərarların qəbulu

218 Kontrollinq hansı fəaliyyətlərin keçirilməsinə dəstək durur:

- strateji məqsədlərin dəyişən daxili mühit şərtlərinə uyğunlaşdırılması;
- müxtəlif biznes prosesləri üzrə operativ planların koordinasiya və inteqrasiyası;
- təşkilati sistemin operativ planlarının onun strateji inkişaf planı ilə uzlaşdırılması;
- hamısı
- optimal zaman kəsiyində menecerləri müxtəlif idarəetmə səviyyələri haqqında informasiya ilə təminatmə sisteminin yaradılması;

219 Kontrollinq hansı fəaliyyətlərin keçirilməsinə dəstək durmur:

- müxtəlif biznes prosesləri üzrə operativ planların koordinasiya və inteqrasiyası;
- planların yerinə yetirilməsinə, düzəlişlər edilməsinə və realizasiyası müddətinə nəzarət sisteminin yaradılması;
- optimal zaman kəsiyində menecerləri müxtəlif idarəetmə səviyyələri haqqında informasiya ilə təminatmə sisteminin yaradılması;
- hamısı
- biznes proseslərin yaradılmasına

220 Kontrollinqin vəzifəsinə aiddir:

- biznesin missiyası;
- taktiki məqsədlər
- strateji məqsədlər;

- hamısı
- reallaşma üçün konkret vəzifələr.

221 Kontrollinqin vəzifəsinə aid deyil:

- biznesin missiyası;
- taktiki məqsədlər;
- strateji məqsədlər;
- proseduralar
- reallaşma üçün konkret vəzifələr

222 Kontrolinqin əsas funksiyalarına aiddir:

- Uçot
- Nəzarət və tənzimləmə
- Planlaşdırma
- hamısı
- Analitik informasiya təminatı

223 Kontrolinqin əsas funksiyalarına aid deyil:

- Uçot
- Nəzarət və tənzimləmə
- Planlaşdırma
- logistika
- Analitik informasiya təminatı

224 Uçot funksiyasına aiddir:

- informasiyaların toplanması və işlənməsi;
- müəssisənin və onun bölmələrinin fəaliyyətinin qiymətləndirilməsi metodu və s.
- daxili uçot sisteminin işlənilib hazırlanması və idarə edilməsi;
- hamısı
- kriterilərin (meyarların) unifikasiyası.

225 Uçot funksiyasına aid deyil:

- informasiyaların toplanması və işlənməsi;
- müəssisənin və onun bölmələrinin fəaliyyətinin qiymətləndirilməsi metodu və s.
- daxili uçot sisteminin işlənilib hazırlanması və idarə edilməsi;
- informasiya mübadiləsi prosesinin koordinasiyası;
- kriterilərin (meyarların) unifikasiyası.

226 Planlaşdırmaya aiddir:

- bazis planlarının işlənilib-hazırlanması zamanı informasiya dəstəyi (satış, istehsal, investisiya, alış);
- planlaşdırma prosesinin ayrı-ayrı addımları üçün informasiya və zamana tələbatının müəyyən edilməsi;
- planlaşdırma sisteminin strukturunun formalaşması və təkmilləşdirilməsi;
- hamısı
- informasiya mübadiləsi prosesinin koordinasiyası;

227 Planlaşdırmaya aid deyil

- bazis planlarının işlənilib-hazırlanması zamanı informasiya dəstəyi (satış, istehsal, investisiya, alış);
- planlaşdırma prosesinin ayrı-ayrı addımları üçün informasiya və zamana tələbatının müəyyən edilməsi;
- planlaşdırma sisteminin strukturunun formalaşması və təkmilləşdirilməsi;

- informasiyaların toplanması və işlənməsi;
- informasiya mübadiləsi prosesinin koordinasiyası;

228 Nəzarət və tənzimləməyə aiddir:

- zaman və məna nöqtəyi-nəzərindən tənzimlənən ölçülərin müəyyən edilməsi;
- ölçülərin yol verilən kənarlaşma sənədlərinin müəyyənləşdirilməsi;
- məqsədə nailolma səviyyələrinin ölçülməsi, qiymətləndirilməsi üçün plan və faktiki ölçülərin müqayisə edilməsi;
- hamısı
- kənarlaşmaların analizi, planın faktdan kənarlaşma səbəblərinin izahı və kənarlaşmaların azaldılması üçün təkliflərin hazırlanması.

229 Nəzarət və tənzimləməyə aid deyil:

- zaman və məna nöqtəyi-nəzərindən tənzimlənən ölçülərin müəyyən edilməsi;
- ölçülərin yol verilən kənarlaşma sənədlərinin müəyyənləşdirilməsi;
- məqsədə nailolma səviyyələrinin ölçülməsi, qiymətləndirilməsi üçün plan və faktiki ölçülərin müqayisə edilməsi;
- informasiyaların toplanması və işlənməsi;
- kənarlaşmaların analizi, planın faktdan kənarlaşma səbəblərinin izahı və kənarlaşmaların azaldılması üçün təkliflərin hazırlanması.

230 Analitik informasiya təminatına aiddir:

- informasiya sisteminin arxitekturasının işlənilib hazırlanması;
- müəssisənin idarə edilməsi və nəzarəti həyata keçirməyə imkan verən rəqəmsal sənədlərin təklif edilməsi;
- informasiya daşıyıcılarının və kanallarının standartlaşdırılması;
- hamısı
- qərarların qəbulu üçün əhəmiyyət verilənlərin toplanması və sistemləşdirilməsi;

231 Analitik informasiya təminatına aid deyil:

- informasiya sisteminin arxitekturasının işlənilib hazırlanması;
- müəssisənin idarə edilməsi və nəzarəti həyata keçirməyə imkan verən rəqəmsal sənədlərin təklif edilməsi;
- informasiya daşıyıcılarının və kanallarının standartlaşdırılması;
- kənarlaşmaların analizi, planın faktdan kənarlaşma səbəblərinin izahı və kənarlaşmaların azaldılması üçün təkliflərin hazırlanması.
- qərarların qəbulu üçün əhəmiyyət verilənlərin toplanması və sistemləşdirilməsi;

232 Xüsusi funksiyalara aiddir:

- hamısı
- əsas sifarişlər üçün kalkulyasiya tətbiq edilməsi;
- daxili mühit haqqında verilənlərin toplanması və analizi: pul və kapital bazarları, sahə konyukturası, iqtisadi hökumət proqramları;
- rəqiblərlə müqayisə;
- başqa firmalarla birləşmə və ya filialların açılmasının (bağlanmasının) məqsədyönlü əsaslandırılması;

233 Xüsusi funksiyalara aid deyil:

- əsas sifarişlər üçün kalkulyasiya tətbiq edilməsi;
- rəqiblərlə müqayisə;
- daxili mühit haqqında verilənlərin toplanması və analizi: pul və kapital bazarları, sahə konyukturası, iqtisadi hökumət proqramları;
- informasiya sisteminin arxitekturasının işlənilib hazırlanması;
- başqa firmalarla birləşmə və ya filialların açılmasının (bağlanmasının) məqsədyönlü əsaslandırılması;

234 Hansı ildə Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında qanun qəbul edilmişdir?

- 1992
- 1991
- 1993
- 1996
- 1994

235 Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin Dövlət proqramı nə vaxt təsdiq edilmişdir

- 1995-ci il iyul 15-də
- 2000-ci il avqustun 10-da
- 1991-ci il iyun 15-də
- 2000-ci il avqustun 12-də
- 2000-ci il sentyabrın 15-də

236 İstehsal planına əsasən səhmdar cəmiyyətləri nəyə əsaslanır:

- payçı mülkiyyətinə əsaslanan, hüquqi şəxs olan, idarə olunması muzzla işləyən peşəkar menecerlər tərəfindən həyata keçirilən sahibkarlığın formasıdır
- payçı mülkiyyətinə əsaslanan, hüquqi şəxs olan idarə olunması muzzla işləyən qeyri peşəkar menecerlər tərəfindən həyata keçirilən sahibkarlığın formasıdır
- payçı mülkiyyətinə əsaslanan, fiziki şəxs olan idarə olunması muzzla işləyən peşəkar menecerlər tərəfindən həyata keçirilən sahibkarlığın formasıdır
- düzgün variant yoxdur
- payçı mülkiyyətinə əsaslanan, fiziki şəxs olan idarə olunması muzzla işləyən qeyri peşəkar menecerlər tərəfindən həyata keçirilən sahibkarlığın formasıdır

237 İntestisiya fəaliyyətinin təşviqi üzrə əlavə tədbirlər haqqında ölkə prezidentinin sərəncamı nə zaman imzalanıb?

- 30 mart 2006-cı il
- 9 may 2004-cü il
- 10 mart 2001-ci il
- düzgün variant yoxdur
- 22 sentyabr 2007-ci il

238 İstehsal planına əsasən fərdi istehsalın xüsusiyyətləri:

- texnoloji ixisaslaşma üzrə iş yerlərinin təşkili
- bitməmiş istehsalın çox olması
- istehsalın təşkil müddətinin böyük olması
- bütün variantlar düzgündür
- canlı əmək xərclərinin nisbətən çox olması

239 İstehsal planına əsasən seriyalı istehsalın xüsusiyyətləri:

- əhəmiyyətli miqdarda hazırlanan geniş çeşiddə təkrarlanan məhsulun daim olması
- istehsal tsiklinin müddətinin qısa olması
- seriyalarla hazırlanan məhsulun dövriliyi
- bütün variantlar düzgündür
- buraxılan məhsulun keyfiyyətinə nəzarətin avtomatlaşdırılması

240 İstehsal planına əsasən kütləvi istehsalın xüsusiyyətləri:

- iş yerlərinin ixtisaslaşması
- kompleks mexanikləşdirilmiş ,avtomatlaşdırılmış texnoloji proseslərin yüksək faiz təşkil etməsi
- xüsusi və ixtisaslaşmış avadanlıq və xüsusi çəkiyə malik olması
- bütün variantlar düzgündü
- müəssisənin avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqi

241 Orta illik istehsal gücü hansı düsturla hesablanır?

- $M_{or} = M_g + (M_d * T_s / 12) - (M_s * (12 - T_m) / 12)$
- bütün variantlar düzgündü
- $M_{or} = M_s + (M_g * T_s / 12) - (M_s * (12 - T_m) / 12)$
- düzgün variant yoxdur
- $M_{or} = M_s + (M_g + T_s / 12) - (M_g * 12 - T_m) / 12)$

242 Orta illik istehsal gücü düsturunda M_g nədir?

- giriş gücləri
- orta illik sıradan çıxan gücləri
- orta illik daxil olan güclər
- düzgün cavab yoxdur
- fəaliyyət müddəti

243 Orta illik istehsal gücü düsturunda T_m nədir?

- fəaliyyət müddəti
- orta illik sıradan çıxan gücləri
- orta illik daxil olan güclər
- düzgün cavab yoxdur
- giriş gücləri

244 İstehsal amillərinə hansı aiddir?

- torpaq
- kapital
- əmək
- bütün variantlar doğrudur
- sahibkarlıq qabiliyyəti

245 İTHVS-nin vəzifələrinə hansı aid deyil?

- məhsulların buraxılışının operativ-təqvim planlarının işlənilib hazırlanması
- müxtəlif növ material-texniki resursa qarşı tələbatın normalaşdırılması
- yeni məhsulun texnolojiliyinin təhlili
- köhnə istehsal sahələrinin layihələşdirilməsi
- istehsal proseslərinin təşkili normativlərinin hesablanması

246 İTHVS-nin strukturu hansı amilin məcmusu ilə müəyyən olunur?

- bütün variantlar düzgündü
- maliyyə planlarının tutulması səviyyəsi ilə
- İTH-nin funksional tərkibi və onun məsələlərinin həlli səviyyəsi ilə
- düzgün variant yoxdur
- biznes-planların tərkibi və tutulması səviyyəsi ilə

247 Firmaxarici funksiyalara aiddir:

- müştərək sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün tərəfdaşların kapitalından səmərəli istifadə olunması.
- fond bazarında firmanın səhmlərinin müvəffəqiyyətlə satılmasının təmin edilməsi;
- layihənin reallaşdırılması üçün zəruri investisiyanın cəlb edilməsi;
- hamısı
- layihənin məqsədəuyğunluğunu təşkilati-maliyyə əsaslandırılması;

248 Titul və rəqəndə hansı göstəricilər əks olunur:

- biznes-fəaliyyət üçün lisenziyasının olması (xüsusi icazə tələb olunduqda);
- layihənin təşəbbüskarı olan sahibkarlıq subyektinin adı, ünvanı və telefonları;
- mülkiyyət formasını və dövlət qeydiyyatını əks etdirən məlumatlar;
- hamısı
- vergi ödəyicisi kimi qeydə alınması;

249 Biznes planının ikinci bölməsində hansı məsələlər yer alır:

- sahibkarlıq subyekti haqqında qısa məlumat;
- istehsalın təşkili və idarə edilməsi prinsipləri;
- həyata keçiriləcək biznesin əsas məqsədi;
- hamısı
- maliyyələşmə mənbələri, həcmi və təyinatı;

250 Sahibkarlıq subyekti haqqında veriləcək məlumatlara aiddir:

- Sahibkarlıq subyektinin yaranma tarixi, yerləşmə mövqeyi;
- Biznes fəaliyyətinin hazırkı istiqaməti;
- Mövcud istehsal infrastrukturunu, maddi-texniki təminatı, işçilərin sayı;
- hamısı
- Investisiyanın cəlb edilməsində əsas məqsəd;

251 Müəssisənin istehsal etdiyi məhsullar barədə hansı məlumatların verilməsi tövsiyə olunur:

- məhsulun adı, növü, keyfiyyəti, ölçüləri, rəngi, çeşidi, qablaşdırması;
- əsas texniki, estetik xüsusiyyətləri;
- məhsulun təyinatı və tətbiqi sahəsi;
- hamısı
- universallıq göstəriciləri

252 Maliyyə-iqtisadi risklərə aiddir:

- Qeyri-sabit tələbat
- Rəqiblər tərəfindən qiymətlərin aşağı salınması
- Alternativ məhsulun yaranması
- hamısı
- Rəqiblər tərəfindən məhsul istehsalının artımı

253 Maliyyə-iqtisadi risklərə aiddir:

- Vergilərin artımı
- Xammal, material və nəqliyyat xərclərinin artımı
- İstehlakçıların ödəmə qabiliyyəti
- hamısı
- Təchizatçılardan asılılıq, alternativin olmaması

254 Sosial risklərə aiddir:

- İxtisaslı işçi qüvvəsinin yığılmasındakı çətinliklər
- Əmək haqqı səviyyəsinin yetərli olmaması
- Tətil təhlükəsi
- hamısı
- Kadrların ixtisaslaşdırılması

255 Texniki risklərə aiddir:

- Avadanlıqların köhnəlməsi
- Texnologiyaların yeniliyi
- Xammalın keyfiyyətinin qeyri-stabilliyi
- hamısı
- Avadanlıqların etibarlılığının azlığı

256 Ekoloji risklərə aiddir:

- Atmosferə və suya tullantılar
- İstehsalın zərərliyi
- Yaşayış məntəqəsinin yaxınlığı
- hamısı
- "Fors – major" halları

257 Xüsusi iqtisadi zonalar dedikdə nə başa düşülür?

- öz mahiyyətinə görə xarici iqtisadi əlaqələrin inkişafı əsasında formalaşmış ərazi-təsərrüfat kompleksidir
- müstəqil şirkətlərin koordinasiya olunmuş sahibkar fəaliyyətinin müxtəlif məqsədli olan müvəqqəti ittifaqıdır
- mənfəət almaq məqsədilə kapitalı birləşdirmək yolu ilə təsərrüfat kompleksidir
- digər şirkətlərin fəaliyyətinə nəzarət etmək və onları idarə etmək məqsədilə formalaşmış ərazi-təsərrüfat kompleksidir
- öz mahiyyətinə görə daxili iqtisadi əlaqələrin inkişafı əsasında formalaşmış ərazi-təsərrüfat kompleksidir

258 Xüsusi iqtisadi zonaların yaradılması və onların fəaliyyətinin idarə edilməsi bu şəhərlərin hansında valyuta sisteminə ad vermişdir?

- Nyu-York
- Vaşinqton
- Los-Anceles
- Bütün variantlar doğrudur
- Bretton-Vuds

259 Xüsusi iqtisadi zonaların yaradılması və onların fəaliyyətinin idarə edilməsi Yamayka konfransında əsasən hansı dəyişikliklər baş verdi?

- Düzgün variant yoxdur
- ölkənin pul vahidinin qızıl məzmununun müəyyən edilməsi
- bazar valyuta məzənnəsinin yol verilən dəyişkənliyi 1% çox olmalıdır
- üzv ölkələr qəbul edilmiş prinsiplər daxilində "sabit" və ya "dəyişkən" məzənnə sistemindən sərbəst istifadə edə bilərlər
- ehtiyat valyutanın qızıla rəsmi məzənnəsi

260 Xüsusi iqtisadi zonaların yaradılması və onların fəaliyyətinin idarə edilməsinə əsasən valyuta pariteti dedikdə nə başa düşülür?

- Qızıl və gümüş arasında qanunvericilik əsasında müəyyən edilən nisbət
- İki valyuta arasında qanunvericilik əsasında müəyyən edilən nisbət
- Beş və daha çox valyuta arasında qanunvericilik əsasında müəyyən edilən nisbət

- Pul nişanları və qiymətli daşlar arasında müəyyən edilən nisbət
- Düzgün variant yoxdur

261 Xüsusi iqtisadi zonaların yaradılması və onların fəaliyyətinin idarə edilməsinə əsasən valyuta dönərliyi dedikdə nə başa düşülür?

- Milli valyutanın ölkə daxilində sərbəst hərəkəti
- Milli valyutanın heç bir məhdudiyət olmadan digər milli valyutalara sərbəst dəyişdirilməsi qabiliyyəti
- İki valyuta arasında qanunvericilik əsasında müəyyən edilən nisbət
- Bir valyutanın digər valyutaya dəyişdirilməsinə qadağa
- Düzgün variant yoxdur

262 Xüsusi iqtisadi zonaların yaradılması və onların fəaliyyətinin idarə edilməsinə uyğun olaraq dönərlik baxımından valyutalar neçə cür fərqləndirilir?

- 2
- 5
- Düzgün variant yoxdur
- 4
- 3

263 Xüsusi iqtisadi zonaların yaradılması və onların fəaliyyətinin idarə edilməsinə əsasən sərbəst dönərli valyuta dedikdə nə başa düşülür?

- Valyutanın istənilən xarici valyutaya məhdudiyətsiz dəyişdirilməsi
- Valyutanın yalnız müəyyən edilmiş 1 xarici valyutaya dəyişdirilməsi
- Valyuta məhdudiyətinə məruz qalmış valyuta dönərliyi
- Valyuta mübadiləsinə qadağa
- Düzgün variant yoxdur

264 Xüsusi iqtisadi zonaların yaradılması və onların fəaliyyətinin idarə edilməsində dönərli olmayan valyutaya həmçinin nə deyilir?

- Açıq valyuta
- Sərbəst valyuta
- Üzən valyuta
- Düzgün variant yoxdur
- Qapalı valyuta

265 Yol verilən risk nədir ?

- təkə mənfəətin itkisi ilə yox, həm də nəzərdə tutulan qazancın əldə edilə bilməməsi
- təkə mənfəətin itkisi ilə yox, həm də nəzərdə tutulan qazancın əldə edilə bilməməsi
- düzgün variant yoxdur
- ayrı-ayrı regionlarda baş verən risklər
- fərd üçün birbaşa zərər

266 Qeyri-sistematik risk nə ilə bağlıdır ?

- biznes fəaliyyətinin spesifikliyi və mürəkkəbliyi, habelə mənsub olduđu sahənin mürəkkəbliyi ilə
- düzgün variant yoxdur
- ayrı-ayrı regionlarda iqtisadi situasiya ilə
- fərd üçün birbaşa zərər ilə
- əmlakın itirilməsi ilə

267 İnsan resurslarının idarə edilməsi zamanı qrupun yaradılmasının ikinci mərhələsi zamanı nə hayata keçirilir?

- insanların maraq və meyllərin uyğun olaraq bir-birilə dostcasına yaxınlaşması baş verir
- rəhbər işçiləri müşahidə edir
- rəhbər işçiləri testdən keçirir
- qrup və şəxsi maraqların ahəngdar şəkildə uyğunlaşması
- düzgün variant yoxdur

268 İnsan resurslarının idarə edilməsi zamanı heyətin seçilməsi meyarlarına hansı aiddir?

- şəxsi cəhətlər
- bütün cavablar doğrudur
- dispoziya
- intellekt
- fiziki cəhətlər

269 Dünyada məşhur olan Sony Corporation kompaniyasının banisi A.Moriton firmanı təsis etdiyi günü neçə yaşı var idi?

- 70
- 60
- 25
- 45
- 35

270 1960-ci illərdə amerikan psixoloqu E.Qizeli menecerlər qrupunu tədqiq edərək hansı nəticəyə gəlmişdir?

- düzgün variant yoxdur
- intellekt və rəhbərliyin effektivliyi arasında heç bir nisbət yoxdur
- intellekt və rəhbərliyin effektivliyi arasındakı nisbət düzxətli xarakter daşıyır
- intellekt və rəhbərliyin effektivliyi arasındakı nisbət paralel xarakter daşıyır
- intellekt və rəhbərliyin effektivliyi arasındakı nisbət əyrixətli xarakter daşıyır

271 İnsan resurslarının idarə edilməsi zamanı rəhbərin şəxsi xüsusiyyətlərinə hansını aid etmək olar?

- rəhbərin yaşı
- dominantlıq
- sosial-iqtisadi status
- düzgün variant yoxdur
- rəhbərin cinsi

272 İnsan resurslarının idarə edilməsi zamanı rəhbərlik tərzinin dəyişməsi və bu anlayışının meydana çıxması hansı psixoloqun adı ilə bağlıdır?

- düzgün variant yoxdur
- Z.Freydin
- K.Levinin
- K.Marksın
- Mizerin

273 Kadr idarəçiliyi

- İşçi - xərc anlayışı

- Əlaqə yaradan
- İşə əsaslanır
- Bütün variantlar
- Reaktiv

274 İnsan resurslarının idarəedilməsi funksiyasına aid deyil:

- Xammal tədarükü
- Əməyin motivləşdirilməsi və stimullaşdırma;
- Əməyin ödənilməsi
- Davranış məcəlləsi
- Əməyin mühafizəsi

275 İşçilərin əmək haqqı sisteminin hazırlanması təlimatına aiddir:

- Qiymətləndiriləcək iş qruplarının müəyyən edilməsi
- Əməyin qiymətləndirilməsi
- Qiymətləndirmə metodlarından hansının seçiləcəyinə qərarın verilməsi
- Bütün variantlar
- Qiymətləndirmə nəticələrinin əldə edilməsi və əmək haqqı sisteminin hazırlanması;

276 İnsan resurslarının idarəedilməsinə təsir edən əsas amillər:

- Maliyyə hesabatları
- Qlobal rəqabətin artması
- Müəssisə və təşkilatların get-gedə böyüməsi
- İşçi qüvvəsinin quruluşundakı dəyişikliklər
- Texniki tərəqqinin inkişafı

277 İnsan resursları idarəçiliyi

- İşçi - xərc anlayışı
- İşə əsaslanır
- Proaktiv
- Reaktiv
- Əlaqə yaradan

278 İş qüvvəsi nədir?

- Xüsusi bir məqsəd ilə icra edilən müstəqil bir iş fəaliyyətidir.
- Tapşırığın icrasında işçinin sərf etdiyi fiziki və mənəvi qabiliyyətlərin məcmuudur
- Müəyyən bir vaxt çərçivəsində müəyyən bir təşkilatda, fəaliyyət göstərmək üçün təyin edilmiş şəxs tərəfindən yerinə yetirilən bütün cavabdehlik və məsuliyyətləri özündə cəmləşdirən vəzifə yeridir.
- dedikdə əmək funksiyalarını müvəffəqiyyətlə icra etmək məqsədiylə fəhlə tərəfindən əmək prosesinin üsulları, fəndləri, prinsipləri və əsas qanunauyğunluqları üzrə alınan texniki və iqtisadi məlumatların məcmuu başa düşülür.
- peşəyə nisbətən dar anlayış olub, peşənin müxtəlif istiqamətlərini göstərir.

279 İdarəetmə stilinin seçilməsi zamanı istehsala nəzarət, məhsulun çeşid və keyfiyyətinin yoxlanılması hansı rəhbərlər tərəfindən icra edilir?

- maliyyə müdiri
- kadrlar şöbəsinin müdiri
- marketinq müdiri
- prezident
- texniki direktor

280 İdarəetmə stilinin seçilməsi zamanı kadrlar şöbəsinin müdiri nə üzrə cavabdehdir?

- aktivlərin mövcud olması üzrə
- məhsul və xidmətlərin istehsal prosesi üzrə
- işçilərin işə götürülməsi və kadrların ixtisasının artırılması üzrə
- düzgün variant yoxdur
- kapital qoyuluşu üzrə

281 İdarəetmə stilinin seçilməsi zamanı texniki direktor nə üzrə məsuliyyət daşıyır?

- məhsul və xidmətlərin istehsal prosesi üzrə
- kapital qoyuluşu üzrə
- aktivlərin mövcud olması üzrə
- düzgün variant yoxdur
- əmtəə və xidmətlərin satışı üzrə

282 İdarəetmə stilinin seçilməsi zamanı maliyyəçilər nəyə cavabdehdir?

- tabelikdə olanların işə gecikməməsi üzrə
- mühasibat uçotu, aktivlərin mövcud olması və kapital qoyuluşu üzrə
- satışın təşkili üzrə
- düzgün variant yoxdur
- əmtəə və xidmətlər üçün alıcıları tapmaq üzrə

283 İdarəetmə stilinin seçilməsi zamanı marketinq şöbəsinin rəhbərləri nə ilə məşğul olmalıdır?

- satışı təşkil edir, istehsal olunmuş əmtəə və xidmətlər üçün alıcılar tapır
- işçiləri işə qəbul edir
- mühasibat uçotu aparır
- düzgün variant yoxdur
- testləmə və anketləmə aparır

284 İdarəetmə stilinin seçilməsi zamanı aşağı səviyyənin rəhbərlərinin öhdəlikləri hansılardır?

- yuxarı səviyyənin rəhbərlərinin işini koordinasiya etmək
- orta səviyyənin rəhbərlərinin işini koordinasiya etmək
- işçilərin fəaliyyətin nəzarətdən keçirir və istiqamətlədirir
- ümumi strategiyanı müəyyən etmək
- düzgün variant yoxdur

285 Kontrolizə olan tələblər hansılardır?

- müəssisənin inkişaf proqnozunu və onun yerinə yetirilməsi yollarını göstərmək
- müəssisənin restrukturizasiya proqnozunu və onun yerinə yetirilməsinin yolunu göstərmək
- müəssisənin modernizasiya proqnozunu və onun yerinə yetirilməsinin yollarını göstərmək
- müəssisənin likvidasiya proqnozunu və onun yerinə yetirilməsinin yollarını göstərmək
- düzgün variant yoxdur

286 Mencer qrupunun fikrinə əsasən bunlardan hansı ABŞ firmalarının istehsal fəaliyyətinə mənfi təsir edən faktordur?

- investisiya həcmnin azaldılması
- investisiyaların çoxalması
- vergilərin aşağı olması
- düzgün variant yoxdur

- bazar iqtisadiyyatının inkişafı

287 Mencer qrupunun fikrinə əsasən bunlardan hansı Yapon firmalarının idarə etməsində mövcuddur?

- İstehsalda əsas layihədə “kənar çıxmaları” heyət tərəfindən müəyyən edilməsi üçün “aşağıdan” idarəetmə şəraitin və mexanizmin yaradılması
- mərkəzləşdirilmiş və “yuxarıdan” idarəetmə şəraitinin yaradılması
- “yuxarıdan” idarəetmə şəraitinin və mexanizminin yaradılması
- bütün cavablar düzdür
- düzgün variant yoxdur

288 Mencerin kontrolinq sisteminin işlənilib hazırlanması haqqında qərarın qəbul edilməsində səbəb kimi hansını aid etmək olar?

- müəssisənin fəaliyyət effektivliyinin əsas göstəricilərinin pisləşməsi
- müəssisənin fəaliyyət effektivliyinin göstəricilərinin yaxşılaşdırılması
- müəssisənin fəaliyyət effektivliyinin göstəricilərinin dəyişməz qalması
- bütün cavablar düzgündür
- düzgün variant yoxdur

289 Mencerin kontrolinq sisteminin qurulmasına başlamaq üçün ən əlverişli anı hansıdır?

- müəssisə perspektivdə müvəffəqiyyətli fəaliyyət göstərməsi üzrə mümkün risklər haqqında zəif siqnalın gəlməsi anı
- müəssisənin perspektivdə fəaliyyəti üzrə mümkün risklər haqqında güclü siqnalın gəlməsi anı
- müəssisə müflisləşməyə yaxın olduğu an
- bütün cavablar düzgündür
- düzgün variant yoxdur

290 Mencer qrupunun fikrinə əsasən kontrolinq sisteminin tətbiq edilməsi əlverişli anın seçilməsi zamanı vacib amillərdən biri hansıdır?

- müəssisənin lazım olandan az maliyyə və insan ehtiyatlarına malik olması
- müəssisənin kifayət qədər maliyyə və insan ehtiyatlarına malik olmaması
- müəssisənin kifayət qədər maliyyə və insan ehtiyatlarına malik olması
- müəssisənin əsas fonduna malik olmaması
- düzgün variant yoxdur

291 Hansı metodla rəhbərlik öz diqqətini həqiqətən bahalı və həlledici sahələrə yönəldir?

- “ABC təhlil” metodu ilə
- “XYZ təhlil” metodu ilə
- direkt-kostinq
- düzgün variant yoxdur
- portfel təhlili

292 Mencer qrupunun fikrinə əsasən örtük məbləğin hesablanması metodu hansı sistemə əsaslanır?

- “ABC təhlil” metodu
- xərclər üzrə müqayisə metodu
- qalıq prinsipi
- düzgün variant yoxdur
- direkt - kostinq

293 Mencer qrupunun fikrinə əsasən buraxılan məhsul kütləsinin optimal ölçüsü harda yerləşir?

- hazır məhsul buraxılışı artdıqca yuxarı qalxan daimi məsrəflər əyrisində
- düzgün variant yoxdur
- hazır məhsul buraxılışı aşağı düşən daimi məsrəflər əyrisinin anbar məsrəfləri azalmasının əyrisi ilə kəsişməsində
- bütün cavablar düzdür
- hazır məhsul buraxılışı artdıqca aşağı düşən daimi məsrəflər əyrisinin anbar məsrəfləri artımının əyrisi ilə kəsişməsində

294 Menecerlərə əsasən istehsal sahəsi dedikdə nə başa düşülür?

- müəssisədə konkret məsələnin, tapşırığın yerinə yetirilməsinə məsuliyyət daşıyan formal bir qrup
- müəssisədə konkret məsələnin həlli üçün yaradılan qeyri-formal qrup
- hər hansı bir məsuliyyət daşımayan işçi qrup
- müəssisədən kənar fəaliyyət göstərən qeyri-formal qrup
- düzgün variant yoxdur

295 Menecerlərə əsasən yardımçı istehsal nə kimi xidmətlər həyata keçirir?

- istehsal sahələri üçün təmir
- materialların saxlanması
- istehsal sahələri üçün daşımalar
- düzgün cavab yoxdur
- bütün variantlar düzdür

296 Mencer qrupunun fikrinə əsasən Yapon firmaları ABŞ firmalarından fərqli olaraq istehsal gücünün genişləndirilməsində nədən çəkinirlər?

- özgə kompaniyaları almaqdan
- səhmdar cəmiyyətlərinin yaradılmasından
- müştərək firmaların yaradılmasından
- rəqabətdən
- düzgün variant yoxdur

297 Mencerin fikrinə əsasən kontrolinq nədir?

- müəssisənin fəaliyyətinin fasiləsiz monitorinqi
- müəssisənin fəaliyyətinin nəzarətsizliyi
- müəssisənin fasiləsiz marketinq fəaliyyəti
- düzgün variant yoxdur
- müəssisənin likvidasiyası

298 Mencer qrupunun fikrinə əsasən kontrolinqin vəzifəsi nəyə nail olmağa yönəlib?

- düzgün variant yoxdur
- pul vəsaitlərinin çoxalmasına
- qeyri-dəqiq informasiya təminatına
- yüksək maaşlarla təmin edilməsinə
- müəssisənin idarə edilməsi prosesini onun sahiblərinin qoyduğu bütün məqsədlərə nail olmağa

299 Mencer qrupunun fikrinə əsasən kiçik müəssisələrdə kontrolinqin əsas funksiyalarını kim yerinə yetirir?

- mühasibatçı
- HR menecer
- marketoloq
- firma rəhbəri və ya onun müavini

düzgün variant yoxdur

300 Mencerin kontrolinqin müəssisələrdə yerinə yetirdiyi funksiyaların həcmi hansı amillərdən asılıdır?

- düzgün variant yoxdur
 istehsalın unifikasiya səviyyəsindən
 istehsalın diversifikasiya səviyyəsindən
 bütün cavablar düzgündür
 istehsalın kooperasiya səviyyəsindən

301 Mencer qrupunun fikrinə əsasən kontrolinqin „kiçik addımlarla tətbiq edilməsi dedikdə nə başa düşülür?

- düzgün variant yoxdur
 köhnə idarəetmə strukturunda heç bir dəyişikliklərin edilməməsi
 köhnə idarəetmə strukturunda qarşıya qoyulmuş məqsədə yavaş irəliləmə ilə kiçik dəyişikliklərin edilməsi nəzərdə tutulur.
 köhnə idarəetmə sisteminin intensiv və qəti dəyişdirilməsi
 köhnə idarəetmə strukturunda qarşıya qoyulmuş məqsədə doğru intensiv irəliləmə

302 Mencer fikrinə əsasən kontrolinqin kiçik addımlarla tətbiq edilməsinin üstünlüyü nədədir?

- düzgün variant yoxdur
 müəssisə daxilində aparılan dəyişikliklərə qarşı böyük müqavimətin olması
 yenidənqurma prosesinin ləngiməsi
 müəssisə daxilində aparılan dəyişikliklərə qarşı böyük müqavimətin olmaması
 müəssisə daxilində güclü çəkişmə təhlükəsinin yaranması

303 Mencer qrupunun fikrinə əsasən kontrolinqin „kiçik addımlarla tətbiq edilməsinin çatışmazlığı nədən ibarətdir?

- müəssisə daxilində aparılan dəyişikliklərə qarşı böyük müqavimətin olmaması
 yenidənqurma prosesinin sürətlənməsi
 yenidənqurma prosesinin ləngiməsində
 bütün cavablar düzgündür
 düzgün variant yoxdur

304 Mencer qrupunun fikrinə əsasən kontrolinqdə bomba atma prinsipi nə deməkdir?

- köhnə idarəetmə sisteminin intensiv və qəti dəyişdirilməsi deməkdir.
 köhnə idarəetmə sisteminin kiçik addımlarla dəyişilməsi deməkdir
 köhnə idarəetmə sistemini dəyişməz qalması deməkdir
 yenidənqurma prosesinin ləngiməsində
 düzgün variant yoxdur

305 Mencerlərin fikrinə əsasən strateji kontrolinq nə üçün nəzərdə tutulub?

- düzgün variant yoxdur
 həm qısa, həm uzunmüddətli məqsədlər üçün
 yalnız qısamüddətli məqsədlər üçün
 qısamüddətli məqsədlər üçün
 uzunmüddətli perspektivlər üçün

306 Mencer qrupunun fikrinə əsasən logistika nə haqqında elmdir?

- xammalın, materialların və başqa əmtəə-material dəyərlərinin „dəqiq vaxtında ” prinsipini ilə lazımi yerə çatdırılmasının səmərələşdirilməsi haqqında
- düzgün variant yoxdur
- “nə istehsal etmək”, “necə istehsal etmək” və “hansı keyfiyyətdə istehsal etmək” suallarına cavab verən elmdir
- xammalın və materialın qəbulu haqqında
- yalnız xammalın lazımi yerə çatdırılmasının səmərələşdirilməsi

307 Məncər qrupunun fikrinə əsasən operativ kontrolinq nələr üçün nəzərdə tutulub?

- uzunmüddətli perspektivlər üçün
- ortamüddətli məqsədlər üçün
- həm uzunmüddətli, həm qısamüddətli məqsədlər üçün
- qısamüddətli məqsədlər üçün
- düzgün variant yoxdur

308 Məncərin fikrinə əsasən bunlardan hansı investisiya obyektlərinin qiymətləndirilməsi metodlarına aiddir?

- qalıq prinsipi
- xərclər üzrə müqayisə metodu
- “ABC təhlil” metodu
- düzgün variant yoxdur
- direkt - kosting

309 Biznesin idarə edilməsinə sistemli-məqsədli yanaşmaya əsasən investisiya layihələrinin səmərəliliyinin qiymətləndirilməsi prinsiplərinə hansı aiddir?

- metodoloji prinsiplər
- əməliyyat prinsipləri
- bütün variantlar səhvdir
- bütün variantlar doğrudur
- metodiki prinsiplər

310 Biznesin idarə edilməsinə sistemli-məqsədli yanaşmaya əsasən əməliyyat prinsipləri dedikdə nə başa düşülür?

- düzgün variant yoxdur
- layihələrin iqtisadi və maliyyə cəlbediciliyi ilə birbaşa bağlı olan prinsiplər
- işin konseptual tərəfinə aid edilən ümumi prinsiplər
- layihə ilə, onun spesifik xüsusiyyəti ilə layihələrin iqtisadi cəlbediciliyi
- informasiya-hesablama nöqtəyi-nəzərindən layihənin səmərəliliyinin qiymətləndirilməsi prosesini yüngülləşdirən prinsiplər

311 Biznesin idarə edilməsinə sistemli-məqsədli yanaşmaya əsasən büdcə səmərəliliyi göstəricilərində nə əks etdirilir?

- düzgün variant yoxdur
- xarici şirkətlərin büdcələri üçün layihənin həyata keçirilməsinin maliyyə nəticələri
- respublika və yerli büdcələr üçün layihənin həyata keçirilməsinin maliyyə nəticələri
- düzgün cavab yoxdur
- transmilli korporasiyaların büdcələri üçün layihənin həyata keçirilməsinin maliyyə nəticələri

312 Biznesin idarə edilməsinə sistemli-məqsədli yanaşmaya əsasən iqtisadi səmərəlik göstəriciləri nəyi nəzərə alır?

- investisiya layihələrinin reallaşması ilə bağlı xərc və nəticələri

- layihənin birbaşa iştirakçıları üçün onun reallaşdırılmasının nəticələri
- respublika və yerli büdcələrin maliyyə nəticələri
- alternativ xərclərin uçotunu
- düzgün variant yoxdur

313 Biznesin idarə edilməsinə sistemli-məqsədli yanaşmaya əsasən biznes-planın reallaşdırılması mərhələsinə hansı aiddir?

- texnologiyaların əldə edilməsi və ötürülməsi
- istehsalqabağı marketinq
- biznes layihəni reallaşdıran komandanın formalaşması
- bütün variantlar doğrudur
- biznes layihənin maliyyə tələblərinə uyğun olaraq maliyyələşdirilməsi üçün hazırlıq

314 Biznesin idarə edilməsinə sistemli-məqsədli yanaşmaya əsasən qeyri-məqbul reklam dedikdə nə başa düşülür?

- düzgün variant yoxdur
- şirkətin xüsusi yaratmaq məqsədi daşıyan reklam
- haqsız, qeyri-dəqiq, qeyri-etik reklamdır
- son məqsədi gəlir əldə etməkdən ibarət olan reklam
- xatırladıcı reklam

315 Biznesin idarə edilməsinə sistemli-məqsədli yanaşmaya əsasən biznes-planın yerinə yetirilməsində nəyin müntəzəm aparılması vacibdir?

- rekonstruksiyanı
- marketinqin
- monitorinqin
- düzgün variant yoxdur
- modernizasiyanı

316 Biznesin idarə edilməsinə sistemli-məqsədli yanaşmaya əsasən böyük layihələr zamanı bəzi tapşırıqlara (məs. detallaşdırılmış injiniring) əsasən necə həyata keçirilir?

- düzgün variant yoxdur
- monitorinqlə
- subkontraktla
- dəyirmi masa əsasında
- kontraksız

317 Biznesin idarə edilməsinə sistemli-məqsədli yanaşmaya əsasən xərclərə nəzarət nədir?

- ehtiyatların həcmnin öyrənilməsi
- təşkilat müddətinin göstərilməsi
- hansı məqsədlər üçün və nə qədər xərclər ayrılmışdır
- düzgün variant yoxdur
- məhsulun davamlı istehsal edilməsi

318 Biznesin idarə edilməsinə sistemli-məqsədli yanaşmaya əsasən şərait üzrə prosesi həmçinin necə adlandırmaq olar?

- düzgün variant yoxdur
- istehsal üzrə idarəetmə
- günlər üzrə idarəetmə

- bütün variantlar düzdür
- illər üzrə idarəetmə

319 Biznesin idarə edilməsinə sistemli-məqsədli yanaşmaya əsasən nəticələr üzrə idarəetmə zamanı firma və şirkətlərin imkanlarından necə istifadə olunmalıdır?

- dar çərçivədə istifadə edilsinlər
- elə istifadə olunmalıdır ki, fəaliyyət planı strateji səviyyədən iş vaxtının fərdi istifadə planından kənara çıxmasın
- elə istifadə olunmalıdır ki, fəaliyyət planı strateji səviyyədən iş vaxtının fərdi istifadə planınadək irəliləsin
- bütün cavablar düzgündür
- düzgün variant yoxdur

320 Bunlardan hansını idarəetmənin əsas meyarlarına aid etmək olar?

- istehsalın təşkili üzrə
- səhmdar cəmiyyətləri, kooperativlər.
- yaradıcı yanaşma, planların yerinə yetirilməsinin vacibliyi və əzm nəticələr üzrə
- heç bir variant düz deyil
- məhdud məhsuliyətli cəmiyyətlər

321 Biznesin idarə edilməsinə sistemli-məqsədli yanaşmaya əsasən nəticələr üzrə idarəetmənin əsas cəhətlərindən birinə hansını aid etmək olar?

- düzgün variant yoxdur
- yalnız təsadüfi hallara diqqətli yanaşma
- planlaşdırılmış və ya gözlənilən nəticələrlə yanaşı təsadüfi hallara diqqətli yanaşma
- yalnız planlaşdırılmış hallara diqqətli yanaşma
- yalnız subyektiv qərarların qəbulunu

322 Biznes-plana əsasən investisiya maliyyələşdirilməsi mənbələrinə hansı aiddir?

- bütün variantlar doğrudur
- texniki, texnoloji, kommersiya və digər biliklərin məcmusu
- səhmlər və digər qiymətli kağızlar
- investisiya resursları kimi istifadə oluna biləcək pul vəsaitləridir
- daşınar və daşınmaz əmlak

323 Biznes-plana əsasən pul (pool) birləşmə forması nə ilə fərqlənir?

- düzgün variant yoxdur
- ikiqat vergiqoyma ilə
- bütün iştirakçıların gəlirləri ümumi fonda daxil olur
- hazır məhsul istehsalının texnoloji proseslərinin ardıcılığı ilə
- eyni növ məmulat istehsal edilməsi ilə

324 Biznes-plana əsasən qarışıq maliyyələşdirmə zamanı nəyə nəzarət etmək lazımdır?

- düzgün variant yoxdur
- dövriyyə vəsaitlərinə
- səhmdar cəmiyyətinə məxsus paya
- bütün variantlar doğrudur
- əsas fondlara

325 Azərbaycan Respublikasının Reklam haqqında qanunu nə zaman qəbul edilmişdir?

- 1996-09-02
- 2000-11-05
- düzgün variant yoxdur
- 1998-08-01
- 1997-10-03

326 Vəsaitlər və sərvətlərə aiddir:

- pul vəsaiti, məqsədli bank əmanətləri, kreditlər, paylar, səhmlər və digər qiymətli kağızlar;
- daşınar və daşınmaz əmlak (binalar, qurğular, avadanlıq və başqa maddi sərvətlər);
- müvafiq qaydada rəsmiləşdirilmiş elmi-təcrübi və digər intellektual sərvətlər;
- texniki, texnoloji, kommersiya və digər biliklərin məcmusu ("nou-hau").
- hamısı

327 İnvestisiya fəaliyyətinin növlərinə aiddir:

- özəl investisiya fəaliyyəti;
- xarici investisiya fəaliyyəti;
- birgə investisiya fəaliyyəti.
- hamısı
- dövlət investisiya fəaliyyəti

328 Portfel investisiya aiddir:

- qiymətli kağızlara (səhmlərə, istiqrazlara və s.) və maliyyə aktivlərinə qoyulan kapitaldır.
- əsas fondların təkrar istehsalı və iqtisadiyyatın müxtəlif sahələrində müəssisələri inkişaf etdirmək məqsədilə qoyulmuş pul vəsaitidir.
- başlıca olaraq uzunmüddətli kapital qoyuluşudur. Real investisiyanın tərkibinə əsas fondlara investisiya (əsas kapital), torpaq sahəsinin alınmasına xərclər, qeyri-material aktivlərə və dövriyyə vəsaitləri ehtiyatlarının artırılmasına qoyulan investisiya daxildir
- kommersiya və istehsal fəaliyyətinin genişlənməsi nəticəsində böyük həcmdə kredit resurslarının cəlb edilməsinə tələbatın artması ilə əlaqədardır. Bu kapital tarixən borc qiymətli kağızların alınması əsasında inkişaf etməyə başlamışdır, kağız özü kredit sənədi formasını alır və onun faiz, yaxud dividend şəklində müəyyən gəlir əldə etmək hüququ qazanır.
- faktiki səhmlərə, istiqrazlara, veksələ və digər qiymətli kağızlara qoyulan kapitaldır. Qiymətli kağızlar əslində kapitalın kağız dublikatını ifadə edir (praktiki olaraq fiktiv kapitaldır).

329 Kapital əmələgətirən investisiyaya aiddir:

- başlıca olaraq uzunmüddətli kapital qoyuluşudur. Real investisiyanın tərkibinə əsas fondlara investisiya (əsas kapital), torpaq sahəsinin alınmasına xərclər, qeyri-material aktivlərə və dövriyyə vəsaitləri ehtiyatlarının artırılmasına qoyulan investisiya daxildir
- qiymətli kağızlara (səhmlərə, istiqrazlara və s.) və maliyyə aktivlərinə qoyulan kapitaldır.
- əsas fondların təkrar istehsalı və iqtisadiyyatın müxtəlif sahələrində müəssisələri inkişaf etdirmək məqsədilə qoyulmuş pul vəsaitidir.
- faktiki səhmlərə, istiqrazlara, veksələ və digər qiymətli kağızlara qoyulan kapitaldır. Qiymətli kağızlar əslində kapitalın kağız dublikatını ifadə edir (praktiki olaraq fiktiv kapitaldır).
- kommersiya və istehsal fəaliyyətinin genişlənməsi nəticəsində böyük həcmdə kredit resurslarının cəlb edilməsinə tələbatın artması ilə əlaqədardır. Bu kapital tarixən borc qiymətli kağızların alınması əsasında inkişaf etməyə başlamışdır, kağız özü kredit sənədi formasını alır və onun faiz, yaxud dividend şəklində müəyyən gəlir əldə etmək hüququ qazanır.

330 Real investisiyaya aiddir:

- kommersiya və istehsal fəaliyyətinin genişlənməsi nəticəsində böyük həcmdə kredit resurslarının cəlb edilməsinə tələbatın artması ilə əlaqədardır. Bu kapital tarixən borc qiymətli kağızların alınması əsasında inkişaf etməyə başlamışdır, kağız özü kredit sənədi formasını alır və onun faiz, yaxud dividend şəklində müəyyən gəlir əldə etmək hüququ qazanır.

- qiymətli kağızlara (səhmlərə, istiqrazlara və s.) və maliyyə aktivlərinə qoyulan kapitaldır.
- əsas fondların təkrar istehsalı və iqtisadiyyatın müxtəlif sahələrində müəssisələri inkişaf etdirmək məqsədilə qoyulmuş pul vəsaitidir.
- başlıca olaraq uzunmüddətli kapital qoyuluşudur. Real investisiyanın tərkibinə əsas fondlara investisiya (əsas kapital), torpaq sahəsinin alınmasına xərclər, qeyri-material aktivlərə və dövriyyə vəsaitləri ehtiyatlarının artırılmasına qoyulan investisiya daxildir
- faktiki səhmlərə, istiqrazlara, veksələ və digər qiymətli kağızlara qoyulan kapitaldır. Qiymətli kağızlar əslində kapitalın kağız dublikatını ifadə edir (praktiki olaraq fiktiv kapitaldır).

331 Portfel (maliyyə) investisiyası :

- faktiki səhmlərə, istiqrazlara, veksələ və digər qiymətli kağızlara qoyulan kapitaldır. Qiymətli kağızlar əslində kapitalın kağız dublikatını ifadə edir (praktiki olaraq fiktiv kapitaldır).
- kommersiya və istehsal fəaliyyətinin genişlənməsi nəticəsində böyük həcmdə kredit resurslarının cəlb edilməsinə tələbatın artması ilə əlaqədardır. Bu kapital tarixən borc qiymətli kağızların alınması əsasında inkişaf etməyə başlamışdır, kağız özü kredit sənədi formasını alır və onun faiz, yaxud dividend şəklində müəyyən gəlir əldə etmək hüququ qazanır.
- başlıca olaraq uzunmüddətli kapital qoyuluşudur. Real investisiyanın tərkibinə əsas fondlara investisiya (əsas kapital), torpaq sahəsinin alınmasına xərclər, qeyri-material aktivlərə və dövriyyə vəsaitləri ehtiyatlarının artırılmasına qoyulan investisiya daxildir
- əsas fondların təkrar istehsalı və iqtisadiyyatın müxtəlif sahələrində müəssisələri inkişaf etdirmək məqsədilə qoyulmuş pul vəsaitidir.
- qiymətli kağızlara (səhmlərə, istiqrazlara və s.) və maliyyə aktivlərinə qoyulan kapitaldır.

332 Fiktiv kapitalın yaranmasına aiddir:

- kommersiya və istehsal fəaliyyətinin genişlənməsi nəticəsində böyük həcmdə kredit resurslarının cəlb edilməsinə tələbatın artması ilə əlaqədardır. Bu kapital tarixən borc qiymətli kağızların alınması əsasında inkişaf etməyə başlamışdır, kağız özü kredit sənədi formasını alır və onun faiz, yaxud dividend şəklində müəyyən gəlir əldə etmək hüququ qazanır.
- başlıca olaraq uzunmüddətli kapital qoyuluşudur. Real investisiyanın tərkibinə əsas fondlara investisiya (əsas kapital), torpaq sahəsinin alınmasına xərclər, qeyri-material aktivlərə və dövriyyə vəsaitləri ehtiyatlarının artırılmasına qoyulan investisiya daxildir
- əsas fondların təkrar istehsalı və iqtisadiyyatın müxtəlif sahələrində müəssisələri inkişaf etdirmək məqsədilə qoyulmuş pul vəsaitidir.
- faktiki səhmlərə, istiqrazlara, veksələ və digər qiymətli kağızlara qoyulan kapitaldır. Qiymətli kağızlar əslində kapitalın kağız dublikatını ifadə edir (praktiki olaraq fiktiv kapitaldır).
- qiymətli kağızlara (səhmlərə, istiqrazlara və s.) və maliyyə aktivlərinə qoyulan kapitaldır.

333 İntestisiyaların təsnifatına aiddir:

- Kapitalın yatırılma obyektlərinə görə.
- İntestisiya qoyma dövrünə görə.
- hamısı
- Mülkiyyət formasına görə.
- İntestisiya layihələrində iştirakının xarakterinə görə.

334 real investisiyalara aiddir:

- torpaq sahələrinin və təbiətdən istifadə obyektlərinin alınmasına investisiyalar;
- əsas kapitalla investisiya qoyuluşu;
- qeyri-maddi aktivlərə (patentlər, lisenziyalar, proqram məhsulları, elmi-tədqiqat və təcrübi-konstruktor işləmələri və s.) investisiyalar;
- hamısı
- əsaslı təmir xərcləri;

335 kapital qoyuluşunun planlaşdırılması prinsiplərinə aiddir:

- hamısı

- planlaşdırmanın fasiləsizliyi;
- planlaşdırmanın stabilliyi;
- kapital qoyuluşunun həcmnin maliyyələşdirmə mənbələri ilə balanslaşdırılması;
- planın konkret və əsaslandırılmış olması;

336 Marketing planının tərtib elementlərindən biri:

- marketing strategiyasının işlənməsidir
- işçilərin sayının hesablanmasıdır
- əmək haqqının tərtib edilməsidir
- əmək və əmək predmetləri
- düzgün variant yoxdur

337 Sinxrommarketing nə zaman tətbiq edilir ?

- tərəddüd edən tələbi sabitləşdirməyə ehtiyac duyulan zaman
- potensial alıcıların neqativ tələbi olduqda
- potensial alıcıların təklif olunan əmtəəyə laqeyd münasibət bəslədikdə
- düzgün cavab yoxdur
- potensial tələbin olması və bunu reallığa çevirmək vacib olan zaman

338 Marketing planına əsasən planlaşdırmanın prinsipinə hansı aiddir?

- fasiləsizlik
- bütün variantlar doğrudur
- çeviklik
- dəqiqlik
- vəhdətlik

339 Marketing planına əsasən istehsal tsiklinin uzunluğu düsturunda tk- nəyi göstərir?

- əməliyyat üzrə tam vaxt norması
- texnoloji prosesin əməliyyatlarının sayı
- sutkada iş növbələrinin sayı
- iş növbəsinin uzunluğu
- düzgün variant yoxdur

340 Marketing planına əsasən Public Relations tədbirləri dedikdə nə başa düşülür?

- malın həyat tsiklinin yüksəlişinə yönəldilmiş kompleks tədbirlər
- yalnız görmə ilə mənimsənilməyə arxalanan reklam
- reklam verən təşkilatla cəmiyyətin geniş təbəqələri arasında əlverişli əlaqələrin qurulmasına yönəldilmiş kompleks tədbirlər
- düzgün variant yoxdur
- işçilərdə öz müəssisələrinə inamı gücləndirməyə yönəldilmiş kompleks tədbirlər

341 Marketing planına əsasən hansı reklam vasitəsi dövrü mətbuatda dərc edilmiş müxtəlif reklam materiallarını özündə əks etdirir?

- düzgün variant yoxdur
- radio və telereklam
- reklam suvenirləri
- audiovizual reklam
- mətbuatdakı reklam

342 Marketing planına əsasən hansı reklam növünün məqsədi şirkətin xüsusi imicini yaratmaq və ya

yaxşılaşdırmaq məqsədi güdən reklamdır?

- qeyri-etik reklam
- kontrreklam
- korporativ reklam
- düzgün variant yoxdur
- məlumatlandırıcı reklam

343 İstehsal tsiklinin uzunluğu düsturunda n-nəyi göstərir?

- əməliyyat üzrə tam vaxt norması
- sutkada iş növbələrinin sayı
- partiyadakı detalların sayı
- bütün variantlar doğrudur
- iş növbəsinin uzunluğu

344 Marketing planına əsasən istehsal uzunluğu düsturunda Tn nəyi göstərir?

- əməliyyatlar üzrə tam vaxt norması
- partiyadakı detalların sayı
- Tn-məmulatın hazırlanması üzrə istehlak tsiklinin, iş günlərinin uzunluğu
- düzgün variant yoxdur
- texnoloji prosesin əməliyyatlarının sayı

345 Marketing planına əsasən tək-tək istehsalda təqvim-plan hesablamalara nə daxildir?

- istehsal meydançaları və avadanlıqların yüklənməsinin yoxlama məqsədilə hesablanması
- sexlərin işində təqvim qabaqlamalarının müəyyən edilməsi
- məmulatların hazırlanmasının uzunluğunun hesablanması və ayrı-ayrı sifarişlər üzrə dövrü qrafiklərin qurulması
- düzgün variant yoxdur
- istehsala qəbul olunmuş sifarişlərin yerinə yetirilməsinin toplu qabaqlamalarının dəqiqləşdirilməsi

346 İstehsal gücü hansı amillərdən asılıdır:

- xammal və materialların keyfiyyəti;
- avadanlığın keyfiyyət tərkibi. Fiziki və mənəvi aşınmanın səviyyəsi;
- avadanlıqların sayı və məhsuldarlığı;
- hamısı
- texnika və texnologiyanın mütərəqqilik dərəcəsi;

347 İstehsal güclərini hesablamasında ilkin məlumatlar hansıdır:

- istehsal proqramının əməktutumu;
- maşınların sayı;
- bir dəzgahın plan iş vaxtı fondu;
- hamısı
- avadanlığın məhsuldarlığı;

348 Sifarişin yerinə yetirilməsinin əsas mərhələlərinə aiddir:

- hamısı
- sifarişin yerinə yetirilməsinə hazırlıq;
- sifarişin rəsmiləşdirilməsi;
- heç biri
- sifarişin yerinə yetirilməsi.

349 Seriyalı istehsalda təqvim-plan normativlərinin hesablanması özünə aşağıda- kıları daxil edir:

- istehsal sahələrinin işinin təqvim-plan qrafiklərinin qurulması;
- detal partiyalarının normativ ölçüsünün və onların istehsalı dövriliyinin müəyyən edilməsi;
- məmulatların istehsal partiyalarının ölçüsünün müəyyənləşdirilməsi;
- hamısı
- detallar partiyasının emalının istehsal dövrünün davamiyyət müddətinin və təqvim-plan qabaqlamalarının müəyyən edilməsi;

350 İstehsalın həlli zamanı hansı xüsusiyyətlər nəzərə alınmalıdır:

- müxtəlif rüb və aylarda müxtəlif məmulatların buraxılışı üzrə tapşırıqların bölüşdürülməsi zamanı buraxılışın plan müddətlərini, habelə yeni məhsul növlərinin istehsalına hazırlıq vaxtını nəzərə almaq lazımdır
- məcmu halda avadanlıq və heyətin tam və dəst halında yüklənməsini təmin edərək, əmək tutumluluğu strukturu üzrə bir-birilərini tamamlayan məhsul növlərinin paralel hazırlanmasını nəzərdə tutmaq lazımdır;
- mümkün olduqca eyni vaxta hazırlanan məmulatların nomenklaturunu ixtisar etmək və bununla da istehsalda həddən çox yenidən sazlamaları azaltmaq, eyni vaxta emal prosesində olan detalların rəngarəngliyini ixtisar etmək lazımdır;
- hamısı
- planlaşdırılan buraxılış həcmi (aylar üzrə iş günləri sayının nəzərə alınması ilə) əmək məhsuldarlığı dinamikasının artmasını əks etdirərək tədricən böyüməlidir;

351 İstehsal sahələrinin təqvim-plan qrafiklərinə aiddir:

- məmulatların ciddi dövrü buraxılışının yer almadığı seriyalı istehsal üzrə detalların yığıma ötürülməsinin və onların ilk əməliyyata buraxılışının təqvim plan-qrafikidir.
- bir iş yerində yerinə yetirilən detaləməliyyatların sayı az olduqda (5-6 detaləməliyyat) məmulatların fasiləsiz yığılması üçün detalları partiyalarla emal edən istehsal sahələri üçün əməliyyatlar üzrə standart plan-qrafik;
- dəyişən-axın xətləri işinin detalların emala dövrü olaraq buraxılmasını reqla-
- hamısı
- fasiləsiz və ya hazır məmulatların ciddi dövrü yığılması üzrə və hər bir iş yerinə altıdan çox detaləməliyyatın təhkim edilməsi şərtilə dövrü olaraq təkrarlanan detallar partiyasının standart buraxılış plan-qrafiki;

352 İTTH-nın vəzifələrinə aiddir:

- müxtəlif növ material-texniki resursa qarşı tələbatın normalaşdırılması
- müəssisənin mövcud texnologiyaları, avadanlıqları və istehsal güclərinin təhlili;
- yeni məhsulun texnolojiyinin təhlili;
- hamısı
- yeni məhsulun istehsalının texnoloji proseslərinin, qeyri-standart texnoloji avadanlıqların və ləvazimatların işlənilib hazırlanması və istehsalı;

353 Seriyalı istehsalın təşkilinin əsas xüsusiyyətlərinə aiddir:

- bir neçə təhkim olunmuş əməliyyatların yerinə yetirilməsi üçün iş yerlərinin ixtisaslaşması;
- hamısı
- istehsal tsiklinin müddətinin qısa olması;
- seriyalarla hazırlanan məmulatın dövrliyi;
- əhəmiyyətli miqdarda hazırlanan geniş çeşiddə təkrarlanan məhsulun daimi olması;

354 Kütləvi istehsalın təşkilinə xas olan xüsusiyyətlərə aiddir:

- kompleks mexanikləşdirilmiş, avtomatlaşdırılmış texnoloji proseslərin yüksək faiz təşkil etməsi;
- iş yerlərinin ixtisaslaşması;
- böyük miqdarda az nomenklaturada məmulatın ciddi şəkildə müəyyən edilən
- hamısı
- xüsusi və xıstlaşmış avadanlıq və texnoloji silahlanmanın böyük xüsusi çəkiyə malik olması;

355 İstehsal gücünün amillərinə aiddir:

- xammal və materialların keyfiyyəti;
- avadanlığın keyfiyyət tərkibi. Fiziki və mənəvi aşınmanın səviyyəsi;
- avadanlıqların sayı və məhsuldarlığı
- hamısı
- texnika və texnologiyanın mütərəqqilik dərəcəsi;

356 yerli tələbata uyğun olaraq konstruktiv və texnoloji cəhətdən oxşar məhsul buraxılışının mərkəzləşdirilməsidir. Konstruktiv və texnoloji cəhətdən oxşarlıq geniş unikasiya (bir şəkllə salınma) yolu ilə yaradılır.

- növbədaxili, növbələrarası, əməliyyatdaxili və əməliyyatlararası dövrdə bir əməliyyatla digəri arasında ardıcılığın təmin edilməsini nəzərdə tutan istehsalın təşkili prinsipidir.
- istehsalın bütün bölmələrində istehsal güclərinin uyğunlaşdırılmasıdır. Bu isə lazımi miqdarda, nomenklaturada, çeşiddə məhsul buraxmağa imkan verir.
- istehsal prosesində məhsulun səmərəli yerləşdirilməsi və məmulatın bir istehsal mərhələsindən digərinə qısa müddətdə hərəkətinin təmin edilməsidir.
- istehsal proseslərinin bütün mərhələlərində əməliyyatların eyni vaxtda aparılmasıdır. Bu isə son məhsulun hazırlanması üçün geniş iqtisadi şərait yaratmağa imkan verir.

357 Dəqiqlik nədir:

- növbədaxili, növbələrarası, əməliyyatdaxili və əməliyyatlararası dövrdə bir əməliyyatla digəri arasında ardıcılığın təmin edilməsini nəzərdə tutan istehsalın təşkili prinsipidir.
- istehsalın bütün bölmələrində istehsal güclərinin uyğunlaşdırılmasıdır. Bu isə lazımi miqdarda, nomenklaturada, çeşiddə məhsul buraxmağa imkan verir.
- yerli tələbata uyğun olaraq konstruktiv və texnoloji cəhətdən oxşar məhsul buraxılışının mərkəzləşdirilməsidir. Konstruktiv və texnoloji cəhətdən oxşarlıq geniş unikasiya (bir şəkllə salınma) yolu ilə yaradılır.
- istehsal prosesində məhsulun səmərəli yerləşdirilməsi və məmulatın bir istehsal mərhələsindən digərinə qısa müddətdə hərəkətinin təmin edilməsidir.
- istehsal proseslərinin bütün mərhələlərində əməliyyatların eyni vaxtda aparılmasıdır. Bu isə son məhsulun hazırlanması üçün geniş iqtisadi şərait yaratmağa imkan verir.

358 Ahəngdarlıq nədir:

- növbədaxili, növbələrarası, əməliyyatdaxili və əməliyyatlararası dövrdə bir əməliyyatla digəri arasında ardıcılığın təmin edilməsini nəzərdə tutan istehsalın təşkili prinsipidir.
- istehsalın bütün bölmələrində istehsal güclərinin uyğunlaşdırılmasıdır. Bu isə lazımi miqdarda, nomenklaturada, çeşiddə məhsul buraxmağa imkan verir.
- məhsulun müəyyən aralıq fasilələr ərzində buraxılışının təmin edilməsidir.
- istehsal prosesində məhsulun səmərəli yerləşdirilməsi və məmulatın bir istehsal mərhələsindən digərinə qısa müddətdə hərəkətinin təmin edilməsidir.
- istehsal proseslərinin bütün mərhələlərində əməliyyatların eyni vaxtda aparılmasıdır. Bu isə son məhsulun hazırlanması üçün geniş iqtisadi şərait yaratmağa imkan verir.

359 Müasir şəraitdə istehsalın hansı formaları var:

- istehsal prosesinin və idarəetmənin avtomatlaşdırılması
- təmərküzləşmə
- ixtisaslaşdırma
- hamısı
- kompleks mexanikləşmə

360 İstehsalın təşkili tipinə bir sıra amillər təsir edir:

- davamlılığı
- istehsalın miqyası,

- ixtisaslaşma səviyyəsi
- hamısı
- buraxılan məhsulun mürəkkəbliyi

361 İstehsalın neçə tipi fərqləndirilir:

- 5
- 2
- 3
- 6
- 4

362 İstehsal gücləri nədir:

- növbədaxili, növbələrarası, əməliyyatdaxili və əməliyyatlararası dövrdə bir əməliyyatla digəri arasında ardıcılığın təmin edilməsini nəzərdə tutan istehsalın təşkili prinsipidir.
- istehsalın bütün bölmələrində istehsal güclərinin uyğunlaşdırılmasıdır. Bu isə lazımi miqdarda, nomenklaturada, çeşiddə məhsul buraxmağa imkan verir.
- yeni texnologiyanın və əməyin elmi təşkilinin tətbiqi üzrə tədbirləri nəzərə almaqla istehsal avadanlıqlarından tam istifadə etməklə müəssisənin müəyyən edilmiş nomenklaturada və çeşiddə maksimum məhsul istehsal etmək qabiliyyətidir
- istehsal prosesində məhsulun səmərəli yerləşdirilməsi və məmulatın bir istehsal mərhələsindən digərinə qısa müddətdə hərəkətinin təmin edilməsidir.
- istehsal proseslərinin bütün mərhələlərində əməliyyatların eyni vaxtda aparılmasıdır. Bu isə son məhsulun hazırlanması üçün geniş iqtisadi şərait yaratmağa imkan verir.

363 İstehlakçıdan asılı olaraq marketingin hansı növləri yoxdur?

- istehlak və sənaye
- istehlak
- sənaye
- istehsal
- beynəlxalq

364 Marketing planına əsasən İTHVS-in əsasını nə təşkil edir?

- standart elementlərdən avadanlıqların aqreqatlaşdırılması
- məhsulların istehsalı və nəzarət üzrə texnoloji proseslərin tipləşdirilməsi və standartlaşdırılması
- İTH dövrünün sistem-struktur təhlili
- bütün variantlar düzdür
- texnoloji avadanlıq və alətlərin standartlaşdırılması

365 Konversiya marketingi necə tətbiq olunur ?

- düzgün cavab yoxdur
- potensial alıcıların pozitiv tələbi olduqda
- potensial alıcıların neqativ tələbi olduqda
- potensial tələbin olması və bunu reallığa çevirmək vacib olduqda
- potensial alıcıların təklif olunan əmtəəyə laqeyd münasibət olduqda

366 İnkişafedici marketing nə zaman tətbiq edilir ?

- potensial alıcıların təklif olunan əmtəəyə laqeyd münasibət bəslədikdə
- potensial alıcıların pozitiv tələbi olduqda
- potensial tələbin olması və bunu reallığa çevirmək vacib olan zaman
- düzgün cavab yoxdur
- potensial alıcıların neqativ tələbi olduqda

367 Marketing planı nədir ?

- düzgün cavab yoxdur
- müəssisədə investisiya axınını əks etdirən sənəddir
- valyuta istiqamətini əks etdirən sənəddir
- gələcəkdə istehsal edilə bilən məhsulların proqnozlaşdırılmasını nəzərə alan sənəddir
- gələcəkdə bazarda baş verə biləcək dəyişikliklərin proqnozlaşdırılmasını nəzərə alaraq marketing fəaliyyətinin, aktivlərin və ehtiyatların müəyyən müddət ərzində idarə edilməsini əks etdirən sənəddir

368 Konversiya marketinginin əsas əməliyyatı nədən ibarətdir?

- düzgün variant yoxdur
- qiymətdoyma
- reklam işi və əmtənin hərəkət planı
- bütün cavablar düzdür
- büdcələrin hazırlanması

369 Qısamüddətli marketing planları kim hazırlayır?

- düzgün variant yoxdur
- audit şirkətləri
- satış həcminin mövsüm dəyişilməsinə malik olan şirkətlər hazırlayır
- bütün cavablar düzgündür
- bazarın durumunu gələcək 20 il müddətinə araşdıran şirkət

370 Marketing planının hazırlanması şirkətə nə etməyə imkan verir?

- şirkətin əsas və dövriyyə vəsaitlərinə nəzarət etməyə imkan verir
- şirkətin maliyyə vəsaitlərinə nəzarət etməyə imkan verir
- şirkətin istehsalat və satış fəaliyyətinə nəzarət etməyə imkan verir
- düzgün variant yoxdur
- şirkətin investisiya layihələrinə nəzarət etməyə imkan verir

371 Marketing səmərəli planlaşdırılmasını həyata keçirmək üçün hansı prinsiplərə əməl etmək lazımdır?

- planın yiğcam və sadə olması, səmərəliliyin təmini üçün zəruri bilik və bacarığa yiyələnmək
- marketing fəaliyyətinin müştərilərin marağına yönəldilməsi
- yaxın iki –üç il üçün məqsədlərinin müəyyən edilməsi
- bütün variantlar düzdür
- biznes fəaliyyətinə hal-hazırda təsir edən və gələcəkdə təsir edə biləcək xarici amillər haqqında informasiya toplanması

372 İşçi proqramı nədir?

- istehlakçıların satışdan sonrakı xidmət səviyyəsi
- əmək haqqı sisteminin həyata keçirilməsi üçün tədbirlər planıdır
- marketing strategiyası həyata keçirmək üçün tədbirlər planıdır
- düzgün variant yoxdur
- qiymətin müəyyənləşdirilməsi

373 İstehsalın məzmununu əmək fəaliyyəti müəyyən edir və hansı şərtləri nəzərdə tutur:

- hamısı

- Əmək cisimləri. Əmək prosesində dəyişikliklərə məruz qalan və istehlak dəyərində çevrilən təbiət məhsuludur (xammal və material).
- Əmək, yəni insanın məqsədəuyğun fəaliyyəti. İnsan əmək cisimlərinə və təbiət qüvvələrinə təsir göstərən onları tələbatı ödəyə biləcək formaya salır. Əməyin məzmunu – tətbiq edilən texnika, texnologiya və istehsalın təşkilinin növü ilə müəyyən olunur.
- heç biri
- Əmək alətləri. İnsanların əmək cisimlərinə təsir göstərən öz tələbatına uyğun şəkildə salmaq üçün istifadə etdiyi mexaniki əmək vasitələri – maşınlar, dəzgahlar, avadanlıq, mühərriklər, texnoloji alət və tərtibatların məcmusudur.

374 İstehsalın ixtisaslaşması nədir:

- növbədaxili, növbələrarası, əməliyyatdaxili və əməliyyatlararası dövrdə bir əməliyyatla digəri arasında ardıcılığın təmin edilməsini nəzərdə tutan istehsalın təşkili prinsipidir.
- istehsalın bütün bölmələrində istehsal güclərinin uyğunlaşdırılmasıdır. Bu isə lazımi miqdarda, nomenklaturada, çeşiddə məhsul buraxmağa imkan verir.
- yerli tələbatı uyğun olaraq konstruktiv və texnoloji cəhətdən oxşar məhsul buraxılışının mərkəzləşdirilməsidir. Konstruktiv və texnoloji cəhətdən oxşarlıq geniş unikasiya (bir şəklə salınma) yolu ilə yaradılır.
- istehsal prosesində məhsulun səmərəli yerləşdirilməsi və məmulatın bir istehsal mərhələsindən digərinə qısa müddətdə hərəkətinin təmin edilməsidir.
- istehsal proseslərinin bütün mərhələlərində əməliyyatların eyni vaxtda aparılmasıdır. Bu isə son məhsulun hazırlanması üçün geniş iqtisadi şərait yaratmağa imkan verir.

375 Proporsionallıq nədir:

- növbədaxili, növbələrarası, əməliyyatdaxili və əməliyyatlararası dövrdə bir əməliyyatla digəri arasında ardıcılığın təmin edilməsini nəzərdə tutan istehsalın təşkili prinsipidir.
- istehsalın bütün bölmələrində istehsal güclərinin uyğunlaşdırılmasıdır. Bu isə lazımi miqdarda, nomenklaturada, çeşiddə məhsul buraxmağa imkan verir.
- yerli tələbatı uyğun olaraq konstruktiv və texnoloji cəhətdən oxşar məhsul buraxılışının mərkəzləşdirilməsidir. Konstruktiv və texnoloji cəhətdən oxşarlıq geniş unikasiya (bir şəklə salınma) yolu ilə yaradılır.
- istehsal prosesində məhsulun səmərəli yerləşdirilməsi və məmulatın bir istehsal mərhələsindən digərinə qısa müddətdə hərəkətinin təmin edilməsidir.
- istehsal proseslərinin bütün mərhələlərində əməliyyatların eyni vaxtda aparılmasıdır. Bu isə son məhsulun hazırlanması üçün geniş iqtisadi şərait yaratmağa imkan verir.

376 Paralellik nədir:

- növbədaxili, növbələrarası, əməliyyatdaxili və əməliyyatlararası dövrdə bir əməliyyatla digəri arasında ardıcılığın təmin edilməsini nəzərdə tutan istehsalın təşkili prinsipidir.
- istehsalın bütün bölmələrində istehsal güclərinin uyğunlaşdırılmasıdır. Bu isə lazımi miqdarda, nomenklaturada, çeşiddə məhsul buraxmağa imkan verir.
- yerli tələbatı uyğun olaraq konstruktiv və texnoloji cəhətdən oxşar məhsul buraxılışının mərkəzləşdirilməsidir. Konstruktiv və texnoloji cəhətdən oxşarlıq geniş unikasiya (bir şəklə salınma) yolu ilə yaradılır.
- istehsal prosesində məhsulun səmərəli yerləşdirilməsi və məmulatın bir istehsal mərhələsindən digərinə qısa müddətdə hərəkətinin təmin edilməsidir.
- istehsal proseslərinin bütün mərhələlərində əməliyyatların eyni vaxtda aparılmasıdır. Bu isə son məhsulun hazırlanması üçün geniş iqtisadi şərait yaratmağa imkan verir.

377 İnsan Resurslarının Planlaşdırılması təlimatına aiddir:

- İşçi döviyyəsinin hesablanması
- Cinsə görə işçilərin ümumi xarakteristikası
- Bütün variantlar
- İnsan Resurslarının planlaşdırılmasında təhlil metodları
- İş təcrübəsinə görə işçilərin ümumi xarakteristikası

378 İnsan Resursları Departamenti Rəhbərin uğurlu işinə təsir edən amillər:

- Bütün variantlar
- Çevik qərarlar qəbul etmək məharəti;
- Mövcud olan və qarşıdan gələn məsələlərə diqqəti yönəltmək bacarığı;
- C) Təşkilatın daxilində və təşkilatdan kənarında baş verən dəyişiklikləri görüb onlardan istifadə etmək bacarığı;
- Yaxın sosial qarşılıqlı əlaqələrə hazır olmaq;

379 İnsan resurslarının idarə edilməsinin əsas cəhətlərinə aiddir:

- İnsan resurslarının müəssisə, təşkilat, idarə və kompaniyaların strategiya və təşkilat quruluşunun işlənməsinə cəlb edilməsi
- Məhsul dizaynı və layihə konstruktiv işlər
- İnsan kapitalının logistik düşüncəyə uyğunlaşdırılması
- Heç biri
- Material təminatı və müəssisələrdə maddi-texniki bazaya nəzarət

380 Özinkişafa aid deyil:

- Səmərəli əks-əlaqə
- Özünə nəzər;
- Peşə və vəzifə yüksəlişi
- Dəyər təkliflərinin işlənilib hazırlanması
- Açıqlıq və çevikliyin inkişafı

381 İnsan resurslarının idarə edilməsi funksiyalarına aiddir:

- Oryantasiya
- İnsan resurslarının planlaşdırılması
- İş analizləri
- Bütün variantlar
- İnsan resurslarının təhsili və ixtisaslaşdırılması (treyninq);

382 İR idarə edilməsində 3 "R" prinsipi

- right skills, right position, right person
- right time, right position, right person
- right time, right position, right style
- heç biri
- right time, right system, right style

383 İnsanın peşəkarlıq və şəxsi keyfiyyətləri, onun şirkətin problemlərini həll etmək qabiliyyəti üzrə yararlılıq dərəcəsi nə zaman müəyyən edilir?

- müəssisənin mühasibi ilə söhbət zamanı
- düzgün variant yoxdur
- anketləşdirmə zamanı
- vakansiya olan bölmələrin rəhbərləri ilə söhbətlər zamanı
- iqtisadi modellərin müqayisəsi zamanı

384 İnsan resurslarının idarə edilməsi zamanı rəhbərlik stilinin ümumi funksiyası nədən ibarətdir?

- rəhbərin situasiyalara hazır olmamasından
- rəhbərin fəaliyyətinin onun mövcud olduğu şəraitin spesifikasiyasına adaptasiya edilməməsindən
- düzgün variant yoxdur
- rəhbərin fəaliyyətinin onun mövcud olduğu şəraitin spesifikasiyasına adaptasiya edilməsindən
- rəhbərin stressə davamlılığının az olmasından

385 İnsan resurslarının idarə edilməsi zamanı rəhbərlik üsulunu necə müəyyən etmək olar?

- müdirin öz tabeliyində olanlara qarşı istifadə etdiyi fərdi rəhbərlik tərzini qabiliyyətlərinin aydınlaşdırılması yolu ilə
- müdirin maliyyə vəsaitləri idarə etdiyi fərdi rəhbərlik tərzini qabiliyyətlərinin aydınlaşdırılması yolu ilə
- müdirin informasiyanı idarə etdiyi fərdi rəhbərlik tərzini qabiliyyətlərinin aydınlaşdırılması yolu ilə
- düzgün variant yoxdur
- müdirin xarici mühiti idarə etməyi fərdi rəhbərlik tərzini qabiliyyətlərinin aydınlaşdırılması yolu ilə

386 İnsan resurslarının idarə edilməsi zamanı avtoritar (direktiv) tərzinin tərkibi tərəfinə hansı aiddir?

- yalnız birbaşa məqsədlər müəyyən olunur daha uzaqlar məlum deyil.
- emosiyalar hesaba alınmırlar
- dəqiq dil, soyuq ton
- düzgün variant yoxdur
- qısa işgüzar göstərişlər

387 İntestisiyanın planlaşdırılmasına zamanı texniki risklərə hansı aiddir?

- avadanlıqların köhnəlməsi
- sosial infrastruktur
- atmosfərə və suya tullantılar
- düzgün variant yoxdur
- qeyri-sabit tələbat

388 İntestisiyanın planlaşdırılmasına əsasən zərərsizlik nöqtəsində satışın həcmi hansı düsturla hesablanır?

- $V_{(s.z.n)} = TFC / (P - TVC)$
- $V_{(s.z.n)} = TFC / (P - TVC)$
- $V_{(s.z.n)} = TVC / (P - TVC)$
- düzgün variant yoxdur
- $V_{(s.z.n)} = TVC / (C - TPC)$

389 İntestisiyanın planlaşdırılmasına əsasən nəzarət büdcələşmə nədir ?

- müəssisə büdcəsinin tərtibi, qəbul və sonradan onun icrası
- müəssisə investisiya büdcəsinin tərtibi
- müəssisə biznes-planının tərtibi
- bütün cavablar düzdür
- düzgün variant yoxdur

390 Maliyyə büdcəsinə daxildir:

- investisiya büdcəsi;
- balansın proqnozu (balans hesabatı)
- pul vəsaitlərinin hərəkəti büdcəsi;
- Heç biri
- hamısı

391 Toplu büdcənin hazırlanması mərhələləri aiddir:

- satış proqnozunun hazırlanması;
- istehsal xərclərinin və əməliyyat məsrəflərinin müəyyən edilməsi;
- planlaşdırma dövrünə istehsalın gözlənilən həcmi hesablanması;
- hamısı

- pul axınlarının və maliyyə tələbatının hesablanması;

392 Maliyyə sisteminin əsas elementlərinə nə daxildir?

- müəssisələrin və əhəlinin maliyyə aktivləri
 birjalar
 banklar
 düzgün variant yoxdur
 birjadankənar bazarlar

393 Maliyyə sistemində təminədiçi elementlərə nə daxildir?

- banklar
 birjadankənar bazarlar
 birjalar
 bütün variantlar doğrudur
 texniki kommunikasiyalar

394 Dövlət maliyyəsi nədir?

- ümumi dövlət və sosial tələbatların ödənilməsi məqsədilə dövlət orqanları tərəfindən idarə olunan pul fondlarının məcmusudur
 şəxsi pul vəsaitləri
 investisiya axını
 düzgün variant yoxdur
 əmək haqqı və xüsusi sahibkarlıqdan alınan pul vəsaitləri

395 Müəssisə maliyyəsinin planlaşdırılması nədir?

- düzgün variant yoxdur
 dövlət və sosial tələbatların ödənilməsi məqsədilə yaradılan pul fondudur
 istehsal proseslərinin həyata keçirilməsi zamanı baş verən pul axınları sistemidir
 bütün cavablar düzdür
 əmək haqqı və xüsusi sahibkarlıq fəaliyyətindən əldə edilən şəxsi pul vəsaitləri

396 Maliyyə planlaşdırılmasına əsasən əhəlinin maliyyəsi nədən ibarətdir?

- düzgün variant yoxdur
 istehsal proseslərinin həyata keçirilməsi zamanı baş verən pul axınları sistemidir
 əmək haqqından və xüsusi sahibkarlıq fəaliyyətindən əldə edilən şəxsi pul vəsaitlərindən ibarətdir
 bütün cavablar düzgündür
 dövlət və sosial tələbatların ödənilməsi məqsədilə yaradılan pul fondudur

397 Maliyyə planlaşdırılmasına əsasən bazar iqtisadiyyatı şəraitində müəssisə öz fəaliyyətini həyata keçirmək üçün hansı fondu yaradır?

- sosial inkişaf fondu
 pul vəsaitləri fondu
 amortizasiya fondu
 bütün variantlar doğrudur
 dövriyyə fondu

398 Maliyyə planlaşdırılmasına əsasən pul vəsaitləri fonduna nə daxildir?

- yığım fondu
 bütün variantlar doğrudur

- nizamnamə fondu
- maliyyə ehtiyatları
- dövriyyə fondları

399 Maliyyə planlaşdırılmasına əsasən mənfəət və amortizasiya ayırmaları nəyi təmin edir?

- yalnız qeyri-material aktivlərin təkrar istehsalını
- dövriyyə və qeyri-material aktivlərin təkrar istehsalını təmin edir
- dövriyyə fondlarının təkrar istehsalını
- əsas istehsal fondlarının və qeyri – material aktivlərinin təkrar istehsalını təmin edir
- düzgün variant yoxdur

400 Maliyyə planlaşdırılmasına əsasən balans hesabatı hansı məqsəd ilə tərtib olunur ?

- müəssisənin aktiv və passivlərin əyani şəkildə əks etdirmək məqsədi ilə
- müəssisənin tələb və təklifini əyani şəkildə əks etdirmək üçün
- müəssisənin daxili və xarici tələbatını əyani şəkildə əks etdirmək üçün
- müəssisənin dövriyyəsinə əyani şəkildə əks etdirmək üçün
- düzgün variant yoxdur

401 Ödəməqabiliyyəti nədir ?

- bütün kreditorlar tərəfindən təqdim edilən tələblərin və borcların ödənilməsinə müəssisənin hazır olmasıdır
- mənfəətin maksimumlaşdırılması
- satışın maksimumlaşdırılması
- düzgün variant yoxdur
- şirkət sahiblərinin mülkiyyətinin maksimumlaşdırılması

402 Rentabellik göstəricilərə nə aiddir

- aktivlərin rentabelliği, əsas fondların rentabelliği
- xərc və investisiyanın gəlirlik indeksləri
- xalis diskontlaşdırılmış gəlir
- düzgün variant yoxdur
- daxili gəlirlik norması

403 Aktivlərin rentabelliği nədir?

- xalis mənfəətin aktivlərə olan nisbətidir
- düzgün variant yoxdur
- xalis mənfəətin əsas fondlara olan nisbətidir
- xalis mənfəətdən hesabat dövründə istehsal olunan vasitələr çıxdıqdan sonra qalan hissəsidir
- müəssisənin istehsal fəaliyyətinin iqtisadi səmərəliliyini xarakterizə edən göstərici

404 əsas fondların rentabelliği nədir?

- xalis mənfəətin əsas fondlara olan nisbətidir
- müəssisənin istehsal fəaliyyətinin iqtisadi səmərəliliyini xarakterizə edən göstəricidir
- xalis mənfəətin aktivlərə olan nisbətidir
- xalis mənfəətdən hesabat dövründə istifadə olunan vəsaitlər çıxdıqdan sonra qalan hissəsidir
- düzgün variant yoxdur

405 Maliyyə planlaşdırılmasına əsasən mənfəət gəlirlə istehsal xərcləri arasındakı fərqin miqdarı nədir?

- xalis mənfəət

- əsas fondların rentabelliği
- aktivlərin rentabelliği
- bölünməyən mənfəət
- düzgün variant yoxdur

406 Mənfəətin planlaşdırılması nəyin tərkib hissəsidir?

- maliyyə planlaşdırılmasının
- menecment planlaşdırılmasının
- marketinq planlaşdırılmasının
- layihə planlaşdırılmasının
- düzgün variant yoxdur

407 Maliyyə planlaşdırılmasına əsasən mənfəətin planlaşdırılmasında əsas nə sayılır?

- istehsal proqramı
- marketinq proqramı
- satış proqnozunun hazırlanması
- bütün variantlar doğrudur
- düzgün variant yoxdur

408 Ümumi mənfəət nədir?

- müəssisənin istehsal fəaliyyətinin iqtisadi səmərəliliyini xarakterizə edən göstəricidir
- xalis mənfəətin aktivlərə olan nisbətidir
- xalis mənfəətdən hesabat dövründə istifadə olunan vəsaitlər çıxdıqdan sonra qalan hissəsidir
- düzgün variant yoxdur
- xalis mənfəətin əsas fondlara olan nisbətidir

409 Bölünməyən mənfəət nədir?

- xalis mənfəətdən hesabat dövründə istifadə olunan vəsaitləri çıxdıqdan sonra qalan hissədir
- müəssisənin istehsal fəaliyyətinin iqtisadi səmərəliliyini xarakterizə edən göstəricidir
- xalis mənfəətin əsas fondlara olan nisbətidir
- düzgün variant yoxdur
- xalis mənfəətin aktivlərə olan nisbətidir

410 Təşkilati strukturun keyfiyyətlərinə aiddir:

- optimal effektivliyi təmin etməlidir,
- aralıq həlqələrin minimum keyfiyyətlərinə əhatə etməlidir;
- sadə, dəqiq və başa düşülən olmalıdır
- hamısı
- gələcək menecerləri hazırlamaq üçün şərait yaratmalıdır

411 Müəssisənin ölçüsündən və onun bölmələrinin sayından asılı olaraq idarəetmənin iki həlqəli ierarxiya zəncirinə aiddir :

- ali adminstrasiya – istehsal qrupunun adminstrasiyası – istehsal bölməsinin adminstrasiyası – zavodidarəetmə.
- ali adminstrasiya – istehsal şöbəsinin ali adminstrasiyası – zavod idarəetmə;
- ali adminstrasiya – zavod idarəetmə;
- heç biri
- adi adminstrasiya

412 Bazar münasibətləri şəraitində təşkilati strukturairəli sürülən tələblər:

- qoyulan vəzifənin həlli üçün əlaqələrin minimumlaşdırılması;
- onun fəaliyyəti ilə bağlı məsrəflərin optimallaşdırılması.
- paralel funksiyaların aradan qaldırılması;
- Heç biri
- hamısı

413 Druker təşkilati strukturun neçə mərhələsini qeyd edir:

- 3
- 4
- 2
- 6
- 5

414 Təşkilati plana əsasən istehlakçılara məhsulun çatdırılması üzrə strategiyalara nə daxildir?

- məhsulun bölüşdürülməsi kanalları, istehlakçıların satışıdan sonrakı xidmətinin səviyyəsi, məhsulun çatdırılmasına sərf olunan xərclərin azaldılması
- eyni məhsulların mənimsənilməsi
- qiymət siyasətinin aparılması
- iri və ya kiçik partiyalarla məhsulun buraxılışı
- düzgün variant yoxdur

415 Təşkilati plana əsasən təşkilati struktur nədir?

- qoyulan məqsədə çatmaq üçün birgə əmək prosesində işçilər arasında baş verən münasibətlərdə şərtlənən bütöv bi sistemdir
- düzgün variant yoxdur
- marketinq strategiyasını həyata keçirmək üçün tədbirlər planıdır
- cavabların hamısı doğrudur
- maliyyə strukturunun 1 hissəsi

416 Təşkilati plana əsasən təşkilati struktur hansı keyfiyyətlərə malik olmalıdır?

- optimal evvektivliyi təmin etməlidir
- gələcək menecerləri hazırlamaq üçün şərait yaratmalıdır
- aralıq halqalarının minimum keyfiyyətlərini əhatə etməlidir
- sadə və başa düşülən olmalıdır
- bütün variantlar doğrudur

417 Təşkilati plana əsasən idarəetmə neçə sistemdən ibarətdir?

- 2
- 4
- 3
- 1
- 5

418 Təşkilati plana əsasən funksional-psixoloji model necə təsvir edilir?

- biznes prosesləri material və informasiya axınları yaradan müvəqqəti ardıcıl sadə əməliyyat şəklində təsvir edir
- büdcə şəklində
- müəssisənin məqsədlərinə çatması üçün qrupun yaradılması şəklində
- düzgün variant yoxdur
- matris şəklində

419 Təşkilati plana əsasən ictimai əmək məhsuldarlığı necə müəyyən edilir?

- canlı və maddiləşmiş əmək xərcləri üzrə müəyyən edilir
- yalnız məhsul vahidinə düşən vaxt xərclərinin miqdarı ilə
- işçiyə düşən əsas fondların miqdarı ilə
- düzgün variant yoxdur
- işçiyə düşən əmək predmetlərinin miqdarı ilə

420 Təşkilati plana əsasən biznes-planın firmadaxili funksiyalarına hansı aid edilir?

- firmanın inkişaf strategiyasının və fəaliyyət istiqamətlərinin müəyyən edilməsi
- layihənin məqsədəuyğunluğunun təşkilati-maliyyə əsaslandırılması
- layihənin reallaşdırılması üçün zəruri investisiyaların cəlb edilməsi
- fond bazarında firma səhmlərinin müvəffəqiyyətlə satılmasının təmin edilməsi
- düzgün variant yoxdur

421 Marketing tədqiqatlarında reklam fəaliyyətinin rolunu nəzərə alaraq onun səmərəliliyinin hansı istiqamətlər üzrə müəyyən edilməsi məqsədə uyğundur?

- bütövlükdə firmanın reklam siyasətinin səmərəliliyinin öyrədilməsi;
- bir neçə KİV-in reklam məqsədilə birgə istifadəsindən əldə edilən səmərənin öyrənilməsi
- eyni məqsədli auditoriya üçün ayrı-ayrı reklam vasitələrinin səmərəliliyinin tədqiqi
- düzgün cavab yoxdur.
- hamısı;

422 Marketing nəzarəti deyəndə nə başa düşülür?

- planlı nəzarətin başlanğıcı;
- planlı fəaliyyətin başlanğıcı;
- planlı fəaliyyətin gedişi
- planlı fəaliyyətin son mərhələsi
- planlı fəaliyyət deyil;

423 Marketing şöbənin vəzifəsi nədən ibarətdir?

- reklam müraciətinin ideyasının ən mühümünü və onun realizasiyasının daha düzgün vasitəsini tapıb həyata keçirirlər;
- reklam olunan mallar və ya xidmətlər haqqında bazarların təhlili, sifarişçi – müştərinin malı və özü haqda məlumatların toplanması işinin təşkili, reklam kompaniyalarının effektivliyinə nəzarət və s. kimi əməliyyatları yerinə yetirir;
- reklam daşıyıcılarının hazırlanması, bəzi hallarda istehsalın digər yarımölmələri – tipografiya, reklam şitlərinin hazırlanması emalatxanasını birləşdirərək öz işlərini yerinə yetirir;
- düzgün cavab yoxdur.
- agentliyin bütün əməliyyatlarının daha effektiv aparılmasını təmin edir;

424 Marketingin təşkili sxemi hansı tiplərə ayrılır? 1) Funksional 2) əmtəə 3) Regional 4) Bazar

- 1,2
- 1,2,3,4
- 1,2,3
- Düzgün cavab yoxdur
- 2,3,4

425 Marketing tədqiqatlarında reklam fəaliyyətinin rolunu nəzərə alaraq onun səmərəliliyinin aşağıdakılardan hansı istiqamətlər üzrə müəyyən edilməsi məqsədə uyğundur ?

- Müxtəlif məqsədli auditoriya üçün ayrı–ayrı reklam vasitələrinin səmərəliliyinin tədqiqi;
- Bir neçə KİV-in reklam məqsədilə birgə istifadəsindən əldə edilən səmərənin öyrənilməsi;
- Bütövlükdə firmanın reklam siyasətinin səmərəliliyinin öyrənilməsi;
- Ayrı – ayrı reklam tədbirlərinin səmərəliliyinin tədqiqi.
- bütün cavablar doğrudur

426 Marketing tədqiqatçıları reklamın səmərəliliyinin qiymətləndirilməsinə hansı metodları aid edirlər?

- dolayı;
- xətti və dolayı
- birbaşa;
- xətti və birbaşa.
- dolayı və birbaşa;

427 Marketing tədqiqatlarında reklam fəaliyyətinin rolunu nəzərə alaraq onun səmərəliliyinin hansı istiqamətlər üzrə müəyyən edilməsi məqsədə uyğundur?

- bütövlükdə firmanın reklam siyasətinin səmərəliliyinin öyrədilməsi;
- ayrı – ayrı reklam tədbirlərinin səmərəliliyinin tədqiqi;
- eyni məqsədli auditoriya üçün ayrı–ayrı reklam vasitələrinin səmərəliliyinin tədqiqi;
- düzgün cavab yoxdur.
- hamısı;

428 Firmadaxili funksiyalara aiddir:

- firmanın inkişaf strategiyasının və fəaliyyət istiqamətlərinin müəyyən edilməsi;
- firmadaxili elmi-texniki və istehsal-kommersiya potensialının qiymətləndirilməsi;
- yeni növ məhsulların (xidmətlərin) mənimsənilməsi layihələrinin hazırlanması və reallaşdırılması;
- hamısı
- yeni avadanlıq və texnologiyaların alınması üzrə tədbirlərin həyata keçirilməsi;

429 Xarici funksiyalara aiddir:

- partnyorlar, investorlar, kreditorlar axtaran zaman biznesmen öz layihəsi və müəssisəsi haqqında eyni şeyi dəfələrlə təkrar etməli olur. Yığcam tərtib olunmuş biznes-plan biznesmen üçün ən yaxşı vizit vərəqidir. Onun vasitəsi ilə biznesmen öz layihəsi ilə tanışlıq prosesini standartlaşdırır, öz vaxtına qənaət edir, əlaqələri qaydasına salır.
- biznes-planda materialsız kommersiya işinin (partnyorluq, investisiya qoyuluşu, kredit vermə) inkişafı üçün pul cəlb etmək mümkün deyil. Əsaslı şəkildə tərtib olunmuş biznes-plan tez bir zamanda maliyyə sifarişinə çevrilə bilər, hər halda, sifarişin tərtib olunması üçün zəruri olan bütün informasiya onun tərkibində olacaq.
- biznes-planın mövcudluğu mədəni bazar tərəfindən vacib tələbdir.
- hamısı
- biznes-planın mövcudluğu psixoloji cəhətdən sahibkar təşəbbüsünə, onun sahibinə ciddilik, mötəbərlik hissi verir.

430 Maliyyə fəaliyyətinin aşağıdakılara aid hissələrinin təhlilidir:

- zərərsizlik,
- borc vəsaitləri ilə işlər,
- gəlirlərin maksimumlaşdırılması
- hamısı
- inflyasiya prosesləri.

431 Biznes-planda aşağıdakı konkret məsələlər həll olunur:

- hüquqi aspektlər, normativ məhdudiyətlər, bələdiyyə orqanlarının tələbləri dəqiqləşdirilir;
- fondların dağılması, kompensasiya ödəmələri, köçürülən əhaliyə mənzil fondunun verilməsi, həmçinin bələdiyyə kommersiya strukturları obyektlərinin icarəsinin vaxtından əvvəl dayandırılması zamanı əldən çıxan qazancla bağlı itkilərin ölçüləri nəzərdən keçirilir;
- çıxış materiallarının - situasiya (yerin relyef halı) planının, binaların texniki vəziyyətinin göstəricilərinin, tikintinin və ya rekonstruksiyanın layihə təkliflərinin, sosial şəraitin və əhalinin demoqrafik tərkibinin və s. təhlili aparılır;
- hamısı
- . mümkün alternativləri təhlil etməklə ərazinin (və ya ayrı-ayrı binaların) inkişafının layihə təkliflərinin investisiya proqramı formalaşdırılır;

432 Biznes-planda həll olunan məsələlərə aiddir:

- hüquqi aspektlər, normativ məhdudiyətlər, bələdiyyə orqanlarının tələbləri dəqiqləşdirilir;
- fondların dağılması, kompensasiya ödəmələri, köçürülən əhaliyə mənzil fondunun verilməsi, həmçinin bələdiyyə kommersiya strukturları obyektlərinin icarəsinin vaxtından əvvəl dayandırılması zamanı əldən çıxan qazancla bağlı itkilərin ölçüləri nəzərdən keçirilir;
- çıxış materiallarının - situasiya (yerin relyef halı) planının, binaların texniki vəziyyətinin göstəricilərinin, tikintinin və ya rekonstruksiyanın layihə təkliflərinin, sosial şəraitin və əhalinin demoqrafik tərkibinin və s. təhlili aparılır;
- hamısı
- mümkün alternativləri təhlil etməklə ərazinin (və ya ayrı-ayrı binaların) inkişafının layihə təkliflərinin investisiya proqramı formalaşdırılır;

433 Biznes-plan aktuallığına aiddir:

- yeni sahibkarlardan çoxu (yeni şirkətlərin, qrupların, layihə bürolarının rəhbərləri arasında) hansısa kommersiya müəssisəsini idarə etməyiblər,
- tez dəyişən təsərrüfat mühiti təcrübəli müəssisə rəhbərlərini də öz gələcək addımlarını başqa yolla hesablamaq və adət etmədikləri iş - rəqiblərlə xırdaqlıqları olmayan mübarizəyə hazırlaşmaq zərurəti qarşısında qoyur;
- onları gözləyəcək problemlər dairəsini, xüsusilə də bazar iqtisadiyyatında, tamamilə təxmini təsəvvür ediblər;
- hamısı
- xarici investisiya almağı nəzərdə tutaraq öz sifarişlərini əsaslandırmağı və belə investisiyalardan istifadə etməyin bütün aspektlərini hesablamaq qabiliyyətinin bu işdə böyük təcrübəsi olan başqa ölkə biznesmenlərindən pis olmadığını investidlərə sübut etmək lazımdır.

434 Biznes-plan aşağıdakılardan hansını təşkil edir:

- layihənin əlverişli olmasına investoru inandıran dəlillər sistemin ifadəsi;
- sahibkarlıq fəaliyyətinin risklərindən misal gətirilməsi;
- müəssisənin həyat qabiliyyəti və gələcək sabitlik dərəcəsinin müəyyən olunması
- hamısı
- inkişafın miqdar və keyfiyyət göstəriciləri sistemi şəklində biznes perspektivinin konkretləşdirilməsi;

435 Biznes-planın əsas tərkib hissələrinə aiddir:

- hamısı
- daxili və xarici bazarlarda məhsulun rəqabət qabiliyyətinin müəyyən olunması;
- potensial istehlakçıların aşkar olunması;
- məhsulun (xidmətlərin) buraxılma imkanlarının əsaslandırılması;
- məhsulun (xidmətin) buraxılmasının zəruriliyinin əsaslandırılması;

436 Biznes-plan müəssisələrin qarşısında duran strateji və taktiki məsələlərə aiddir:

- şirkətin inkişaf istiqamətlərinin (strategiyalar, konsepsiyalar, layihələr) iqtisadi məqsəduyğunluğunun əsaslandırılması;
- müəssisənin sahibkarlıq fəaliyyətinin güclü tərəflərinə diqqət cəlb edərək və zəif tərəflərini gizlətmədən potensial imkanlarının aşkar edilməsi;

- müəssisənin bugünkü təşkilati-idarəetmə və maliyyə-iqtisadi qiymətləndirilməsi;
- hamısı
- bu fəaliyyətin planlaşdırılan dövrünə investisiya - layihə məqsədlərinin formalaşdırılması.

437 Biznes-planın təyinatı hansı prinsiplial məsələləri həll edir:

- işin yüksəlişə doğru getdiyini və ya süquta yuvarlandığını müntəzəm olaraq təyin edə biləcək meyar və göstəriciləri müəyyən etmək.
- bu, bazara lazım olan məhsulun hazırlanması və satışı üçün zəruri olan xərcləri qiymətləndirmək və nəzərdə tutulan işin potensial gəlirliliyini müəyyən etmək üçün onları məhsulun satıla biləcəyi qiymətlərlə tutuşduraraq ölçmək;
- ancaq satıla biləcək məhsulu istehsal etmək üçün məhsul satışı bazarının gələcək inkişaf perspektivlərini öyrənmək;
- hamısı
- yeni işin reallaşdırılmasının ilk illərində onu izləyən bütün mümkün "sualtı daşları" aşkar etmək və hadisələrin arzuolunmaz inkişafı halında layihə risklərinin minimuma endirilməsi üzrə tədbirlər təklif etmək;

438 Biznes planının neçə prinsiplial istiqaməti var?

- 5
- 3
- 2
- 6
- 4

439 İTHVS neçə mərhələdən ibarətdir?

- 5
- 2
- 3
- düzgün variant yoxdur
- 4

440 İstehsal planına əsasən istehsalın texniki hazırlanması dedikdə nə başa düşülür?

- düzgün variant yoxdur
- lazımı dövriyyə fondlarının təşkili
- müəssisənin planlı qaydada təyin olunmuş keyfiyyətdə məhsul buraxılması üzrə texnoloji hazırlığını təmin edən qarşılıqlı əlaqəli elmi-texniki proseslər məcmusudur
- təyin olunmuş keyfiyyətdən aşağı olan məhsulun istehsalı üçün avadanlıqların hazırlanması
- bütün variantlar düzdür

441 İstehsal planına əsasən sifarişin yerinə yetirilməsi prosesi hansı mərhələlərdən ibarətdir?

- sifarişin rəsmiləşdirilməsi, sifarişin yerinə yetirilməsinə hazırlıq və sifarişin yerinə yetirilməsi
- sifarişin yerinə yetirilməsinə hazırlıq və sifarişin yerinə yetirilməsi
- sifarişin rəsmiləşdirilməsi və sifarişin yerinə yetirilməsinə hazırlıq
- düzgün variant yoxdur
- sifarişin yerinə yetirilməsi

442 İstehsal planına əsasən istehsal gücü hansı amillərdən asılıdır?

- bütün variantlar düzdür
- xammal və materialların keyfiyyəti, istehsal və əməyin təşkili səviyyəsi
- avadanlıqların sayı və məhsuldarlığı
- avadanlıqların keyfiyyət tərkibi
- müəssisənin ixtisaslaşma səviyyəsi, avadanlığın iş vaxtı fondu

443 İstehsal planına əsasən istehsal gücləri nə deməkdir?

- düzgün variant yoxdur
- müəssisənin müəyyən edilmiş nomenklatura və çeşiddən az məhsul istehsal etmək qabiliyyətidir
- yeni texnologiyanın və əməyin elmi təşkilinin tətbiqi üzrə tədbirləri nəzərə almaqla istehsal avadanlıqlarından tam istifadə etmək və müəssisənin müəyyən edilmiş nomenklaturada və çeşiddə maksimum məhsul istehsal etmək qabiliyyətidir.
- istehsal avadanlıqlarından tam istifadə etmədən müəyyən edilmiş nomenklaturadan az məhsul istehsal etmək
- köhnə texnologiyanın və əməyin elmi təşkilinin tətbiqi üzrə tədbirləri nəzərə almaqla istehsal avadanlıqlarından tam istifadə etmək

444 İstehsal planına əsasən istehsal proqramı nədir?

- müəssisənin idarəetmə proqramıdır
- müəssisənin mühasibat uçotunun əsas bölməsi
- müəssisənin biznes planının əsas bölməsi məhsul istehsalı və realizasiya bölməsidir
- müəssisənin yenidən qurmasının əsas bölməsidir
- düzgün variant yoxdur

445 Restrukturizasiya müəssisənin məqsədləri və onların həyata keçirilməsi yolları necə adlanır?

- analitik
- taktika
- strategiya
- düzgün variant yoxdur
- planlaşdırma

446 Restrukturizasiya zamanı inteqrasiyanın neçə əsas forması var?

- 4
- 2
- 1
- düzgün variant yoxdur
- 3

447 Biznesin idarə edilməsinin restrukturizasiyasını həyata keçirməzdən əvvəl hansı təhlil aparılmalıdır?

- bütün cavablar düzdür
- operativ təhlil
- operativ və strateji təhlil
- düzgün variant yoxdur
- təşkilati qərarların hazırlanması və qəbulu üsulları təhlil edilir

448 Hansı proqrama görə restrukturizasiya prosesi iki mərhələyə bölünür?

- Nabucco
- TASIS
- TISSA
- Roland Berqer və Partner
- heç bir cavab düzgün deyil

449 Vəhdətlik prinsipi:

- müəssisənin hər bir üzvü tutduğu vəzifəsindən və yerinə yetirdiyi funksiyadan asılı olmadan plan fəaliyyətinin bilavasitə iştirakçısıdır
- mənası ondan ibarətdir ki, müəssisələrdə planlaşdırma prosesi müəyyən edilmiş tsikl çərçivəsində daim həyata keçirilməlidir
- planlaşdırmanın sistemli xarakter daşmasını nəzərdə tutur
- hamısı
- planlara və planlaşdırma prosesinə qeyri-müəyyən şəraitin yaranması ilə əlaqədar öz istiqamətini dəyişmə qabiliyyətinin verilməsindən ibarətdir.

450 Fasiləsizlik prinsipi:

- müəssisənin hər bir üzvü tutduğu vəzifəsindən və yerinə yetirdiyi funksiyadan asılı olmadan plan fəaliyyətinin bilavasitə iştirakçısıdır
- mənası ondan ibarətdir ki, müəssisələrdə planlaşdırma prosesi müəyyən edilmiş tsikl çərçivəsində daim həyata keçirilməlidir
- planlaşdırmanın sistemli xarakter daşmasını nəzərdə tutur
- hamısı
- planlara və planlaşdırma prosesinə qeyri-müəyyən şəraitin yaranması ilə əlaqədar öz istiqamətini dəyişmə qabiliyyətinin verilməsindən ibarətdir.

451 Çeviklik prinsipi:

- müəssisənin hər bir üzvü tutduğu vəzifəsindən və yerinə yetirdiyi funksiyadan asılı olmadan plan fəaliyyətinin bilavasitə iştirakçısıdır
- mənası ondan ibarətdir ki, müəssisələrdə planlaşdırma prosesi müəyyən edilmiş tsikl çərçivəsində daim həyata keçirilməlidir
- planlaşdırmanın sistemli xarakter daşmasını nəzərdə tutur
- hamısı
- planlara və planlaşdırma prosesinə qeyri-müəyyən şəraitin yaranması ilə əlaqədar öz istiqamətini dəyişmə qabiliyyətinin verilməsindən ibarətdir.

452 İştirak prinsipi:

- müəssisənin hər bir üzvü tutduğu vəzifəsindən və yerinə yetirdiyi funksiyadan asılı olmadan plan fəaliyyətinin bilavasitə iştirakçısıdır
- mənası ondan ibarətdir ki, müəssisələrdə planlaşdırma prosesi müəyyən edilmiş tsikl çərçivəsində daim həyata keçirilməlidir
- planlaşdırmanın sistemli xarakter daşmasını nəzərdə tutur
- hamısı
- planlara və planlaşdırma prosesinə qeyri-müəyyən şəraitin yaranması ilə əlaqədar öz istiqamətini dəyişmə qabiliyyətinin verilməsindən ibarətdir.

453 Biznes restrukturizasiyasının ikinci mərhələsi

- mülkiyyət hüququnun yenidən təşkili
- maliyyə restrukturizasiyası
- maliyyə restrukturizasiyası, yeni avadanlıqlara və əmək resurslarına investisiya qoyuluşu
- düzgün variant yoxdur
- müəssisənin təşkilatı və idarəetmə restrukturizasiyası

454 Biznes restrukturizasiyasının sonuncu mərhələsi:

- yeni avadanlıqlara və əmək resurslarına investisiya qoyuluşu
- maliyyə restrukturizasiyası
- mülkiyyət hüququnun yenidən təşkili
- düzgün variant yoxdur
- müəssisənin təşkilatı və idarəetmə restrukturizasiyası

455 Biznes restrukturizasiyasında birinci mürhələ:

- mülkiyyət hüququnun yenidən təşkili
- maliyyə restrukturizasiyası
- müəssisənin təşkilatı və idarəetmə restrukturizasiyası, onun fəaliyyətinin və əsas vəsaitlərinin yenidən təşkili
- düzgün variant yoxdur
- yeni avadanlıqlara və əmək resurslarına investisiya qoyuluşu

456 Hansı proqram əsasında işləyən mütəxəssislər biznesin restrukturizasiyasını üç mərhələyə bölürlər?

- bütün cavablar doğrudur
- Roland Berqer və Partner
- TAsIS
- düzgün variant yoxdur
- TISSA

457 Biznesin restrukturizasiyası haqqında qərarın qəbul edilməsindən əvvəl nə etmək lazımdır?

- maliyyə bazarının təhlili
- əmək bazarlarının təhlili
- əmtəə bazarlarının təhlili
- düzgün cavab yoxdur
- qiymətli kağız bazarının təhlili

458 Restruktirizasiyada təhlil edilən göstəricilərə nə aiddir?

- cari likvidlik əmsalı, dövriyyə vəsaitləri ilə təmin olunma əmsalı
- mədaxil, maya dəyəri, mənfəət, rentabellik
- müəssisənin fəaliyyətinin nəticələri kapitalın və işgüzar fəallığın strukturu likvidlik və ödəməqabiliyyətlik
- düzgün variant yoxdur
- xüsusi və borc vəsaiti, ehtiyatların və xüsusi dövriyyə vəsaitlərinin dövriyyə sürəti

459 Restruktirizasiyadan fərqli olaraq reinjiniring nəyi əks etdirir?

- informasiya çatışması
- maliyyə, marketinq
- keyfiyyət, servis xidməti, maliyyə,marketinq, informasiya sistemlərin qurulması
- düzgün variant yoxdur
- informasiya sistemlərinin qurulması

460 Bunlardan hansı müəssisənin iqtisadi islahatlar nəticəsində qarşıya qoyulan məqsədə nail olunması vasitəsidir?

- rekonstruksiya
- planlaşdırma
- restrukturizasiya
- düzgün variant yoxdur
- proqnozlaşdırma

461 Aşağıdakı fikirlərdən hansı səhvdir:

- Planlaşdırma sahibkarlıq fəaliyyətinin mühüm tərkib hissəsidir
- Planlaşdırma firmanın daxili fəaliyyətində baş verən hərəkətlərə nəzarət etməyə imkan yaradır
- Ümumiqtisadi baxımdan planlaşdırma qiyməti və bazarı əvəz edən mexanizmdir

- Planlaşdırmanın hər iki mənası öz aralarında sıx əlaqəlidir
- Planlaşdırma menecment prosesinin üçüncü və ən əhəmiyyətli mərhələsi sayılır.

462 Planlaşdırmanın tətbiqinin üstünlüklərinə aiddir:

- müəssisədə fəaliyyətin koordinasiyasını yaxşılaşdırır;
- yarana biləcək problemlərə aydınlıq gətirir;
- gələcək əlverişli şəraitdən istifadəyə mümkün hazırlığı təmin edir;
- hamısı
- öz qərarlarını reallaşdırmağa menecerləri stimullaşdırır;

463 Planlaşdırmanın tətbiqinin üstünlüklərinə aiddir:

- menecerlərin təhsilini artırmaq üçün zəmin yaradır;
- resursların daha rəşional bölgüsünə səbəb olur;
- firmanın zəruri informasiyalarla təmin edilməsi imkanlarını artırır;
- hamısı
- müəssisənin fəaliyyətinə nəzarəti gücləndirir.

464 Planlaşdırmanın tətbiqinin üstünlüklərinə aid deyil:

- müəssisədə fəaliyyətin koordinasiyasını yaxşılaşdırır
- yarana biləcək problemlərə aydınlıq gətirir;
- gələcək əlverişli şəraitdən istifadəyə mümkün hazırlığı təmin edir;
- logistika
- öz qərarlarını reallaşdırmağa menecerləri stimullaşdırır;

465 Firmadaxili planlaşdırmanın rolu və əhəmiyyətinin şərtləndirən əsas amillərə aiddir:

- iqtisadi təşkilatda mərkəzdənqaçma qüvvəsinin güclənməsi.
- xarici mühitin daim dəyişikliyə məruz qalması;
- firmanın fəaliyyət miqyasının artması və mürəkkəbləşməsi;
- hamısı
- heyətə yeni rəhbərlik stili;

466 Sığorta riski dedikdə nə başa düşülür ?

- istehsal zamanı baş verəcək risklər
- hadisənin və ya hadisələr məcmusunun baş verməsi ehtimalıdır ki, onlar baş verdikdə sığortalama həyata keçirilir
- düzgün variant yoxdur
- əmlakın itirilməsi riski
- maliyyə böhranı

467 Təhlükə mənbəyindən asılı olaraq sığorta risklərinə hansı aiddir ?

- təbii fəlakətlərin baş verməsi ilə bağlı risklər
- ayrı-ayrı regionlarda iqtisadi situasiya ilə bağlı risklər
- müəyyən vaxt kəsiyində biznesmeni hədələyən risklər
- düzgün variant yoxdur
- verilmiş coğrafi rayonda və ya müəyyən iqtisadiyyat sferasında biznes fəaliyyətinin fasiləsiz olaraq qarşılaşdığı risklər

468 Sistemə riskin bütün sahə və müəssisələrə təsir göstərən amillərə hansı aiddir ?

- kredit resursları

- ölkə və ya dünyada bütün siyasi dəyişikliklər, iqtisadi tərəddüdlər və s.
- düzgün cavab yoxdur
- informasiya
- düzgün variant yoxdur

469 Riskin baş vermə mənbələrinə bilavasitə hansılar aiddir ?

- düzgün variant yoxdur
- əmlak
- təsərrüfat fəaliyyəti, sahibkarın öz fəaliyyəti və informasiya
- valyuta
- sazişlər

470 Qlobal risk dedikdə nə başa düşülür ?

- düzgün variant yoxdur
- fərd üçün birbaşa zərər
- ölkədəki, ayrı - ayrı sahə və regionlardakı iqtisadi situasiyanın əksi
- firma səviyyəsində ortaya çıxan risklər
- əmlakın itirilməsi riski

471 Xarici risklərə hansılar aiddir ?

- maliyyə böhranı
- iqtisadi situasiyalar
- siyasi situasiyalar, iqtisadi və maliyyə böhranı, inflyasiya və s.
- bütün variantlar doğrudur
- inflyasiya

472 Daxili risklərin mənbəyi nədir ?

- düzgün variant yoxdur
- iqtisadi situasiyalar
- qeyri-effektiv menecmentin təşkilində və marketing xidmətində buraxılan səhvlər
- inflyasiya
- siyasi situasiyalar

473 Spekulyativ riski nə ifadə edir ?

- zəif risklər
- verilmiş coğrafi regionda biznes fəaliyyətinin fasiləsiz olaraq qarşılaşdığı risklər
- mənfəət və ya zərər əldə etmə variantını (misal üçün qiymətli kağızların əldə edilməsindən) ifadə edir
- fərd üçün birbaşa risklər
- düzgün variant yoxdur

474 Daimi risklər nədir ?

- düzgün variant yoxdur
- mənfəət və ya zərər əldə etmə variantını ifadə edən risklər
- verilmiş coğrafi rayonda və ya müəyyən iqtisadiyyat sferasında biznes fəaliyyətinin fasiləsiz olaraq qarşılaşdığı risklər
- zəif risklər
- ayrı-ayrı regionlarda baş verən risklər

475 Böhran riski nədir ?

- firma səviyyəsində ortaya çıxan risk
- təkcə mənfəət itkisi ilə yox, həm də nəzərdə tutulan qazancın əldə edilə bilinməməsi ilə xarakterizə olunur
- fərd üçün birbaşa zərər
- düzgün variant yoxdur
- əmlakın itirilməsi riski

476 Qəza riski nəyə gətirib çıxarır ?

- sahibkarlıq firmasının iflasına, yəni sahibkar tərəfindən bütün əmlakın itirilməsinə gətirib çıxarır
- sahibkarın əmlakının bir hissəsinin itirilməsinə
- firmanın mənfəətinin çoxalmasına
- investisiyaların azalmasına
- düzgün variant yoxdur

477 İqtisadi risklərin tərkibinə hansı risklər daxildir ?

- istehsal riski
- kredit riski
- kommersiya riski
- bütün variantlar doğrudur
- investisiya riski

478 İstehsal riski nə ilə bağlıdır ?

- məhsul istehsalı, istənilən növ istehsalat fəaliyyətinin həyata keçirilməsi ilə bağlı
- maliyyə riski ilə
- sahibkar tərəfindən istifadə olunan və ya alınan əmtəə və xidmətlərin reallaşdırılması ilə
- kredit riski ilə
- düzgün variant yoxdur

479 Kredit riski nə ilə bağlıdır ?

- firma tərəfindən investor qarşısında öz maliyyə öhdəliklərini yerinə yetirməməsi və nəticədə firmanın fəaliyyətinin maliyyələşdirilməsi üçün xarici borcun istifadə edilməməsi mümkünlüyü ilə
- məhsul istehsalı zamanı
- pul vəsaitlərinin investisiyalaşdırılması zamanı
- əmtəə və xidmətlərin reallaşdırılması ilə
- düzgün variant yoxdur

480 İntestisiya riski nədir ?

- pul vəsaitlərinin investisiyalaşdırılması zamanı ortaya çıxan bütün mümkün risklər
- əmtəə və xidmətlərin reallaşdırılması zamanı
- istehsal zamanı ortaya çıxan bütün mümkün risklər
- avadanlıqlar sıradan çıxan zaman
- düzgün variant yoxdur

481 Texniki risk nə zaman baş verir?

- avadanlıqların sıradan çıxması, texnoloji proseslərin pozulması nəticəsində istehsalda gözlənilməz dayanmaların baş verməsi zamanı
- məhsul istehsalı zamanı
- valyuta məzənnəsinin dəyişməsi zamanı
- əmtəə və xidmətlərin reallaşdırılması zamanı
- düzgün variant yoxdur

482 Valyuta riski nədir ?

- müqavilənin bağlanması ilə müqavilə üzrə hesablamaların faktiki olaraq aparılması arasındakı dövrdə valyuta məzənnəsinin dəyişməsi nəticəsində maliyyə itkilərinin baş verməsi
- texnoloji proseslərin pozulması nəticəsində baş verən risk
- avadanlıqların sıradan çıxması nəticəsində baş verən risk
- pul vəsaitlərinin investisiyalaşdırılması nəticəsində baş verən risk
- düzgün variant yoxdur

483 Biznesdə riskin səviyyəsinə təsir göstərən xarici amilləri hansı iki qrupa ayırmaq olar ?

- birbaşa təsir edən amillər və dolaylı yolla təsir edən amillər
- sistematik və spesifik
- lokal və qlobal
- spekulyativ və adi
- düzgün variant yoxdur

484 Risk siyasəti dedikdə nə başa düşülür ?

- qərarın qəbul edilməsi anında onun səhv olacağı barədə təhlükəni azaltmaq və bu idarəetmə qərarlarının mümkün mənfi nəticələrini ixtisar etmək məqsədilə müxtəlif tədbirlər sisteminin həyata keçirilməsi
- mümkün müsbət nəticələri ixtisar etmək məqsədilə müxtəlif tədbirlər sisteminin həyata keçirilməsi
- qərarın qəbul edilməsi anında onun səhv olacağı barədə təhlükəni çoxaltmaq və bu idarəetmə qərarlarının mümkün mənfi təsirini ixtisar etmək
- qərarın qəbul edilməsi anında onun səhv olacağı barədə təhlükəni azaltmaq və mənfi təsiri çoxaltma sistemi
- düzgün variant yoxdur

485 Firmanın biznes fəaliyyətinin diversifikasiyası nəzərdə nəyi tutur ?

- bir - biri ilə bilavasitə bağlı olmayan müxtəlif fəaliyyət növlərindən alternativ gəlir əldə etmək imkanlarından istifadə edilməsini nəzərdə tutur
- firmanın yalnız 1 sahədə ixtisaslaşması
- firmanın yalnız dar çərçivədə fəaliyyət göstərməsi
- cavabların hamısı doğrudur
- düzgün variant yoxdur

486 Biznesdə riskin birləşdirilməsi dedikdə nə başa düşülür?

- riskin 1 ölkə tərəfindən idarə edilməsi
- riskin yalnız 1 subyekt tərəfindən idarə edilməsi
- riskin bir neçə iqtisadi subyekt arasında bölüşdürülərək azaldılması
- fərdin riski idarə etməsi
- düzgün variant yoxdur

487 Risk dedikdə nə başa düşülür ?

- düzgün variant yoxdur
- yüksək məhsuldarlıq
- nəzərdə tutulmuş son nəticələrə (mənfəət, gəlir) nail olmaq üçün əvvəlcədən planlaşdırılmış xərclərdən çox gözlənilən xərclərin ortaya çıxmasını ifadə edir
- yüksək mənfəət əldə edilməsi
- yüksək səmərəlilik

488 Sahibkar üçün situasiyanın qeyri-müəyyənliyi nə ilə izah olunur ?

- azsaylı dəyişənlərdən və şəxslərdən asılıdır

- çoxsaylı dəyişənlərdən, davranışlarını hər zaman kifayət qədər dəqiqliklə müəyyənləşdirilməsi mümkün olmayan kontagentlərdən və şəxslərdən asılıdır
- azsaylı dəyişənlərdən, davranışlarını hər zaman kifayət qədər dəqiqliklə müəyyənləşdirilməsi mümkün olmayan kontragentlərdən asılıdır
- çoxsaylı dəyişənlərdən, davranışlarını hər zaman kifayət qədər dəqiqliklə müəyyənləşdirilməsi mümkün olan kontagentlərdən asılıdır
- düzgün variant yoxdur

489 Kontrolinq idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq təşkilati sistemin daxili quruluşu nəyi nəzərdə tutur?

- alt sistemlərinin avtonom rejimində işlənməsi mümkünlüyü
- alt sistemlərinin qeyri-avtonom rejimində işlənməsi mümkünlüyü
- üst sistemlərinin avtonom rejimində işlənməsi mümkünlüyü
- itkilərin qiymətləndirilməsi
- düzgün variant yoxdur

490 Rəqabətin analizi

- Bu zaman istehsal xərclərini, istehsal güclərindən istifadəni, anbar xərclərini, hazırlama keyfiyyətini, logistikanı (daşınma), vaxta qənaəti, ekoloji amilləri və bir çox başqa şeyləri nəzərə almaq lazımdır
- Bunun əsasını məhsulun təcrübə və həyat tsikli əyrisinin effekti konsepsiyası təşkil edir. Müəssisə mallarının faktiki vəziyyətindən və inkişaf perspektivlərindən asılı olaraq istehsal etdiyi məhsulları 4 strateji biznes seqmentinə bölür: «yeni» mal, «inkişaf edən» mal, «uçuşda olan» mal və «ölməkdə olan» mal.
- Bu, şəxsi müəssisənin müxtəlif xarakteristikalarının daim rəqib müəssisənin analoji göstəriciləri ilə tutuşdurulmasıdır.
- Müəssisənin uzunmüddətli strategiyasını yerinə yetirməsi analizi: planlaşdırılmış və real keyfiyyət, həm də kəmiyyət göstəricilərinin tutuşdurulmasıdır
- Bu metod rəqabət analizini xatırladır, lakin müəssisənin xarakteristikalarının müqayisəsi yalnız bazar lideri ilə baş verir.

491 Portfel analizi

- Bu zaman istehsal xərclərini, istehsal güclərindən istifadəni, anbar xərclərini, hazırlama keyfiyyətini, logistikanı (daşınma), vaxta qənaəti, ekoloji amilləri və bir çox başqa şeyləri nəzərə almaq lazımdır
- Bunun əsasını məhsulun təcrübə və həyat tsikli əyrisinin effekti konsepsiyası təşkil edir. Müəssisə mallarının faktiki vəziyyətindən və inkişaf perspektivlərindən asılı olaraq istehsal etdiyi məhsulları 4 strateji biznes seqmentinə bölür: «yeni» mal, «inkişaf edən» mal, «uçuşda olan» mal və «ölməkdə olan» mal.
- Bu, şəxsi müəssisənin müxtəlif xarakteristikalarının daim rəqib müəssisənin analoji göstəriciləri ilə tutuşdurulmasıdır.
- Müəssisənin uzunmüddətli strategiyasını yerinə yetirməsi analizi: planlaşdırılmış və real keyfiyyət, həm də kəmiyyət göstəricilərinin tutuşdurulmasıdır
- Bu metod rəqabət analizini xatırladır, lakin müəssisənin xarakteristikalarının müqayisəsi yalnız bazar lideri ilə baş verir.

492 Potensialın analizi

- Bu zaman istehsal xərclərini, istehsal güclərindən istifadəni, anbar xərclərini, hazırlama keyfiyyətini, logistikanı (daşınma), vaxta qənaəti, ekoloji amilləri və bir çox başqa şeyləri nəzərə almaq lazımdır
- Bunun əsasını məhsulun təcrübə və həyat tsikli əyrisinin effekti konsepsiyası təşkil edir. Müəssisə mallarının faktiki vəziyyətindən və inkişaf perspektivlərindən asılı olaraq istehsal etdiyi məhsulları 4 strateji biznes seqmentinə bölür: «yeni» mal, «inkişaf edən» mal, «uçuşda olan» mal və «ölməkdə olan» mal.
- Bu, şəxsi müəssisənin müxtəlif xarakteristikalarının daim rəqib müəssisənin analoji göstəriciləri ilə tutuşdurulmasıdır.
- Müəssisənin uzunmüddətli strategiyasını yerinə yetirməsi analizi: planlaşdırılmış və real keyfiyyət, həm də kəmiyyət göstəricilərinin tutuşdurulmasıdır
- Bu metod rəqabət analizini xatırladır, lakin müəssisənin xarakteristikalarının müqayisəsi yalnız bazar lideri ilə baş verir.

493 Strateji yarıqlar

- Bu zaman istehsal xərclərini, istehsal güclərindən istifadəni, anbar xərclərini, hazırlama keyfiyyətini, logistikanı (daşınma), vaxta qənaəti, ekoloji amilləri və bir çox başqa şeyləri nəzərə almaq lazımdır
- Bunun əsasını məhsulun təcrübə və həyat tsikli əyrisinin effekti konsepsiyası təşkil edir. Müəssisə malların faktiki vəziyyətindən və inkişaf perspektivlərindən asılı olaraq istehsal etdiyi məhsulları 4 strateji biznes seqmentinə bölür: «yeni» mal, «inkişaf edən» mal, «uçuşda olan» mal və «ölməkdə olan» mal.
- Bu, şəxsi müəssisənin müxtəlif xarakteristikalarının daim rəqib müəssisənin analoji göstəriciləri ilə tutuşdurulmasıdır.
- Müəssisənin uzunmüddətli strategiyasını yerinə yetirməsi analizi: planlaşdırılmış və real keyfiyyət, həm də kəmiyyət göstəricilərinin tutuşdurulmasıdır
- Bu metod rəqabət analizini xatırladır, lakin müəssisənin xarakteristikalarının müqayisəsi yalnız bazar lideri ilə baş verir.

494 Sifarişlərin həcmninə analizi nədir:

- Burada alıcılar və sifarişçilər tədqiq olunur. Belə hesab edilir ki, az sayda sifarişçi satışın böyük hissəsini formalaşdırır. Xırda sifarişçilərin sayını azaltmaq tövsiyə olunur. Bu metod müəssisədə böyük dövriyyələrdə səmərəlidir, ona görə də, kiçik müəssisələr üçün yaramır.
- Bu metod direktkəstinq sisteminə əsaslanır. Mənfəətin hesablanması mövcud bazar qiymətindən başlanır ki, buradan ardıcıl olaraq bir-başa, ümumistehsal və ümumtəsərrüfat xərclər çıxılır və müvafiq olaraq, «1 örtük məbləği», «2 örtük məbləği» və «3 örtük məbləği» formalaşır (bu elə mənfəətimizdir). Bu metod məmullatın gəlirliliyinin və ya itkililiyinin daha dəqiq nəticəsidir. Kiçik biznes tərəfindən tətbiq edilmək üçün daha məqsədyönlüdür.
- Bir qayda olaraq, alınan məhsul partiyasının həcmninə artması ilə onun qiyməti də aşağı düşür. Lakin bu zaman anbarların saxlanması üçün xərclər də artır. Material alqısının (tədarükünün) optimal partiyası elə miqdarda material hesab edilir ki, anbar məsrəfləri əyrisi ilə material partiyasının dəyəri əyrilərinin kəsişməsində yerləşmiş olsun.
- Müəssisənin məhdud imkanlarının: vaxt, material, avadanlıqların yərinə axtarışı baş verir. Müxtəlif məmullatlar üçün hər bir yer və qənaətinə formalaşmış gəlirlilik miqdarı hesablanır.
- Müəssisənin daimi məsrəflərini əmtənin «1 örtülmə məbləğininə» (yuxarıda göstərilən metod) bölməklə, itki riskindən yayınmaq məqsədilə satılması zəruri olan məmullatın minimum miqdarıdır. Sonra müəssisənin minimum qazanc məbləğini və ya avadanlığın minimum yüklənməsinin ölçüsünü hesablamaq olar

495 Alqı zamanı sifarişlərin həcmninə optimallaşdırılması.

- Bir qayda olaraq, alınan məhsul partiyasının həcmninə artması ilə onun qiyməti də aşağı düşür. Lakin bu zaman anbarların saxlanması üçün xərclər də artır. Material alqısının (tədarükünün) optimal partiyası elə miqdarda material hesab edilir ki, anbar məsrəfləri əyrisi ilə material partiyasının dəyəri əyrilərinin kəsişməsində yerləşmiş olsun.
- Müəssisənin daimi məsrəflərini əmtənin «1 örtülmə məbləğininə» (yuxarıda göstərilən metod) bölməklə, itki riskindən yayınmaq məqsədilə satılması zəruri olan məmullatın minimum miqdarıdır. Sonra müəssisənin minimum qazanc məbləğini və ya avadanlığın minimum yüklənməsinin ölçüsünü hesablamaq olar
- Bu metod direktkəstinq sisteminə əsaslanır. Mənfəətin hesablanması mövcud bazar qiymətindən başlanır ki, buradan ardıcıl olaraq bir-başa, ümumistehsal və ümumtəsərrüfat xərclər çıxılır və müvafiq olaraq, «1 örtük məbləği», «2 örtük məbləği» və «3 örtük məbləği» formalaşır (bu elə mənfəətimizdir). Bu metod məmullatın gəlirliliyinin və ya itkililiyinin daha dəqiq nəticəsidir. Kiçik biznes tərəfindən tətbiq edilmək üçün daha məqsədyönlüdür.
- Burada alıcılar və sifarişçilər tədqiq olunur. Belə hesab edilir ki, az sayda sifarişçi satışın böyük hissəsini formalaşdırır. Xırda sifarişçilərin sayını azaltmaq tövsiyə olunur. Bu metod müəssisədə böyük dövriyyələrdə səmərəlidir, ona görə də, kiçik müəssisələr üçün yaramır.
- Müəssisənin məhdud imkanlarının: vaxt, material, avadanlıqların yərinə axtarışı baş verir. Müxtəlif məmullatlar üçün hər bir yer və qənaətinə formalaşmış gəlirlilik miqdarı hesablanır.

496 Örtük məbləğlərinə hesablanması metodu.

- Müəssisənin daimi məsrəflərini əmtənin «1 örtülmə məbləğininə» (yuxarıda göstərilən metod) bölməklə, itki riskindən yayınmaq məqsədilə satılması zəruri olan məmullatın minimum miqdarıdır. Sonra müəssisənin minimum qazanc məbləğini və ya avadanlığın minimum yüklənməsinin ölçüsünü hesablamaq olar

- Bir qayda olaraq, alınan məhsul partiyasının həcmnin artması ilə onun qiyməti də aşağı düşür. Lakin bu zaman anbarların saxlanması üçün xərclər də artır. Material alqısının (tədarükünün) optimal partiyası elə miqdarda material hesab edilir ki, anbar məsrəfləri əyrisi ilə material partiyasının dəyəri ayrılmasının kəsişməsində yerləşmiş olsun
- Burada alıcılar və sifarişçilər tədqiq olunur. Belə hesab edilir ki, az sayda sifarişçi satışın böyük hissəsini formalaşdırır. Xırda sifarişçilərin sayını azaltmaq tövsiyə olunur. Bu metod müəssisədə böyük dövriyyələrdə səmərəlidir, ona görə də, kiçik müəssisələr üçün
- Müəssisənin məhdud imkanlarının: vaxt, material, avadanlıqların yerinin axtarışı baş verir. Müxtəlif məmulatlar üçün hər bir yer vahidinə formalaşmış gəlirlilik miqdarı hesablanır.
- Bu metod direktkosting sisteminə əsaslanır. Mənfəətin hesablanması mövcud bazar qiymətindən başlanır ki, buradan ardıcıl olaraq birbaşa, ümumistehsal və ümumtəsərrüfat xərclər çıxılır və müvafiq olaraq, «1 örtük məbləği», «2 örtük məbləği» və «3 örtük məbləği» formalaşır (bu elə mənfəətimizdir). Bu metod məmulatın gəlirliliyinin və ya itkililiyinin daha dəqiq nəticəsidir. Kiçik biznes tərəfindən tətbiq edilmək üçün daha məqsədyönlüdür.

497 İtkisizlik nöqtəsində kəmiyyətlər analizi

- Müəssisənin daimi məsrəflərini əmtənin «1 örtülmə məbləğinə» (yuxarıda göstərilən metod) bölməklə, itki riskindən yayınmaq məqsədilə satılması zəruri olan məmulatın minimum miqdarıdır. Sonra müəssisənin minimum qazanc məbləğini və ya avadanlığın minimum yüklənməsinin ölçüsünü hesablamaq olar
- Bir qayda olaraq, alınan məhsul partiyasının həcmnin artması ilə onun qiyməti də aşağı düşür. Lakin bu zaman anbarların saxlanması üçün xərclər də artır. Material alqısının (tədarükünün) optimal partiyası elə miqdarda material hesab edilir ki, anbar məsrəfləri əyrisi ilə material partiyasının dəyəri ayrılmasının kəsişməsində yerləşmiş olsun.
- Burada alıcılar və sifarişçilər tədqiq olunur. Belə hesab edilir ki, az sayda sifarişçi satışın böyük hissəsini formalaşdırır. Xırda sifarişçilərin sayını azaltmaq tövsiyə olunur. Bu metod müəssisədə böyük dövriyyələrdə səmərəlidir, ona görə də, kiçik müəssisələr üçün yaramır.
- Müəssisənin məhdud imkanlarının: vaxt, material, avadanlıqların yerinin axtarışı baş verir. Müxtəlif məmulatlar üçün hər bir yer vahidinə formalaşmış gəlirlilik miqdarı hesablanır.
- Bu metod direktkosting sisteminə əsaslanır. Mənfəətin hesablanması mövcud bazar qiymətindən başlanır ki, buradan ardıcıl olaraq birbaşa, ümumistehsal və ümumtəsərrüfat xərclər çıxılır və müvafiq olaraq, «1 örtük məbləği», «2 örtük məbləği» və «3 örtük məbləği» formalaşır (bu elə mənfəətimizdir). Bu metod məmulatın gəlirliliyinin və ya itkililiyinin daha dəqiq nəticəsidir. Kiçik biznes tərəfindən tətbiq edilmək üçün daha məqsədyönlüdür.

498 Müəssisədə meydana çıxan dar yerlərin analizi

- Müəssisənin daimi məsrəflərini əmtənin «1 örtülmə məbləğinə» (yuxarıda göstərilən metod) bölməklə, itki riskindən yayınmaq məqsədilə satılması zəruri olan məmulatın minimum miqdarıdır. Sonra müəssisənin minimum qazanc məbləğini və ya avadanlığın minimum yüklənməsinin ölçüsünü hesablamaq olar
- Bir qayda olaraq, alınan məhsul partiyasının həcmnin artması ilə onun qiyməti də aşağı düşür. Lakin bu zaman anbarların saxlanması üçün xərclər də artır. Material alqısının (tədarükünün) optimal partiyası elə miqdarda material hesab edilir ki, anbar məsrəfləri əyrisi ilə material partiyasının dəyəri ayrılmasının kəsişməsində yerləşmiş olsun.
- Burada alıcılar və sifarişçilər tədqiq olunur. Belə hesab edilir ki, az sayda sifarişçi satışın böyük hissəsini formalaşdırır. Xırda sifarişçilərin sayını azaltmaq tövsiyə olunur. Bu metod müəssisədə böyük dövriyyələrdə səmərəlidir, ona görə də, kiçik müəssisələr üçün yaramır.
- Müəssisənin məhdud imkanlarının: vaxt, material, avadanlıqların yerinin axtarışı baş verir. Müxtəlif məmulatlar üçün hər bir yer vahidinə formalaşmış gəlirlilik miqdarı hesablanır.
- Bu metod direktkosting sisteminə əsaslanır. Mənfəətin hesablanması mövcud bazar qiymətindən başlanır ki, buradan ardıcıl olaraq birbaşa, ümumistehsal və ümumtəsərrüfat xərclər çıxılır və müvafiq olaraq, «1 örtük məbləği», «2 örtük məbləği» və «3 örtük məbləği» formalaşır (bu elə mənfəətimizdir). Bu metod məmulatın gəlirliliyinin və ya itkililiyinin daha dəqiq nəticəsidir. Kiçik biznes tərəfindən tətbiq edilmək üçün daha məqsədyönlüdür.

499 İnvestisiyaların hesablanması metodlarına aiddir:

- kapitalın dəyərinin hesablanması metodu;
- amortizasiya müddətinin hesablanması metodu;
- rentabelliğin hesablanması metodu;

- hamısı
- dinamik;

500 Kiçik müəssisələrdə istifadə olunan kontrollinq alətləri:

- satış sahələrinin analizi.
- «keyfiyyət dərnəkləri»;
- investisiyaların hesablanması analizi;
- hamısı
- endirimlərin analizi;

501 Kontrollinq xidmətinin yaradılmasının pozitiv aspektləri hansıdır:

- hamısı
- Kontroller kimi yeni təsisatdan, onun rəhbərindən görüləcək, yaxud görülmüş işlərin və öhdəliklərin necə yerinə yetirilməsinin nəticələrini soruşmaq mümkün olacaqdır;
- Yeni təsisat hesab olunan kontroller bundan sonra bütün fəaliyyəti əlaqələndirəcək və qarşılıqlı fəaliyyəti daha mükəmməl koordinasiya edəcəkdir ki, bu da işin daha effektiv qurulmasını təmin etmiş olacaqdır.
- Müəssisənin maliyyə-iqtisadi vəziyyəti haqqındakı informasiya bir yerdə mərkəzləşəcək və onu kifayət qədər operativ əldə etmək mümkün olacaqdır. Vahid standartları və planlaşdırma, nəzarət, uçot və hesabat qaydalarına bölmələr üzrə daha tez tətbiq edilməsi mümkün olacaqdır ki, bu da idarəetmə prosesini asanlaşdıracaqdır;
- heç biri

502 Kontrollinq xidmətinin yaradılmasının neqativ aspektləri:

- Müəssisənin idarəetmə sistemindəki dəyişikliyin izah edilməsi zərurətinin əsaslandırılması və onun hansı ehtiyacdən yarandığını bəyan etmək;
- Təşkilatda fəaliyyət göstərən digər departamentlərin səlahiyyətlərinin azaldılması və bunun işə müsbət qarşılınmaması digər problemə yol açacaqdır. Bunun özü işə əlavə problemlər doğuracaqdır.
- Kontrollinq xidmətinin digər departamentlərdən daha ön sıraya keçməsi və təşkilatdaxili funksional dəyişikliyə səbəb olacaqdır ki, bu da müəssisə daxilində müxtəlif mənfi müzakirələrə və konfrantasiyaya səbəb ola bilər;
- Heç biri
- hamısı

503 Kontrolərin səlahiyyətləri:

- İdarəetmədə istiqaməti göstərən uçotun aparılması üzrə işləri də funksiyalara daxil edir;
- Müəssisənin gəlirlilik normasının və likvit imkanlarının artırılması baxımında metodiki və digər alətlərdən istifadə imkanlarına görə cavabdehlik hissəyə malik olur;
- Xərclərə daxil edilən istiqamətlərin şəffaf, səmərəli təşkilini və eyni zamanda, əlavə xərclərin azaldılmasını təmin edir ki, bu da nəticədə müəssisənin büdcə balansının qorunub saxlanmasıda önəmli rol oynayır;
- hamısı
- Müəssisələrin qarşıya qoyduğu məqsəd və hədəflərini əlaqələndirmək imkanlarına sahib olur və nəticələrin tez-tez nəzərdən keçirilməsi hədəflərə yaxınlaşmasını şərtləndirmiş olur.

504 Investisiyanın planlaşdırılmasına əsasən müəssisədə istehsal amillərindən daha səmərəli istifadə olunmasını təmin etmək nəyin əsas məqsədidir?

- restrukturizasiya
- menecment
- reinjinirinq
- düzgün variant yoxdur
- injinininq

505 Maliyyə planlaşdırılması dördüncü mərhələsinə aiddir:

- Müəssisənin malik olduğu investisiya və maliyyələşdirmə imkanları təhlil edilir.
- Bütün mümkün qərarlardan seçilmiş variant əsaslandırılır.
- Cari və gələcək qərarlar arasında əlaqəni başa düşmək və gözlənilməz
- hamısı
- Maliyyə planında müəyyən edilən məqsədlərlə müqayisədə müəssisənin nail olacağı nəticələr qiymətləndirilir.

506 Maliyyə planının bütün bölmələrini iqtisadi məzmununa görə hansı qruplara ayırmaq olar:

- əsas fəaliyyət;
- əmək kollektivinin sosial inkişafı;
- əsas fondların təkraristehsalı;
- hamısı
- büdcə sistemi ilə qarşılıqlı əlaqənin əks etdirilməsi;

507 Müəssisənin maliyyə vəziyyətinin təhlili mütləq və nisbi əmsalların köməyiylə hansı istiqamətlər üzrə aparılır :

- balansın tərkibi və strukturunun qiymətləndirilməsi;
- müəssisənin likvidliyinin və ödəmə qabiliyyətinin qiymətləndirilməsi;
- hamısı
- işgüzar aktivliyin qiymətləndirilməsi;

508 Fəaliyyətin müxtəlif istiqamətləri və məhsulun növləri üzrə plan smetalarını ümumiləşdirərək mənfəətin hesablanması ümumi ardıcılığını aiddir:

- Məhsulun maya dəyəri;
- Maliyyə əməliyyatlarının nəticələri;
- Dövrün məsrəfləri;
- Dövriyyə – realizasiyadan alınan qazanc;
- hamısı

509 Fəaliyyətin müxtəlif istiqamətləri və məhsulun növləri üzrə plan smetalarını ümumiləşdirərək mənfəətin hesablanması ümumi ardıcılığını aiddir:

- hamısı
- Mənfəət vergisi;
- Məhsulun realizasiyasından alınan mənfəət;
- Sair realizə edilməyən məsrəflərdən alınan nəticələr;
- Əsas və maliyyə fəaliyyətindən alınan mənfəət;

510 Fəaliyyətin müxtəlif istiqamətləri və məhsulun növləri üzrə plan smetalarını ümumiləşdirərək mənfəətin hesablanması ümumi ardıcılığını aiddir:

- Hesabat dövrünün mənfəəti;
- Müəssisənin sərəncamında qalan mənfəət;
- Mənfəətdən ayrılan vəsaitlər;
- hamısı
- Bölünməyən mənfəət.

511 Zərərsizlik nöqtəsinin planlaşdırılması mərhələlərinə aiddir.

- Müəssisədə işin vəziyyətinin və satış bazarlarında situasiyanın təhlili.
- Dəyişən və sabit xərclərin hesablanması
- İstehsal amillərinə və hazır məhsula gələcək qiymətlərin proqnozu
- hamısı

- Zərərsizlik nöqtəsinin hesablanması.

512 Müəssisədə büdcələşmə sistemi birinci mərhələsində həyata keçirilir:

- maliyyə strukturu formalaşdırılır;
 idarəetmə uçotunun metodikası və proseduru işlənib hazırlanır;
 büdcənin strukturu formalaşır;
 büdcələşmə sistemi tətbiq edilir.
 planlaşdırmanın reqlamenti müəyyən edilir;

513 Müəssisədə büdcələşmə sistemi ikinci mərhələsində həyata keçirilir:

- maliyyə strukturu formalaşdırılır;
 idarəetmə uçotunun metodikası və proseduru işlənib hazırlanır;
 büdcənin strukturu formalaşır;
 büdcələşmə sistemi tətbiq edilir.
 planlaşdırmanın reqlamenti müəyyən edilir;

514 Müəssisədə büdcələşmə sistemi üçüncü mərhələsində həyata keçirilir:

- maliyyə strukturu formalaşdırılır;
 idarəetmə uçotunun metodikası və proseduru işlənib hazırlanır;
 büdcənin strukturu formalaşır;
 büdcələşmə sistemi tətbiq edilir.
 planlaşdırmanın reqlamenti müəyyən edilir;

515 Müəssisədə büdcələşmə sistemi dördüncü mərhələsində həyata keçirilir:

- maliyyə strukturu formalaşdırılır;
 idarəetmə uçotunun metodikası və proseduru işlənib hazırlanır;
 büdcənin strukturu formalaşır;
 büdcələşmə sistemi tətbiq edilir.
 planlaşdırmanın reqlamenti müəyyən edilir;

516 Müəssisədə büdcələşmə sistemi beşinci mərhələsində həyata keçirilir:

- maliyyə strukturu formalaşdırılır;
 idarəetmə uçotunun metodikası və proseduru işlənib hazırlanır;
 büdcənin strukturu formalaşır;
 büdcələşmə sistemi tətbiq edilir.
 planlaşdırmanın reqlamenti müəyyən edilir;

517 Büdcələşmə sisteminin effektivlik şəraitinə aiddir:

- büdcənin işlənilməsi, icrasına nəzarət və təhlili üçün metodoloji və metodiki əsasların olması;
 aşağıdan yuxarıya ötrülən məlumatların doğru və tam olması;
 biznes-planın büdcə ilə razılaşdırılması texnologiyasının mövcud olması;
 hamısı
 biznesin vəziyyəti haqqında operativ məlumatlardan istifadəyə icazənin olması;

518 əməliyyat büdcəsində əks etdirilir:

- satış büdcəsi;
 materiallara birbaşa xərclər büdcəsi;
 istehsal büdcəsi;
 hamısı

əmək haqqına birbaşa xərclər büdcəsi

519 əməliyyat büdcəsində əks etdirilir:

- ümumi zavod xərcləri büdcəsi;
- kommərsiya xərcləri büdcəsi;
- istehsal ehtiyatları büdcəsi;
- hamısı
- idarəetmə xərcləri büdcəsi;

520 Marketing planına əsasən müəssisənin ölçüsünə görə hansı növləri var?

- düzgün variant yoxdur
- gəlirli və qarışıq
- bələdiyyə və qarışıq
- xüsusi və dövlət
- kiçik, orta, iri

521 Buraxılan məhsulun mürəkkəbliyinə görə müəssisə marketing planına əsasən hansı növlərə bölünür?

- xüsusi, dövlət
- iri, kiçik
- aşağı, orta, yüksək
- düzgün variant yoxdur
- sənaye, istehlak

522 Marketing planında maliyyə biznesi nədir?

- düzgün variant yoxdur
- valyuta bazarının və qiymətli kağızlar bazarının təhlili əmtəə-pul alqı-satqı obyektı
- məhsul istehsalı, iş və xidmətlərin yerinə yetirilməsi, müəyyən mənəvi dəyərlərin yaradılması
- müəssisənin maliyyə hesabatının xarici təhlili
- mütəxəssislər tərəfindən verilən ödənişli məsləhətlər

523 Menecerin marketing siyasətinə hansı daxildir?

- satışın təmin edilməsi
- məhsulun keyfiyyətinin yüksəldilməsi
- bazar rəqabətində qiymət səviyyəsinin müəyyənləşdirilməsi
- bütün variantlar düzdür
- çeşidin yaxşılaşdırılması

524 Marketingin xarici amillərinə hansılar aid deyil?

- informasiya vasitələrinin təsiri, iqtisadiyyatın vəziyyəti
- hökumətin və yerli hakimiyyətin hərəkəti
- istehlakçının davranışı
- daxili idarəetmə
- əmtəənin hazırlanma texnologiyasında nailiyyət və dəyişikliklər

525 Stimullaşdırıcı marketing nə zaman tətbiq olunur ?

- potensial alıcıların pozitiv tələbi olduqda
- potensial alıcıların təklif olunan əmtəəyə laqeyd münasibət bəslədikdə
- potensial alıcıların neqativ tələbi olduqda

- düzgün cavab yoxdur
- potensial tələbin olması və bunu reallığa çevirmək vacib olan zaman

526 Marketing strategiyası proqramının əsas elementləri

- qiymət qoyulması
- satışdan sonrakı xidmətin təşkili
- bütün variantlar düzdür
- əmtəələrin yayılma sxemi
- satışın stimullaşdırılması metodu

527 Marketing strategiyasında əmtəələrin yayılma sxemi hansı vasitələrdən ibarətdir ?

- satışın genişləndirilməsi
- servis xidmətinin təşkili
- bütün variantlar doğrudur
- düzgün cavab yoxdur
- xüsusi firma mağazın vasitəsi , ticarət vasitəçiləri vasitəsi

528 Marketing strategiyasında qiymət qoyulması elementinə nə daxildir?

- reklamın verilməsinə vacib olan xərclərin miqdarı
- reklamın təşkili metodları
- əmtəəyə qiymətin müəyyən edilməsi metodikası
- düzgün variant yoxdur
- servis xidmətinin təşkili

529 Marketing strategiyasında reklam elementi nədən ibarətdir ?

- qoyulmuş vəsaitlərə gözlənilən rentabellik səviyyəsi
- servis xidmətinin təşkili metodu
- reklamın təşkili metodları , reklamın verilməsinə vacib olan xərclərin miqdarı
- düzgün variant yoxdur
- əmtəəyə qiymətin qoyulması metodikası

530 Marketing strategiyasında satışın stimullaşdırılma metodu nəyin hesabına formalaşır

- satışın məhdudlaşdırılması hesabına
- alıcıların cəlb edilməməsi hesabına
- satışın genişləndirilməsi hesabına
- düzgün variant yoxdur
- büdcənin genişləndirilməsi hesabına

531 Remarketing nə zaman tətbiq edilir?

- potensial alıcıların pozitiv tələbi olduqda
- potensial alıcıların neqativ tələbi olduqda
- tələbi bərpa etmək vacib olan zaman
- düzgün variant yoxdur
- tələbdə yüksəliş olduğu zaman

532 Uzunmüddətli marketing planlarını kim hazırlayır?

- bazarın durumu gələcək 5 il müddətinə araşdırılır və bu müddət ərzində bazarı öyrənən bir şirkət
- bazarın durumu gələcək 20 il müddətinə araşdırılır və bu müddət ərzində bazarın mümkün tələblərini ödəmək üçün öz gələcək fəaliyyətini planlaşdıran şirkət

- düzgün variant yoxdur
- audit şirkəti

533 Qısamüddətli marketing planları neçə il müddətinə hazırlanır?

- 4 il
- 2 il
- 1 il
- düzgün variant yoxdur
- 3 il

534 Qısamüddətli marketing planlarının perspektivli planlardan fərqi:

- heç bir fərqi yoxdur
- perspektivli planlar daha ətraflı olur
- qısamüddətli marketing planları ətraflı olur
- düzgün variant yoxdur
- qısamüddətli marketing planları dar çərçivədə olur

535 Marketing planına əsasən konsern nədir?

- düzgün variant yoxdur
- iki və daha çox müstəqil şirkətin müəyyən kommersiya məqsədlərinə nail olmaq, şirkətlərin birləşmiş və bir-birini qarşılıqlı tamamlayan strateji resursların sinerjiyasını almaq üçün kooperasiya haqqında müqavilədir
- müstəqil müəssisələrin kapitalda, maliyyə əlaqələrində, şəxsi birliklərdə, sıx istehsal əməkdaşlığında iştirak sistemi vasitəsilə bağlı birləşmə formasıdır
- bir neçə şirkətin ümumi məqsədlərini və ya üstünlüklərini mühafizə etmək üçün fəaliyyətlərini birləşdirdiyi səhmdar cəmiyyətidir
- müstəqil şirkətlərin koordinasiya olunmuş sahibkar fəaliyyətinin müxtəlif məqsədi ola bilən müvəqqəti ittifaqıdır

536 Marketing planının vəzifələri:

- müəssisə fəaliyyətinin məqsədləri və istiqamətlərini müəyyən etmək
- əməkdaşlarının səyini koordinasiya etmək
- müəssisə fəaliyyətinin məqsədləri müəyyən etmək
- bütün variantlar düzdür
- müəssisə fəaliyyətinin istiqamətlərini müəyyən etmək

537 Marketing planının tərkib hissələri:

- planlaşdırılan büdcə, mənfəət, gəlir, nəzarət
- marketingin məqsədləri, strategiyası
- bazarda vəziyyətin təhlili
- bütün variantlar düzdür
- işçi proqramı

538 Marketing planının xülasə bölməsində nə əks olunur?

- ətraf mühit
- işçi proqramı
- əsas vəzifələr, qərarlar və təkliflər
- düzgün variant yoxdur
- bazarın təhlili

539 Marketing planının bazarda vəziyyətin təhlili bölməsində nə əks olunur?

- ətraf mühit amillərinin ətraflı təhlili
- əmtəə təhlili
- bazarın təhlili
- bütün variantlar düzdür
- rəqiblərin təhlili

540 Marketingin məqsədi nədir?

- plandan kənar proseslər
- elmi şəkildə aparılmış tədqiqatdan sonra planla müəyyən olunmuş dövrdə əldə edilə bilənlər
- bütün cavablar düzdür
- düzgün variant yoxdur
- planla müəyyən edilmiş dövrdə menecment fəaliyyəti nəticəsində əldə edilə bilənlər

541 Marketing strategiyası dedikdə nə başa düşülür?

- məhsulun bölüşdürülməsi kanalları
- bazarın, ətraf mühitin və rəqiblərin təhlili
- firmada işləyib hazırlanmış uzunmüddət üçün məqsədlər sistemi və bu məqsədlərə nail olmaq üçün kompleks tədbirlər
- düzgün variant yoxdur
- məhsulun vaxtında lazımı yerə çatdırılması

542 Marketing planının hazırlanması zamanı ilk növbədə nə müəyyən edilir?

- büdcə
- işçi qrup
- marketingin məqsədləri
- düzgün variant yoxdur
- ətraf mühit

543 Marketing strategiyası marketingin hansı komponentlərini əhatə edir?

- istehsalçıya məhsulun çatdırılması
- qiymət
- məhsul
- bütün variantlar doğrudur
- məhsulun bazarda irəliləməsi

544 Marketing planına əsasən məhsul strategiyasına nə daxildir?

- əmtəənin yayılma sxemi
- reklamın təşkili metodları
- məhsulun bazardakı mövqeyinə görə qiymətin müəyyənləşdirilməsi, rəqiblərin qiymət siyasətini nəzərə almaqla qiymət siyasətinin aparılması
- bütün variantlar doğrudur
- satışdan sonrakı xidmətin təşkili

545 Zəminlik müqaviləsinin bağlanması yolu ilə risklərin ötürülməsi necə baş verir ?

- müqaviləyə əsasən zəmin duran şəxs üçüncü şəxsin kreditoru qarşısında öz öhdəliklərini tam və ya qismən yerinə yetirməsinə görə cavabdehlik daşıyır
- müqaviləyə əsasən zəmin duran şəxs üçüncü şəxsin kreditoru qarşısında cavabdehlik daşımır
- müqaviləyə əsasən zəmin duran şəxs üçüncü şəxsin kreditoru qarşısında heç bir öhdəlik daşımır
- riskin 1 subyekti tərəfindən idarə edilməsi
- düzgün variant yoxdur

546 Faktoring müqaviləsinin bağlanması yolu ilə risklərin ötürülməsi necə həyata keçirilir ?

- düzgün variant yoxdur
- riskin çox hissəsi kiçik firmaya ötürülür
- riskin çox hissəsi kommersiya bankına və ya ixtisaslaşmış faktoring şirkətinə ötürülür
- riskin çox hissəsi inhisarçıya ötürülür
- riskin çox hissəsi dövlətə ötürülür

547 Riskin idarə edilməsi nədir ?

- zəruri biliklər tələb edən fəaliyyət sahəsi
- firmanın təsərrüfat fəaliyyətinin təhlili
- sığorta işi zəruri biliklər tələb edən fəaliyyət sahəsidir
- bütün variantlar doğrudur
- iqtisadi məsələlərin optimallaşdırılmasının riyazi metodları

548 Kommersiya riski nə zaman ortaya çıxır ?

- düzgün variant yoxdur
- məhsul istehsalı zamanı
- sahibkar tərəfindən istifadə olunan və ya satın alınan əmtəə və xidmətlərin reallaşdırılması zamanı
- pul vəsaitlərinin investisiyalaşdırılması zamanı
- investor qarşısında öz maliyyə öhdəliklərini yerinə yetirməməsi zamanı

549 Təhlükə mənbəyindən asılı olaraq sığorta risklərini neçə qrupa ayırmaq olar ?

- 4
- 1
- 2
- 5
- 3

550 İdarəetmə stilinin seçilməsi zamanı konprolinq xidmətinin yaradılmasının pozitiv aspektlərinə hansıları aid etmək olar?

- müəssisənin maliyyə - iqtisadi vəziyyəti haqqındakı informasiya bir yerdə mərkəzləşir və onu kifayət qədər operativ əldə etmək mümkündür
- müəssisənin maliyyə-iqtisadi vəziyyəti haqqındakı informasiya almağı çətindir və ləngdir
- müəssisənin maliyyə-iqtisadi vəziyyəti haqqındakı informasiya müxtəlif yerdə yerləşir
- təşkilatdaxili funksional dəyişiklik müxtəlif konfrantasiyaya səbəb olur
- düzgün variant yoxdur

551 İdarəetmə stilinin seçilməsi zamanı kontrolinq xidmətinin neqativ aspektlərinə hansını aid etmək olar?

- düzgün variant yoxdur
- kontrolinq xidmətinin digər departamentlərdən daha ön siraya keçməsi və təşkilatdaxili funksional dəyişikliyi , müəssisə daxilində müxtəlif konfrantasiyaya səbəb ola bilər
- müəssisənin maliyyə-iqtisadi vəziyyəti haqqında informasiyanın 1 yerdə mərkəzləşdirilməsi
- uçot, nəzarət və hesabat qaydalarının asanlaşması
- vahid standartlar və planlaşdırmaların tətbiqi

552 İdarəetmə stilinin seçilməsi zamanı AİS-lərin əsas məqsədi nədir?

- bütün cavablar düzdür
- informasiyanı elə yığmaq ki, onun istifadəsi ləng olsun

- informasiyanı elə yığmaq, birləşdirmək ki, ona müdaxilə çətin olsun
- informasiyanı elə yığmaq, tematik birləşdirmək və emal etməkdir ki, istifadəçi interpretasiyası üçün informasiyaya sürətli və rahat giriş təmin edilsin
- düzgün variant yoxdur

553 İdarəetmə stilinin seçilməsi zamanı informasiyanın daxili mənbələrinə hansı aiddir?

- firmaxarici əməliyyatların yerinə yetirilməsi üçün məlumatlar
- diskə yazılmış məlumatlar
- elektron və kağız daşıyıcıları formasında olan materiallar
- düzgün variant yoxdur
- əməliyyat işləri üçün nəzərdə tutulmuş tranzasion sistemlər, həmçinin müştərilərlə filial və nümayəndələrin müştərək əməliyyatları

554 İdarəetmə stilinin seçilməsi zamanı informasiyanın xarici mənbələrinə nə aiddir?

- düzgün variant yoxdur
- əməliyyat işləri üçün nəzərdə tutulmuş tranzasion sistemlər
- elektron və kağız daşıyıcıları formasında müəssisənin müştəriləri və partnyorları tərəfindən təqdim olunmuş materiallar və məlumatlar
- bütün cavablar düzür
- qanunvericilik

555 İdarəetmə stilinin seçilməsi zamanı verilənlərin formalaşmasında hansı mənbələr ilə ola bilər?

- konkretliliyin yoxlanması
- verilənlərin daxili ziddiyyətliliyi
- sistemin bütünlüklə fəaliyyəti
- verilənlərin daxil edilməsinin təhlükəsizliyi
- bütün variantlar doğrudur

556 İdarəetmə stilinin seçilməsi zamanı verilənlərin aqreqatlaşdırılması dedikdə nə başa düşülür?

- düzgün variant yoxdur
- verilənlərin daxili ziddiyyətliliyi
- verilənlərin təhlili, itkilərin qiymətləndirilməsi
- altsistemlərin avtonom rejimində işlənməsi mümkünlüyü
- müxtəlif detallaşdırma səviyyəsində verilənlərin qarşılıqlı əlaqə sisteminin qurulması mexanizmlərindən istifadə edilməsi

557 İdarəetmə stilinin seçilməsi zamanı menecer nəyi müəyyən edir?

- makroiqtisadi göstəriciləri
- düzgün variant yoxdur
- fond birjalarında ümumi vəziyyəti
- müxtəlif fəaliyyət növləri ilə məşğul olan işçilərin hansı məqsədlərə nail olmalarını müəyyən edir.
- iqtisadi stabilliyi

558 İdarəetmə stilinin seçilməsi zamanı menecerlər nəyə xüsusi diqqət yetirməlidirlər?

- biliklərə
- şəxsi keyfiyyətlərə
- bacarıqlara
- bütün variantlar doğrudur
- işgüzar keyfiyyətlərə

559 İdarəetmə stilinin seçilməsi zamanı menecerin əsas vəzifə funksiyasına nə aiddir?

- mühasibat uçotunun aparılması
- bazarda vəziyyətin öyrənilməsi
- idarəetmə qərarlarının işlənilib hazırlanması və qəbul edilməsi
- düzgün variant yoxdur
- reklam

560 İdarəetmə stilinin seçilməsi zamanı planlaşdırma prosesi özünə nəyi aid edir?

- nə etmək etmək haqqında qərar qəbulunu
- bütün variantlar doğrudur
- kimin edəcəyini müəyyən etmək haqqında qərar qəbulunu
- nə vaxt etmək haqqında qərar qəbulunu
- necə etmək haqqında qərar qəbulunu

561 İdarəetmə stilinin seçilməsi zamanı rəhbərin xarici verilənləri dedikdə nə başa düşülür?

- nəzakətlik
- özünü ələ alma
- ağırlıq
- bütün variantlar doğrudur
- doğruluq

562 İdarəetmə stilinin seçilməsi zamanı yuxarı səviyyənin rəhbərləri özünə nəyi daxil edib?

- prezident
- maliyyə müdiri
- vitse-prezident
- bütün variantlar doğrudur
- icraçı direktoru

563 İdarəetmə stilinin seçilməsi zamanı yuxarı səviyyənin rəhbərləri nəyi müəyyən edir?

- marketinqi
- mühasibat uçotunu
- ümumi strategiyani, təşkilatin siyasətini və ümumi fəaliyyətini
- bütün variantlar doğrudur
- işin koordinasiya edilməsini

564 İdarəetmə stilinin seçilməsi zamanı orta səviyyənin rəhbərlərinə hansılar aiddir?

- maliyyə müdiri
- vitse-prezident
- prezident
- baş direktorlar, şöbə rəisləri və aparıcı mütəxəssislər
- icraçı direktor

565 İdarəetmə stilinin seçilməsi zamanı orta səviyyənin rəhbərlərinin əsas öhdəlikləri nədir?

- yuxarı səviyyənin rəhbərliyi tərəfindən işlənilib hazırlanmış plan və siyasətin reallaşdırılması və aşağı səviyyənin rəhbərlərinin işinin koordinasiya edilməsi
- aşağı səviyyənin rəhbərlərinin planlarını reallaşdırmaq
- yuxarı səviyyənin rəhbərlərinin işinin koordinasiya edilməsi
- maliyyə vəsaitlərini idarə etmək
- düzgün variant yoxdur

566 İdarəetmə stilinin seçilməsi zamanı aşağı səviyyənin rəhbərlərinə hansı aiddir?

- prezident
- prorab, dəftərxana müdiri və ya istehsal xəttinin nəzarətçisi
- şöbə rəisləri
- vitse-prezidentlər
- baş direktorlar

567 Biznes-plana əsasən müəssisənin öz vəsaitləri hansılardır?

- amortizasiya ayırmaları
- bölüşdürülməmiş gəlir
- daxili aktivlərin səfərbərliyi
- çıxdaş olmuş əmlakın reallaşdırılmasında əldə olunan vəsait
- bütün variantlar doğrudur

568 Biznes-plana əsasən lizinq ödəmələrinin tərkibinə hansı elementlər daxildir?

- amortizasiya
- lizinq verənin riskini nəzərə almaqla hesablanmış lizinq faizi
- sövdələşməni həyata keçirmək üçün lizinq verən tərəfindən cəlb olunmuş resurslara görə ödəmə
- bütün variantlar doğrudur
- lizinq verənin gəlirini nəzərə almaqla hesablanmış lizinq faizi

569 Biznes-plana əsasən lizinq çərçivəsində investisiyanın maliyyələşdirilməsi mənbələri?

- bank krediti
- lizinq alanın xüsusi vəsaiti
- lizinq verənin öz vəsaiti
- bütün variantlar doğrudur
- bütün növ bank kreditləri

570 Biznes-plana əsasən operativ lizinq nədir?

- müddəti amortizasiya dövründən qısa olan razılaşmadır
- müddəti amortizasiya dövrü ilə üst-üstə düşən razılaşmadır
- müddəti amortizasiya dövründən uzun olan razılaşmadır
- öz fəaliyyəti dövründə avadanlığın amortizasiyasının tam dəyərini ödənməsini nəzərdə tutan razılaşmadır
- düzgün variant yoxdur

571 Biznes-plana əsasən maliyyə lizinqi nədir?

- öz fəaliyyəti dövründə avadanlığın amortizasiyasının tam dəyərini və ya onun çox hissəsini, həmçinin icarə verənin gəlirini örtən məbləğin ödənməsini nəzərdə tutan razılaşmadır
- müddəti amortizasiya dövrü ilə üst-üstə düşən razılaşmadır
- müddəti amortizasiya dövründən qısa olan razılaşmadır
- operativ lizinqlə eyni olan razılaşmadır
- düzgün variant yoxdur

572 Biznes-plana əsasən əsas fondların maliyyələşdirilməsinin ən əlverişli metodu?

- lizinq icarəsi
- kredit
- klirinq
- düzgün variant yoxdur
- büdcədən maliyyələşdirmə

573 Biznes-plana əsasən qarışıq maliyyələşdirmə metodu nəyi nəzərdə tutur?

- yalnız 1 maliyyələşdirmə metodunun istifadə olunmasını
- bütün variantlar doğrudur
- müəssisənin səhmlərinin satın alınması
- bir neçə maliyyələşdirmə metodlarından eyni vaxtda istifadə olunmasını
- düzgün variant yoxdur

574 Biznes-plana əsasən hansı sənədlər borc götürənin ödəməqabiliyyətini xarakterizə edir?

- biznes-plan
- gəlirlər və zərərlər haqqında hesabat
- hesabat tarixinə mühasibat balansı
- bütün variantlar doğrudur
- texniki-iqtisadi əsaslandırma

575 Biznes-plana əsasən maliyyə-iqtisadi riqlərə hansı aid deyil?

- xammalın keyfiyyətinin qeyri-stabilliyi
- vergilərin artımı
- qeyri-sabit tələbat
- alternativ məhsulun yaranması
- dövriyyə vəsaitlərinin çatışmamazlığı

576 Biznes-plana əsasən xalis gəlirin miqdarı hansı amillərindən asılıdır ?

- məhsul vahidinin reallaşdırılma qiyməti
- gəlirlərin vergi tarifləri
- məhsul vahidinin maya dəyəri
- bütün variantlar doğrudur
- reallaşdırılan məhsulun həcmi

577 Biznes-plana əsasən kredit dedikdə nə başa düşülür?

- qaytarılmaq və faiz ödəmək şərti ilə pul və ya mal formasında borclar başa düşülür
- güzəştli dövlət investisiyaları
- büdcədən ayrılmış qaytarılmayan məbləğ
- düzgün variant yoxdur
- kapitalın uzunmüddətli qoyuluşudur

578 Biznes-plana əsasən kredit maliyyələşdirilməsi formaları?

- istiqraz borcları
- kredit və istiqraz borcları
- əhalidən borc vəsaitlərinin cəlb olunması
- bütün variantlar doğrudur
- kredit

579 Biznes-plana əsasən investisiyaların maliyyələşdirilməsi metodları hansılardır ?

- səhmlərin emissiyası
- kredit maliyyələşdirilməsi
- özünü maliyyələşdirmə
- bütün variantlar doğrudur
- lizinq

580 Biznes-plana əsasən investisiyaların maliyyələşdirilməsi metodları hansılardır?

- investisiya prosesini maliyyələşdirmək üçün investisiya resurslarının cəlbədlmə mexanizmidir
- düzgün variant yoxdur
- investisiya prosesini maliyyələşdirmək üçün insan resurslarının cəlbədlmə mexanizmi kimi
- vergiödəmə mexanizmidir
- investisiya prosesini maliyyələşdirmək üçün təbii resurslarının cəlbədlmə mexanizmidir

581 Biznes-plana əsasən mərkəzləşdirilmiş resurslar dedikdə nə başa düşülür?

- büdcədən ayrılmış qaytarılmayan məbləğ və güzəştli dövlət investisiya kreditləri
- lizinq
- bank kreditləri
- düzgün variant yoxdur
- geri qaytarılması məcburi olan məbləğ

582 Biznes-plana əsasən borc vəsaitləri hansılardır?

- maliyyə investisiya strukturlarının borcları
- kredit verənlərə olan borclar
- bankların krediti
- bütün variantlar doğrudur
- müəssisənin qiymətli kağızlarının emissiyasının yerləşdirilməsindən əldə olunan vəsait

583 İstehsal planına əsasən hansı halda borclu müəssisə iflas prosesinə məruz qalır?

- ödəməqabiliyyəti olmadığı halda
- istehsal prosesinin itirilməsi halında
- idarəetmə pis olduğu halda
- gəlir yüksək olduğu halda
- xarici ölkələrdən qrant aldığı halda

584 İstehsal planına əsasən biznesin restrukturizasiyasını şərtləndirən amillərdən biri

- müəssisənin istehsal etdiyi məhsullara bazarda tələbin azalması, rəqabət mübarizəsinin güclənməsi
- müəssisənin istehsal etdiyi məhsullarda tələbin çoxalması
- istehsal edilən məhsulun yüksək keyfiyyəti
- düzgün variant yoxdur
- rəqabət mübarizəsinin azalması

585 Bazar münasibətlərinə keçiddə həyata keçirilən islahatların mühüm istiqamətlərindən biri

- dövlət mülkiyyətinin özəlləşdirilməsi
- bələdiyyə mülkiyyətinin özəlləşdirilməsi
- düzgün variant yoxdur
- bütün cavablar doğrudur
- transmilli korporasiyaların özəlləşdirilməsi

586 Müəssisənin mülkiyyətinin restrukturizasiyasının əsas formalarından biri:

- bütün cavablar doğrudur
- inhisar fəaliyyətinin inkişaf etdirilməsi
- dövlət müəssisələrinin özəlləşdirilməsi
- düzgün variant yoxdur
- rəqabət qabiliyyətliliyinin azaldılması

587 İstehsal planında özəlləşdirilən sahə nə deməkdir?

- düzgün variant yoxdur
- özəl mülkin dövlət mülkiyyətinə keçməsi
- dövlət mülkiyyəti üzərində mülkiyyətçinin dəyişməsi, müəssisələrin və onların əmlaklarının hüquqi və fiziki şəxslərə satılması deməkdir
- transmilli şirkətlərin özəlləşdirilməsi
- müəssisələrin əmlakının hüquqi və fiziki şəxslərdən alınması və dövlətə satılması

588 İstehsal planına əsasən özəlləşdirmənin məqsədi:

- iqtisadiyyata investisiya cəlb etmək
- milli iqtisadiyyatı inkişaf etdirmək
- iqtisadiyyatda struktur dəyişiklikləri aparmaq, iqtisadiyyata investisiya cəlb etmək.
- bütün variantlar düzdür
- əhalinin maddi rifahı yüksəltmək

589 Azərbaycan dövlət əmlakının özəlləşdirilməsi proqramına əsasən nə həyata keçirilir?

- beynəlxalq şirkətlərinin özəlləşdirilməsi
- müştərək müəssisənin özəlləşdirilməsi
- müəssisələrin, kiçik, orta və iri müəssisələrin səhmdar cəmiyyətlərinə çevirərək özəlləşdirilməsi.
- transmilli şirkətlərinin özəlləşdirilməsi
- xarici şirkətlərinin özəlləşdirilməsi

590 İstehsal planına əsasən sənayedə orta və iri müəssisələrin özəlləşdirilməsi prosesi necə həyata keçirilir?

- bütün cavablar doğrudur
- veksellərin buraxılması ilə
- səhmlər buraxılır, hərrac və investisiya müsabiqəsi yolu ilə satılır
- düzgün variant yoxdur
- əsas fondun satışa çıxarılması prosesi ilə

591 İstehsal planına əsasən səhmdar cəmiyyətləri nəyin nəticəsini özündə göstərir?

- bütün cavablar doğrudur
- şirkətlərin müflisləşməsi nəticəsində
- dövlət müəssisələrinin səhmdar cəmiyyətlərinə çevrilməsi nəticəsində
- düzgün variant yoxdur
- inhisarçılığın genişləndirilməsi nəticəsində

592 İstehsal planına əsasən iri şirkətlərin restrukturizasiyası necə həyata keçirilir?

- düzgün variant yoxdur
- onların retrospektiv inkişaf istiqamətləri müəyyən edilir
- onların perspektiv inkişaf istiqamətləri müəyyən edilir, zərərli və mənəvi cəhətdən köhnəlmiş istehsallar ləğv edilir, ayrı-ayrı bölmələr birləşdirilir
- bütün cavablar doğrudur
- zərərli və mənəvi köhnəlmiş istehsallar dəyişilməz qalır

593 Azərbaycan investisiya şirkətinin əsasən hansı sektorun özəl sahədə investisiya fəaliyyətinin stimullaşdırılmasına yönəldilmişdir?

- bütün cavablar doğrudur
- qeyri-neft sektoru

- neft sektoru
- düzgün variant yoxdur
- maliyyə sektoru

594 İstehsal planına əsasən rəqabət qabiliyyətin artırılması nəyi nəzərdə tutur?

- bazar subyektləri arasında sahibkarlıq fəaliyyətinin ən əlvərişli mübarizənin formasıdır.
- bazar subyektinin sahibkarlıq fəaliyyətinin ləngiməsi və məhdudlaşdırılması
- bazar subyektinin inhisarçılığı
- düzgün variant yoxdur
- bütün cavablar doğrudur

595 İstehsal planına əsasən antiinhisar tənzimlənməsinin əsas məqsədlərindən biri hansılardır?

- inhisarçılığın inkişafına təkən vermək
- rəqabətin məhdudlaşdırılması
- düzgün variant yoxdur
- transmilli şirkətlərin inkişafı
- ayrı- ayrı inhisarçı biznes subyektlərinin bazardakı hökmran mövqelərindən sui- istifadə hallarının qarşısının alınmasıdır.

596 İstehsal planına əsasən istehsal prosesi nədir?

- investisiya vəsaitlərinin idarə edilməsini nəzərdə tutan proseslər məcmusudur
- maliyyə vəsaitlərinin idarə edilməsini nəzərdə tutan proseslər məcmusudur
- menecment insanları necə idarə etməsini nəzərdə tutan proseslər məcmusudur
- xammal, materiallar, yarımfabrikatlar, komplektləşdirici məmulatlardan istifadə edilməsini nəzərdə tutmaqla ayrı- ayrı proseslərin məcmusudur.
- düzgün variant yoxdur

597 İstehsal planına əsasən iİstehsalın məzmunu üç şərti nəzərdə tutur:

- əmək, əmək cisimləri, əmək alətləri
- kompüter, insan, iş yeri
- texnika, texnologiya, avtomatlaşdırılma
- unikasiya, texnologiya, əmək
- düzgün variant yoxdur

598 İstehsal planına əsasən istehsal prosesləri hansı əlamətlərinə görə təsnifləşdirilir?

- məhsulun realizasiya və likvidasiyasına görə
- məhsulun hazırlanmasındakı roluna görə və mürəkkəblik dərəcəsinə görə
- məhsulun ləğv edilməsi roluna görə
- məhsulun bazardakı roluna və mürəkkəbliyinə görə
- düzgün variant yoxdur

599 İstehsal planına əsasən məhsulun hazırlanmasındakı roluna görə istehsal prosesləri hansı üç qrupa bölünür?

- əsas, köməkçi və xidmətedici istehsal proseslərinə
- sintetik, analitik və birbaşa istehsal prosesləri
- əsas, analitik və köməkçi istehsal prosesləri
- düzgün variant yoxdur
- sistematik, analitik və xidmətedici istehsal prosesləri

600 Mürəkkəblik dərəcəsinə görə istehsal prosesi hansı üç qrupa bölünür?

- əsas, köməkçi və xidmətedici istehsal prosesləri
- sintetik, analitik və birbaşa istehsal prosesləri
- əsas, köməkçi və birbaşa istehsal prosesləri
- sintetik, analitik və xidmətedici istehsal prosesləri
- düzgün variant yoxdur

601 İstehsal planına əsasən istehsalın ixtisaslaşması nə deməkdir?

- yerli tələbata uyğun olaraq qeyri-konstruktiv və texnoloji cəhətdən oxşar olan məhsulun buraxılışı
- xarici tələbata uyğun olaraq konstruktiv cəhətdən oxşar məhsulun buraxılışı
- düzgün variant yoxdur
- yerli tələbata uyğun olaraq konstruktiv və texnoloji cəhətdən oxşar olmayan məhsul buraxılışı
- yerli tələbata uyğun olaraq konstruktiv və texnoloji cəhətdən oxşar məhsul buraxılışının mərkəzləşdirilməsidir.

602 İstehsal planı baxımından konstruktiv və texnoloji cəhətdən oxşarlıq hansı yolu ilə yaradılır?

- düzgün variant yoxdur
- modifikasiya yolu ilə
- kooperasiya yolu ilə
- sistematizasiya yolu ilə
- unikasiya yolu ilə

603 İstehsal planına əsasən rotor sistemi necə fəaliyyət göstərir?

- məhdud vaxt çərçivəsində
- fasiləsiz
- düzgün variant yoxdur
- fasiləli

604 İstehsal planına əsasən istehsalın hansı üç tipi vardır?

- düzgün variant yoxdur
- sintetik, analitik və birbaşa
- fərdi, seriyalı, kütləvi
- sintetik, əsas və kütləvi
- əsas, köməkçi və xidmətedici

605 İstehsal planına əsasən fərdi istehsal dedikdə nə başa düşülür?

- düzgün variant yoxdur
- eynicins məhsulların geniş nomenklaturada eyni zamanda hazırlanması
- məhdud istehlakı olan müxtəlif cür və daimi çeşiddə məmulatı ədədi buraxılışı
- seriyalarla hazırlanan məhsulun dövriliyi
- kütləvi buraxılış

606 İstehsal planına əsasən seriyalı istehsal dedikdə nə başa düşülür?

- düzgün variant yoxdur
- texnoloji ixtisaslaşma üzrə iş yerlərinin təşkili
- məhdud istehlakı olan müxtəlif cür və daimi çeşiddə məmulatın ədədi buraxılışı
- eynicins məhsulların geniş nomenklaturada eyni zamanda hazırlanması
- böyük miqdarda eynicins məhsulların məhdud nomenklaturada hazırlanmasının fasiləsizliyi

607 İstehsal planına əsasən sənayedə məhsul növlərinin hansı xarakterik əlamətləri var?

- bütün cavablar doğrudur

- emala az vaxt tələb edirlər
- az miqdarda avadanlıqları yükləyirlər
- bütün variantlar düzdür
- məhsul vahidinə daha çox mənfəət gətirirlər

608 İstehsal planına əsasən istehsal prosesinin çevikliyi dedikdə nə başa düşülür?

- düzgün variant yoxdur
- köhnə məhsul növlərinin istehsalı
- yeni məhsul növlərinin istehsalı, yaxud mövcud məhsulların modernləşdirilməsi üçün texnoloji proseslərin yenidən qurulması
- bütün cavablar doğrudur
- mövcud məhsulların modernləşdirilməsi üçün texnoloji proseslərin dəyişməz qalması

609 İstehsal planına əsasən məhsul istehsalının effektivliyi hansı göstəricilər vasitəsilə ifadə olunur?

- fondverimi
- enerji tutumu
- rentabellik və mənfəət
- düzgün variant yoxdur
- məhsulun əmək tutumu

610 İstehsal planına əsasən daimi xərclərə hansı xərclər aid edilir?

- material xərcləri
- əsas fondların amortizasiyası ilə dəyişən xərclər
- əsas fondların amortizasiyası, xidmət və reklam xərcləri məhsulunun həcmindən asılı olmayaraq dəyişməz qalır
- düzgün variant yoxdur
- məhsulun həcmindən asılı olan xərclər

611 İstehsal planına əsasən dəyişən xərclər hansı xərclər hesab edilir?

- düzgün variant yoxdur
- material xərclərindən asılı olmayan xərclər
- material xərcləri, işçilərin əmək haqqı və digər məhsulun həcmindən asılı olaraq dəyişən xərclər
- məhsulun həcmindən asılı olmayan xərclər
- işçilərin əmək haqqısından asılı olmayan xərclər

612 İstehsal planında istehsal gücləri nəyi əks etdirir?

- müəssisənin büdcə planı qurmaq üzrə potensial imkanlarını
- müəssisənin kapital qoyuluşu üzrə potensial imkanlarını
- müəssisənin məhsul buraxılışı üzrə potensial imkanlarını
- düzgün variant yoxdur
- müəssisənin xidmət göstərməsi üzrə potensial imkanlarını

613 İstehsal planına əsasən müəssisənin istehsal gücü nə ilə müəyyənləşdirilir?

- düzgün variant yoxdur
- avadanlıqların gücləri ilə
- aparıcı sexlərin, sahələrin və aqreqlərin gücləri ilə
- anbarların gücləri ilə
- texnologiyaların gücləri ilə

614 İstehsal planına əsasən giriş gücləri necə müəyyən edilir?

- ilin sonuna mövcud avadanlıqlar üzrə
- ilin sonuna maliyyə vəsaitlərinə əsasən
- ilin əvvəlinə mövcud avadanlıqlar üzrə
- düzgün variant yoxdur
- ilin ortasına maliyyə vəsaitlərinə əsasən

615 İstehsal planına əsasən çıxış gücləri necə müəyyənləşdirilir?

- düzgün variant yoxdur
- plan dövrünün əvvəlinə olan avadanlıqlarla
- sıradan çıxan və yeni daxil olan gücləri nəzərə almaqla plan dövrünün sonuna müəyyən edilir
- ilin sonuna maliyyə vəsaitlərinə əsasən
- yeni daxil olan gücləri nəzərə almaqla ilin ortasına müəyyən edilir

616 Hər bir müəssisə hüquqi şəxs olaraq istehsalın təşkilinin problemlərinin həlli zamanı hansı suala cavab verməlidir?

- düzgün variant yoxdur
- harada satmaq?
- hansı avadanlıqla istehsal etmək?
- özünümaliyyələşdirmə necə həyata keçməlidir
- nə qədər kapital qoyuluşu etmək?

617 OPT-nin əsas məqsədi hansıdır?

- bütün variantlar doğrudur
- keyfiyyət kriteriyası üzrə istehsal proqramının yerinə yetirilməsi
- kəmiyyət kriteriyası üzrə istehsal proqramının yerinə yetirilməsi
- xərc kriteriyası üzrə istehsal proqramının yerinə yetirilməsi
- xərc kriteriyası üzrə istehsal proqramının yerinə yetirilməsi

618 İstehsalın təşkilatı –texnoloji hazırlığı (İTTH) özünə nələri daxil edir?

- əsas fondların hazırlığını
- maliyyə vəsaitlərinin hazırlığını
- istehsal təşkilatı hazırlığı və istehsalın texnoloji hazırlığını
- düzgün variant yoxdur
- avadanlıqların hazırlığını

619 İTTH-nin məqsədi nədən ibarətdir?

- yeni məhsulun istehsalı üçün texnoloji və təşkilatı sənədlərin hazırlanması
- düzgün variant yoxdur
- köhnə və mövcud məhsulun istehsalı üçün texnoloji sənədlərin hazırlanması
- yalnız məhsulun istehsalı üçün təşkilatı sənədlərin hazırlanması
- bütün cavablar doğrudur

620 İTHVS mərhələləri:

- sahədə mövcud olan İTH sistemlərinin təhlili
- İTH texniki layihəsinin işlənilib hazırlanması
- müəssisədə mövcud olan İTH sistemlərinin təhlili
- bütün variantlar düzdür
- işçi İTH layihəsinin işlənilib hazırlanması

621 Biznesin idarə edilməsinə sistemli-məqsədli yanaşmaya əsasən idarəetmənin nəticələr üzrə əsas mərhələləri hansılardır?

- bütün variantlar düzdür
- şərait üzrə idarəetmə
- nəticələrin müəyyənləşdirilməsi
- heç bir cavab deyil
- biznes planın reallaşdırılması nəticələrinə nəzarət prosesidir

622 Biznesin idarə edilməsinə sistemli-məqsədli yanaşmaya əsasən bunlardan hansı firmaların yaranma mərhələsinə aid deyil?

- normativ-hüquqi sənədlərin ədliyyə orqanlarında rəsmi təsdiq edilməsi
- firmaları yaratmaq üçün işgüzar tərəfkeşlərlə sazişin bağlanması
- istehsalqabağı marketingin təşkili
- firmanın fəaliyyətinin hüquqi cəhətdən rəsmiləşdirilməsi
- işgüzar tərəflər arasında maliyyə sabitliyi ilə əlaqədar sazişin bağlanması

623 Biznesin idarə edilməsinə sistemli-məqsədli yanaşmaya əsasən biznes-planın tətbiqi zamanı bir-birini əvəz edən hansı təhlil qaydasından istifadə edilir?

- düzgün variant yoxdur
- “iki addım”
- “üç addım”
- “dörd addım”
- “bir addım”

624 Biznesin idarə edilməsinə sistemli-məqsədli yanaşmaya əsasən müxtəlif vaxta malik pul xərcləri və nəticələrinin müqayisəsi metodu üzrə hansı metodlar mövcuddur?

- statik və analitik
- induktiv və deduktiv
- statik və dinamik
- düzgün variant yoxdur
- analitik və dinamik

625 Biznesin idarə edilməsinə sistemli-məqsədli yanaşmaya əsasən əsas kapital dedikdə nə başa düşülür?

- qısamüddətli kapitaldır
- 1 istehsal tsiklində iştirak edən, öz dəyərini istehsal edilən məhsulun üzərində keçirən kapitaldır
- uzun illər istehsalda fəaliyyət göstərən və bir neçə istehsal tskilinə xidmət edən kapitaldır
- həm qısa, həm uzunmüddətli kapitaldır
- düzgün variant yoxdur

626 Biznesin idarə edilməsinə sistemli-məqsədli yanaşmaya əsasən metodiki prinsiplər dedikdə nə başa düşülür?

- xərc və nəticələrin qeyri-bərabər dəyərliliyi
- işin konseptual tərifinə aid edilən ümumi prinsiplər
- layihə ilə, onun spesifik xüsusiyyəti ilə, layihələrin iqtisadi və maliyyə cəlbəediciliyi ilə birbaşa bağlı olan prinsiplər
- düzgün variant yoxdur
- informasiya-hesablama nöqtəyi-nəzərindən layihənin səmərəliliyinin qiymətləndirilməsi prosesini yüngülləşdirən prinsiplər

627 Biznesin idarə edilməsinə sistemli-məqsədli yanaşmaya əsasən metodoloji prinsiplər dedikdə nə başa düşülür?

- düzgün variant yoxdur
- layihə ilə onun spesifik xüsusiyyəti ilə
- işin konseptual tərəfinə aid edilən daha ümumi prinsiplər, layihələrin səmərəliliyinin qiymətləndirilməsi "fəlsəfəsi" və baxılan layihənin spesifik xüsusiyyətindən daha az asılı olan prinsiplər
- xərc və nəticələrin qeyri-bərabər dəyərliliyi
- informasiya-hesablama nöqtəyi-nəzərindən layihənin səmərəliliyinin qiymətləndirilməsi prinsipləri

628 Maliyyə planlaşdırılması neçə mərhələdə aparılır:

- 5
- 3
- 2
- 6
- 4

629 Maliyyə planlaşdırılması birinci mərhələsinə aiddir:

- Bütün mümkün qərarlardan seçilmiş variant əsaslandırılır.
- Müəssisənin malik olduğu investisiya və maliyyələşdirmə imkanları təhlil edilir.
- Maliyyə planında müəyyən edilən məqsədlərlə müqayisədə müəssisənin nail olacağı nəticələr qiymətləndirilir.
- Cari və gələcək qərarlar arasında əlaqəni başa düşmək və gözlənilməz

630 Maliyyə planlaşdırılması ikinci mərhələsinə aiddir:

- Maliyyə planında müəyyən edilən məqsədlərlə müqayisədə müəssisənin nail olacağı nəticələr qiymətləndirilir.
- Cari və gələcək qərarlar arasında əlaqəni başa düşmək və gözlənilməz
- Müəssisənin malik olduğu investisiya və maliyyələşdirmə imkanları təhlil edilir.
- hamısı
- Bütün mümkün qərarlardan seçilmiş variant əsaslandırılır.

631 Maliyyə planlaşdırılması üçüncü mərhələsinə aiddir:

- Cari və gələcək qərarlar arasında əlaqəni başa düşmək və gözlənilməz
- hamısı
- Maliyyə planında müəyyən edilən məqsədlərlə müqayisədə müəssisənin nail olacağı nəticələr qiymətləndirilir.
- Bütün mümkün qərarlardan seçilmiş variant əsaslandırılır.
- Müəssisənin malik olduğu investisiya və maliyyələşdirmə imkanları təhlil edilir.

632 İntestisiyanın planlaşdırılması zamanı maliyyə büdcəsinə hansı daxil deyil?

- investisiya büdcəsi
- balansın proqnozu
- pul vəsaitlərinin hərəkət büdcəsi
- düzgün variant yoxdur
- əməliyyat büdcəsi

633 İntestisiya nədir?

- bütün variantlar doğrudur
- səhm axını
- əmək resurslarının axını
- düzgün variant yoxdur

- gəlirin və sosial effektin alınması məqsədilə hər hansı firma və şirkətlərə, sosial-iqtisadi proqrama, layihəyə uzunmüddətli kapital qoyuluşudur

634 İnvestisiyaların maliyyələşdirilməsinin metodlarına hansı aiddir?

- özünü maliyyələşdirmək
 lizinq
 səhmlərin emissiyası
 bütün variantlar doğrudur
 qarışıq maliyyələşdirmək

635 İnvestisiya fəaliyyətinin növləri ?

- birgə investisiya fəaliyyəti
 dövlət investisiya fəaliyyəti
 özəl investisiya fəaliyyəti
 bütün variantlar doğrudur
 xarici investisiya fəaliyyəti

636 Kapital qoyuluşu planında hansı göstəricilərdən istifadə edilir?

- kapital qoyuluşuna daxil olan müəssisə tikilməsi planı
 əsas fondların istismara buraxılışı
 bütün variantlar doğrudur
 istehsal güclərinin işə düşməsi
 kapital qoyuluşunun həcmi

637 Texnoloji əlamətlərinə görə investisiya qoyuluşu necə bölünür?

- avadanlıqların alınması və montaj işlərinə
 maşın və avadanlıqların alınması
 tikintiyə və montaj işlərinə
 bütün variantlar doğrudur
 sair kapital işlərinə və xərclərə

638 Portfel investisiyası nədir?

- əsas fondlar yaradılması və təkrar istehsalını təmin edən kapital əmələgətirən investisiya
 torpaq sahəsinin alınmasına xərclər
 faktiki səhmlərə, istiqrazlara və digər qiymətli kağızlara kapital qoyuluşu
 düzgün variant yoxdur
 tikintiyə və montaj işlərinə kapital qoyuluşu

639 Dünya praktikasında pul -un hansı növlərinə rast gəlmək olar?

- ticarət növü
 "konkret" növ
 birja növü
 bütün variantlar doğrudur
 patent növü

640 Kapital əmələgətirən investisiyası nədir?

- TMK-a qoyulan kapital
 qiymətli kağızlara qoyulan kapital

- əsas fondların təkrar istehsalı və iqtisadiyyatın müxtəlif sahələrində müəssisələri inkişaf etdirmək məqsədilə qoyulmuş pul vəsaitidir
- düzgün variant yoxdur
- maliyyə aktivlərinə qoyulan kapital

641 Real investisiya nədir?

- düzgün variant yoxdur
- qiymətli kağızlara və maliyyə aktivlərinə qoyulan kapital
- qısamüddətli kapital qoyuluşudur
- uzunmüddətli kapital qoyuluşudur
- fiziki və hüquqi şəxslərin başqa şəxslərin vasitəsilə kapital qoyuluşudur

642 İntestisiyanın planlaşdırılmasına əsasən bunlardan hansı əmtəə siyasətinə aiddir?

- istehsalçının qiymətə münasibəti
- sosial-psixoloji meyl
- məhsulun adı, növü, keyfiyyəti
- düzgün variant yoxdur
- məhsulun istehsalına çəkilən xərclər

643 İntestisiya hansı əlamətlərinə görə təsnifləşdirilir?

- mülkiyyət formasına görə
- investisiya layihələrinə iştirakının xarakterinə görə
- kapitalın yatırılma obyektinə
- bütün variantlar doğrudur
- investisiya qoyma dövrünə görə

644 Dolayı investisiyalar dedikdə nə başa düşülür?

- ölkənin rezidentləri tərəfindən onun ərazisində obyektlərə kapital qoyuluşudur
- investorun başqa şəxslərin vasitəsilə kapital qoymasındadır
- düzgün variant yoxdur
- dövlət müəssisələrinə kapital qoyuluşudur
- fiziki və hüquqi şəxslərin qeyri-dövlət sektoruna kapital qoyuluşudur

645 İntestisiya qoyma dövrünə görə necə bölünür ?

- fiziki və hüquqi şəxslərin qeyri-dövlət sektoruna kapital qoyuluşudur
- qısamüddətli investisiyalar, uzunmüddətli investisiyalar
- dolayı və birbaşa investisiyalar
- düzgün variant yoxdur
- xüsusi və dövlət investisiyaları

646 Qısamüddətli investisiyalar dedikdə nə başa düşülür?

- 2-3 ilə qədər dövrə kapital qoyuluşudur
- bir ildən çox dövrə kapital qoyuluşudur
- bir ilə qədər dövrə kapital qoyuluşudur
- düzgün variant yoxdur
- 5-7 ilə qədər dövrə kapital qoyuluşudur

647 Uzunmüddətli investisiyalar dedikdə nə başa düşülür?

- üç aya qədər dövrə kapital qoyuluşudur

- bir ilə qədər dövrə kapital qoyuluşudur
- bir aydan az dövrə kapital qoyuluşudur
- düzgün variant yoxdur
- bir ildən çox dövrə kapital qoyuluşudur

648 Mülkiyyət formasına görə investisiyalar

- düzgün variant yoxdur
- qısamüddətli və uzunmüddətli investisiyalar
- dolayı və birbaşa investisiyalar
- xüsusi investisiyalar, dövlət investisiyaları
- milli və xarici investisiyalar

649 Xüsusi investisiyalar nədir?

- ölkənin rezidentləri tərəfindən onun ərazisində obyektlərə kapital qoyuluşudur
- dövlət müəssisələrinə kapital qoyuluşudur
- fiziki və hüquqi şəxslərin qeyri-dövlət sektoruna kapital qoyuluşu
- düzgün variant yoxdur
- investorum başqa şəxslərin vasitəsilə kapital qoyuluşudur

650 Dövlət investisiyaları nədir?

- ölkənin rezidentləri tərəfindən onun ərazisində obyektlərə kapital qoyuluşudur
- dövlət müəssisələrinə kapital qoyuluşudur, həmçinin dövlətin və qeyri-büdcə fondların vəsaitləridir
- fiziki və hüquqi şəxslərin qeyri-dövlət sektoruna kapital qoyuluşu
- düzgün variant yoxdur
- investorum başqa şəxslərin vasitəsilə kapital qoyuluşudur

651 Regional mənsubiyyətinə görə investisiyalar hansılardır?

- xüsusi və dövlət investisiyaları
- dolayı və birbaşa investisiyalar
- qısamüddətli və uzunmüddətli investisiyalar
- düzgün variant yoxdur
- milli investisiyalar və xarici investisiyalar

652 Milli investisiyalar dedikdə nə başa düşülür?

- investorum başqa şəxslərin vasitəsilə kapital qoyuluşudur
- ölkənin investisiya obyektlərinə rezident olmayanların kapital qoyuluşu
- ölkələrin rezidentləri tərəfindən onun ərazisində obyektlərə kapital qoyuluşu ilə xarakterizə olur
- düzgün variant yoxdur
- bir ilə qədər dövrə kapital qoyuluşudur

653 Xarici investisiyalar dedikdə nə başa düşülür?

- ölkənin investisiya obyektlərinə rezidentlər olmayanların kapital qoyuluşudur
- maşın və avadanlıqların alınması
- ölkələrin rezidentləri tərəfindən onun ərazisində obyektlərə kapital qoyuluşu
- düzgün variant yoxdur
- yalnız qısamüddətli kapital qoyuluşudur

654 Biznes layihələrinin məqsədlərini nəzərə alaraq real investisiyaları hansı qruplara aid etmək olar?

- dövriyyə vəsaitlərinin artırılmasına investisiyalar

- əsaslı təmir xərcləri
- əsas kapitala investisiya qoyuluşu
- bütün variantlar doğrudur
- qeyri-maddi aktivlər

655 Investisiyanın maliyyələşdirilməsi hansı mənbələrdən ibarətdir?

- bütün variantlar doğrudur
- mərkəzləşdirilmiş resurslar
- borc vəsaitləri
- müəssisənin öz vəsaitləri
- xarici investisiyalar

656 Ölkənin maliyyə sisteminin elementlərinə aiddir:

- kompleks
- əsas
- əsas və təminədiçi
- hüquqi
- təminədiçi

657 əsas elementlərə aid deyil:

- birjalar
- müəssisələrin maliyyə aktivləri
- dövlətin maliyyə aktivləri,
- hamısı
- əhəlinin maliyyə aktivləri

658 Təminədiçi elementlərə aid deyil:

- texniki kommunikasiyalar
- birjalar,
- banklar,
- əhəlinin maliyyə aktivləri
- birjadankənar bazarlar

659 Müəssisənin inkişafına yönəldilən maliyyə resursları mənbələrinə aiddir:

- istiqraz və rəqələrinin buraxılışından alınan vəsait;
- bütün növ təsərrüfat və maliyyə fəaliyyətindən əldə edilən mənfəət;
- amortizasiya ayırmaları;
- hamısı
- iştirakçıların əlavə qoyduqları pay;

660 Müəssisənin maliyyə planlaşdırılmasının meyarlarına aiddir:

- hamısı
- mənfəətin maksimumlaşdırılması
- satışın maksimumlaşdırılması;
- Heç biri
- şirkət sahiblərinin mülkiyyətinin maksimumlaşdırılması

661 Maliyyə planlaşdırılmasının vəzifələrinə aiddir:

- xoşagəlməz hadisələrin baş verdiyi halda tədbirlər və davranış proqramının müəyyənləşdirilməsi;

- müəssisənin müxtəlif bölmələrinin qarşılıqlı hərəkətlərinin təmin edilməsi;
- qarşıya qoyulan məqsədlərin razılaşdırılmasının və onların həyata keçirilməsi imkanlarının yoxlanılması;
- hamısı
- müəssisənin inkişafının müxtəlif variantlarının və uyğun olaraq investisiyanın həcmində və onların maliyyələşdirilməsi üsullarının təhlili;

662 Investisiyanın planlaşdırılmasına əsasən örtülmə əmsalı nədir?

- düzgün variant yoxdur
- xalis mənfəətin əsas fondlara olan nisbətidir
- xalis mənfəətin aktivlərə olan nisbətidir
- müəssisənin istehsal fəaliyyətinin iqtisadi səmərəliliyi
- mənfəət və daimi xərclərin satışdan alınan gəlirdə payıdır

663 Investisiyanın planlaşdırılmasına əsasən büdcələşmə idarəetmə texnologiyasına hansı aid deyil?

- büdcələşmə texnologiyası
- informasiya texnologiyalarından istifadə edilməsi
- büdcələşmənin təşkili
- marketinq
- düzgün cavab yoxdur

664 Investisiyanın planlaşdırılması zamanı toplu büdcə hansı iki hissədən ibarətdir?

- düzgün variant yoxdur
- əsas və köməkçi büdcəsi
- əməliyyat büdcəsi və maliyyə büdcəsi
- investisiya büdcəsi və maliyyə büdcəsi
- mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş büdcə

665 Təşkilati planında Professor Drukerə görə təşkilati strukturun qurulmasında neçə mərhələ qeyd edilir?

- 5
- 2
- 3
- düzgün variant yoxdur
- 4

666 Professor Drukerə görə təşkilati strukturun ikinci mərhələsi nədən ibarətdir?

- məhsulun bölüşdürülməsi kanallarının təhlili
- ətraf mühitin təhlili
- qəbul edilən qərarın və onun yerinə yetirilməsində işçinin iştirak dərəcəsinin təhlili
- düzgün variant yoxdur
- bazardakı qiymətlərin təhlili

667 Professor Drukerə görə təşkilati strukturun birinci mərhələsi nədən ibarətdir?

- düzgün variant yoxdur
- qəbul edilən qərarın və onun yerinə yetirilməsində işçinin iştirak dərəcəsinin təhlili
- həyata keçiriləcək fəaliyyətin, yaxud işin, habelə onun koordinasiyası və qarşılıqlı əlaqə üsullarının təhlili
- cavabların hamısı doğrudur
- ətraf mühitin təhlili

668 Professor Drukerə görə təşkilati strukturun üçüncü mərhələsi nədən ibarətdir?

- ətraf mühitin təhlili
- qəbul edilən qərarın və onun yerinə yetirilməsində işçinin iştirak dərəcəsinin təhlili
- menecerin qarşılıqlı fəaliyyətdə olduğu şəxsin ümumi işdə töhfəsinin müəyyən edilməsi
- düzgün variant yoxdur
- qiymətlərin təhlili

669 Təşkilati plana əsasən müəssisənin istehsal strukturunun təkmilləşdirilməsi məsələlərini neçə qrupa ayırmaq olar?

- düzgün variant yoxdur
- 4
- 3
- 2
- 5

670 Marketing təhlili üçün hansı göstəricilər istifadə olunur?

- faktiki;
- plan və faktiki;
- statistik;
- proqnoz.
- planlı;

671 Nəzarət prosesi aşağıdakı verilənlərdən hansı elementləri özünə daxil edir:

- əgər nail olunmuş nəticələr qurulmuş standartlardan və qoyulmuş məqsədlərdən fərlidirsə sistemin işinin təsirliliyin artması məqsədi ilə düzəliş edilən tədbirlərin işlənilib hazırlanması;
- praktiki olaraq nail olunmuş nəticələrin ölçülməsi və yanamış vəziyyətin təsviri;
- standartların müəyyən edilməsi;
- bütün cavablar doğrudur.
- yaranmış vəziyyətin analizi ən əhəmiyyətli səbəb və amillərin müəyyənləşməsi;

672 Nəzarət istənilən idarə etmə prosesini təşkil edir:

- konkret;
- tərkib;
- ayrılmaz;
- düzgün cavab yoxdur.
- təşkilati;

673 Marketingin planlaşdırılması səviyyəsinə uyğun olaraq nəzarətin neçə forması mövcuddur?

- 6
- 3
- 2
- 1
- 5

674 Strateji marketingə nəzarəti hansı hallarda aparılır?

- marketing fəaliyyətini qiymətləndirdikdə;
- illik marketing planlarında müxtəlif göstəricilər müəyyən edildikdə;
- marketingin ətraf mühiti amillərində dəyişikliklər baş verdiyi hallarda;
- düzgün cavab yoxdur
- plan tapşırıqlarını yerinə yetirildikdə;

675 Operativ marketinqə nəzarət hansı hallarda aparılır?

- strateji planların həllinin aradan qaldırıldığıda;
- marketinqin ətraf mühiti amillərində dəyişikliklər baş verdikdə;
- illik marketinq planlarında müxtəlif göstəricilər üzrə müəyyən edilmiş plan tapşırıqlarını yerinə yetirdikdə;
- düzgün cavab yoxdur.
- kod analizindən istifadə edildikdə;

676 Marketinq nəzarəti sistemi nədir?

- müəyyən edilmiş tapşırıqların yerinə yeritilməsi üçün həmin fəaliyyətin gedişinin yoxlanması, onun nəticələrinin qiymətləndirilməsi və müəyyən edilmiş rejimdən kənarlaşmalar aşkar edildiyi halda zəruri düzəlişlərin həyata keçirilməsi prosesidir;
- qarşıya qoyulan məqsədlərə nail olunması və ya müəyyən edilmiş tapşırıqların yerinə yeritilməsi üçün həmin fəaliyyətin gedişinin izlənməsi, onun nəticələrinin qiymətləndirilməsi prosesidir;
- qarşıya qoyulan məqsədlərə nail olunması və ya müəyyən edilmiş tapşırıqların yerinə yeritilməsi üçün həmin fəaliyyətin gedişinin izlənməsi prosesidir;
- düzgün cavab yoxdur.
- qarşıya qoyulan məqsədlərə nail olunması və ya müəyyən edilmiş tapşırıqların yerinə yeritilməsi üçün həmin fəaliyyətin gedişinin izlənməsi, onun nəticələrinin qiymətləndirilməsi və müəyyən edilmiş rejimdən kənarlaşmalar aşkar edildiyi halda zəruri düzəlişlərin həyata keçirilməsi prosesidir;

677 Konversiya marketinqinə aiddir:

- hamısı
- tərəddüd edən tələbi sabitləşdirməyə ehtiyac duyulan zaman tətbiq edilir. bu vəziyyətdə strateji qərarlar əssa istehsal bloğunun və istehsalın idarə edilməsinin material-texniki bazasının elastikliyinə artırmağa yönəldilir.
- tələbi bərpa etmək vacib olan zaman tətbiq edilir. Bunun əsas məzmunu əmtəyə bazar yeniçiliyi vermək əsasında tələbi canlandırmaq imkanlarının axtarılması, yeni bazarlara orientasiya təşkil edir.
- potensial tələbin olması və bunu reallığa çevirmək vacib olan zaman tətbiq edilir. Bu zaman material texniki bazaya və kadr potensialına dəyişikliklərin daxil edilməsi üçün strateji qərarlar işlənilib hazırlanır.
- potensial alıcıların neqativ tələbi olduqda tətbiq olunur. Konversiya marketinqinin əsas əməliyyatı elə reklam işi və əmtənin hərəkət planı işləyib hazırlamaq ki, bu da öz növbəsində neqativ tendensiyaya qarşı əks təsir göstərə və tələbi formalaşdıra bilsin.

678 İnkişafedici marketinq:

- potensial tələbin olması və bunu reallığa çevirmək vacib olan zaman tətbiq edilir. Bu zaman material texniki bazaya və kadr potensialına dəyişikliklərin daxil edilməsi üçün strateji qərarlar işlənilib hazırlanır
- potensial alıcıların neqativ tələbi olduqda tətbiq olunur. Konversiya marketinqinin əsas əməliyyatı elə reklam işi və əmtənin hərəkət planı işləyib hazırlamaq ki, bu da öz növbəsində neqativ tendensiyaya qarşı əks təsir göstərə və tələbi formalaşdıra bilsin.
- tələbi bərpa etmək vacib olan zaman tətbiq edilir. Bunun əsas məzmunu əmtəyə bazar yeniçiliyi vermək əsasında tələbi canlandırmaq imkanlarının axtarılması, yeni bazarlara orientasiya təşkil edir.
- tərəddüd edən tələbi sabitləşdirməyə ehtiyac duyulan zaman tətbiq edilir. bu vəziyyətdə strateji qərarlar əssa istehsal bloğunun və istehsalın idarə edilməsinin material-texniki bazasının elastikliyinə artırmağa yönəldilir.
- hamısı

679 Remarketing

- potensial alıcıların neqativ tələbi olduqda tətbiq olunur. Konversiya marketinqinin əsas əməliyyatı elə reklam işi və əmtənin hərəkət planı işləyib hazırlamaq ki, bu da öz növbəsində neqativ tendensiyaya qarşı əks təsir göstərə və tələbi formalaşdıra bilsin.
- potensial tələbin olması və bunu reallığa çevirmək vacib olan zaman tətbiq edilir. Bu zaman material texniki bazaya və kadr potensialına dəyişikliklərin daxil edilməsi üçün strateji qərarlar işlənilib hazırlanır.
- tələbi bərpa etmək vacib olan zaman tətbiq edilir. Bunun əsas məzmunu əmtəyə bazar yeniçiliyi vermək əsasında tələbi canlandırmaq imkanlarının axtarılması, yeni bazarlara orientasiya təşkil edir.
- tərəddüd edən tələbi sabitləşdirməyə ehtiyac duyulan zaman tətbiq edilir. bu vəziyyətdə strateji qərarlar əssa istehsal bloğunun və istehsalın idarə edilməsinin material-texniki bazasının elastikliyinə artırmağa yönəldilir.

hamısı

680 Sinxromarketing

- tələbi bərpa etmək vacib olan zaman tətbiq edilir. Bunun əsas məzmunu əmtəəyə bazar yeniçiliyi vermək əsasında tələbi canlandırmaq imkanlarının axtarılması, yeni bazarlara orientasiya təşkil edir.
- potensial tələbin olması və bunu reallığa çevirmək vacib olan zaman tətbiq edilir. Bu zaman material texniki bazaya və kadr potensialına dəyişikliklərin daxil edilməsi üçün strateji qərarlar işlənilir hazırlanır.
- potensial alıcıların neqativ tələbi olduqda tətbiq olunur. Konversiya marketinginin əsas əməliyyatı elə reklam işi və əmtəənin hərəkət planı işləyib hazırlamaq ki, bu da öz növbəsində neqativ tendensiyaya qarşı əks təsir göstərə və tələbi formalaşdırma bilsin.
- hamısı
- tərəddüd edən tələbi sabitləşdirməyə ehtiyac duyulan zaman tətbiq edilir. bu vəziyyətdə strateji qərarlar əssa istehsal blokunun və istehsalın idarə edilməsinin material-texniki bazasının elastikliyi artırmağa yönəldilir.

681 Təşkilati plana əsasən idarəetmənin hansı iki sistemi var?

- analitik və mərkəzləşdirilmiş
- analitik və sintetik
- mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş
- düzgün variant yoxdur
- induktiv və deduktiv

682 Təşkilati plana əsasən məqsədli strateji model nədir?

- informasiya axınları yaradan müvəqqəti əməliyyatların qurulması
- müəssisənin məqsədinə və inkişaf strategiyasına uyğun olaraq təşkilati strukturun qurulması
- uyğun olaraq təşkilati strukturun qurulması
- düzgün variant yoxdur
- məhsul istehsalına görə məsuliyyətin qoyulması

683 Təşkilati plana əsasən təşkilati-funksional model:

- müəssisənin struktur bölmələrinə, məhsul istehsalına, həmçinin müvafiq idarəetmə funksiyalarının yerinə yetirilməsinə görə məsuliyyətin qoyulması
- layihənin reallaşdırılması üçün müəssisədə müvəqqəti qrupun təşkili
- müəssisənin məqsədinə uyğun olaraq təşkilati strukturun qurulması
- cavabların hamısı doğrudur
- düzgün variant yoxdur

684 Təşkilati plana əsasən maliyyə modeli nəyi ifadə edir?

- müəssisənin əsas büdcə sistemini
- SWOT-təhlili
- müəssisənin işçi qüvvəsini
- düzgün variant yoxdur
- müəssisənin taktika və strategiyasını

685 Təşkilati plana əsasən menecerin funksiyasına nə daxildir?

- işçiləri birgə fəaliyyətə hazırlamaq
- insanlara məxsus fərdi xüsusiyyəti yumşaltmaq
- işçilərin effektiv son nəticəyə səylərini artırmaq
- bütün variantlar doğrudur
- işin son nəticəyə görə lazımı mükafatlandırma sisteminin müəyyənəndirilməsi

686 Təşkilati plana əsasən əmək məhsuldarlığı nəyi xarakterizə edir?

- işçinin fəaliyyətinin effektivlik səviyyəsini
- kapital qoyuluşunun effektivlik səviyyəsini
- maliyyə vəsaitlərinin effektivlik səviyyəsini
- düzgün variant yoxdur
- qiymət qoyulmasını

687 Təşkilati plana əsasən fərdi əmək məhsuldarlığı necə ölçülür?

- vaxt vahidinə işçi tərəfindən istehsal olunan maddi nemətlərin miqdarı, yaxud məhsul vahidinə düşən vaxt xərclərinin miqdarı ilə ölçülür
- yalnız məhsul vahidinə düşən vaxt xərclərinin miqdarı ilə
- işçiyə düşən əsas fondların miqdarı ilə
- düzgün variant yoxdur
- işçiyə düşən əmək predmetlərinin miqdarı ilə

688 Təşkilati plana əsasən əmək məhsuldarlığının ölçülməsinin əsas metodları:

- natural
- dəyər
- əmək
- bütün variantlar doğrudur
- natural və əmək

689 Marketingin idarə edilməsi prosesinə aiddir:

- bazar imkanlarının təhlilindən;
- marketing kompleksinin işlənilib hazırlanmasından;
- məqsədli bazarların seçilməsindən;
- hamısı
- marketing tədbirlərinin həyata keçirilməsindən ibarət olan prosesdir

690 Məhsula aiddir:

- Müxtəliflik
- Dizayn
- Keyfiyyət
- hamısı
- Brend adı

691 Qiymətə aiddir:

- Nominal qiymət
- Malların əvəz olunması təqdirində güzəştlər
- Güzəştlər
- hamısı
- Ödəmə müddəti

692 Həvəsləndirmə aiddir:

- Reklam
- Satışın həvəsləndirilməsi
- Fərdi satış
- hamısı
- İctimai əlaqələr

693 Yerə aiddir:

- Kanallar
- Əhatəlilik
- hamısı
- Yerləşmə
- Çeşidlər

694 Marketing planının bölmələrinə aiddir:

- hamısı
- məqsəd və problemlərin təhlili;
- təhlükə və imkanların siyahısı;
- kontrol göstəricilərinin svodkası;
- gündəlik marketing vəziyyətinin xülasəsi;

695 Marketing planının bölmələrinə aid deyil:

- marketing strategiyası;
- büdcə;
- fəaliyyət proqramı;
- nəzarət qaydası
- istehsal proqramı

696 Marketingin hansı növləri fərqləndirilir:

- hamısı
- Remarketing
- Konversiya marketingi
- Stimullaşdırıcı marketing
- İnkişafedici marketing

697 Kommunikasiya siyasətində mərkəzi yeri nə tutur:

- araşdırmalar.
- etiket;
- jurnallar;
- internet;
- kütləvi informasiya vasitələri